

2618_Az_Əyani_Yekun imtahan testinin sualları**Fənn : 2618 Mühasibat uçotu və audit**

1 İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanılıtmamalıdır:

- ☐ Konservativlik.
- ☐ Ardıcılıq;
- ☒ Etibarlıq;
- ☐ Proqnoz verə bilmək;
- ☐ Müqayisəlilik;

2 Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil?

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müqayisəlilik;
- ☐ Münasiblik;
- ☐ Etibarlılıq;
- ☒ Konservativlik;

3 Mühasibat balansında nə əks olunur?

- ☐ Xərclər, dividendlər və xüsusi kapital;
- ☐ Gəlirlər, öhdəliklər və xüsusi kapital;
- ☐ Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
- ☒ Aktivlər, öhdəliklər və xüsusi kapital;
- ☐ Gəlirlər, xərclər və dividendlər;

4 Müəssisənin öhdəlikləri kim qarşısında olan borcdur?

- ☐ Anderrayterlər;
- ☐ Xeyriyyə müəssisələri;
- ☐ Debitorlar;
- ☒ Kreditorlar;
- ☐ Alıcılar;

5 Müəssisənin öhdəliklərinə nə aid deyil?

- ☐ Bütçə və vergi orqanları qarşısında olan borclar;
- ☐ Kreditor borcları;
- ☐ Əməyin ödənişi üzrə borclar;
- ☒ Pul vəsaitlərinin ekvivalentləri;
- ☐ Ödəniş üçün olan veksellər;

6 Xüsusi kapitalın daha dəqiq təsvirini secin:

- ☐ Gəlirlər-Xərcər
- ☒ Aktivlər-Öhdəliklər
- ☐ Aktivlər=Kapital
- ☐ Öhdəliklər + Aktivlər
- ☐ Xüsusi kapital+Aktivlər

7 Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır?

- ☐ Yüksək dəyəri;
- ☐ Uzun xidmət müddəti;
- ☒ Gələcək iqtisadi fayda;

- ☐ Yüksək likvidlik
- ☐ Maddi-əşya forması;

8 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur?

- ☐ Ədalətli dəyər maya dəyərini üztələyəndə;
- ☐ Müəssisə öz fəaliyyətini yeni başlayanda;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- ☒ Müəssisənin ləğv olunması gözləniləndə;

9 İnformasiya o zaman münasib hesab olunur ki o:

- ☐ Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşsın.
- ☐ Auditor yoxlamasından keçmiş olsun;
- ☐ Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;
- ☐ Obyektiv xarakter daşsın;
- ☒ İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;

10 əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki:

- ☐ Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
- ☐ Xarici auditor tərəfindən təsdiq olunub;
- ☐ Bir il üçün hazırlanıb;
- ☒ Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
- ☐ Neytraldır;

11 İnformasiya nə zaman münasib hesab olunur?

- ☒ Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
- ☐ Aşağı qiymətə əldə olunan zaman;
- ☐ Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.
- ☐ Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
- ☐ Xarici istifadəçilərə təqdim olunmadıqda;

12 Gəlir nə deməkdir?

- ☐ Cari və ya gözlənilən pul ödəmələri;
- ☒ Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;
- ☐ Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;
- ☐ Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;
- ☐ Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.

13 əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki:

- ☐ Xüsusi kapital 6000 manat məbləğində artıb;
- ☐ Aktivlər 6000 manat azalıb;
- ☐ Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;
- ☐ Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;
- ☒ Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;

14 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Yaxın gələcəkdə ləğv olunacaq;
- ☐ Başqa müəssisə tərəfindən satın alınacaq;
- ☐ Dinamik inkişaf edən müəssisədir;
- ☒ Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;

15 Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür?

- ☐ Bütün yuxarıda qeyd olunanlar.
- ☐ Gələcək iqtisadi fayda;
- ☒ Müəssisənin cari öhdəlikləri;
- ☐ Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
- ☐ Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;

16 Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyi?

- ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital
- ☐ Aktivlər=Kapital
- ☐ Aktivlər=Gəlirlər-Xərclər
- ☐ Bütün yuxarıda qeyd olunan bərabərliklər.
- ☒ Aktivlər=Öhdəliklər+Xüsusi kapital

17 Xüsusi kapital nəyi əks etdirir?

- ☐ İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;
- ☒ Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Kreditorların iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Debitorların iddia etdiyi aktivlərdə olan payı;

18 Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki:

- ☒ Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;
- ☐ Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- ☐ Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;
- ☐ Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;
- ☐ Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb

19 Təmiz gəlir nə vaxt yaranır?

- ☐ Aktivlər = Öhdəliklər
- ☒ Gəlirlər > Xərclər;
- ☐ Gəlirlər = Xərclər;
- ☐ Aktivlər > Öhdəliklər
- ☐ Gəlirlər < Xərclər;

20 Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur?

- ☐ Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
- ☒ Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;
- ☐ Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;
- ☐ Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;
- ☐ Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;

21 Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışıdır?

- ☐ Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
- ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;
- ☒ Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;
- ☐ Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
- ☐ Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;

22 Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər?

- ☐ Debitor borcu.
- ☒ İşçilərin ümumi sayı;
- ☐ Məcmu öhdəliklər;
- ☐ Məcmu aktivlər;
- ☐ Xalis mənfəət;

23 Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir?

- ☐ $A=K+\ddot{O}+G-R$
- ☐ $O=A-K+G-R$
- ☐ $K=A+\ddot{O}-R$
- ☐ $A=K+\ddot{O}+G$
- ☒ $A=K+\ddot{O}$

24 Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir?

- ☒ aktivlər, öhdəliklər və kapital
- ☐ aktivlər, öhdəliklər və gəlirlər
- ☐ gəlirlər, öhdəliklər və kapital
- ☐ gəlirlər, xərclər və kapital
- ☐ aktivlər, kapital və gəlirlər

25 MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ hesabat tarixindən sonrakı 12 ay
- ☐ cari hesabat ilində
- ☐ bir il
- ☐ ləvəhinin tanınmasından sonrakı 12 ay

26 Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir?

- ☒ bütün cavablar düzgündür
- ☐ maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını
- ☐ maliyyə uçotu və hesabatın elementlərini
- ☐ maliyyə uçotu və hesabatın məqsədini
- ☐ kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası

27 Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır?

- ☐ düzgün cavab yoxdur
- ☐ elementlərin maliyyə uçotunda və hesabatda tanınması
- ☐ elementlərin tanınma meyarlarına uyğunluğu
- ☐ uçot və hesabatın elementləri aşkarlandıqda
- ☒ uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması

28 Aktiv nə zaman maliyyə hesabatının üsürü kimi tanınır?

- ☒ bütün cavablar düzgündür
- ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- ☐ müəssisə tərəfindən nəzarət olunur
- ☐ ötən hadisələrin nəticəsində meydana çıxır
- ☐ aktivlərin dəyərini dəqiq ölçmək olur

29 Öhdəlik nə zaman maliyyə hesabatının üsürü kimi tanınır?

- ☒ bütün cavablar düzgündür
- ☐ dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər

- ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- ☐ şirkət tərəfindən nəzarət edilir
- ☐ ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər

30 Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır?

- ☒ düzgün cavab yoxdur
- ☐ pul vəsaitləri daxil olduqdan sonra
- ☐ xərclər tanındıqdan sonra
- ☐ mənfəət alındıqdan sonra
- ☐ gəlirlər və xərclər müqayisə olunduqdan sonra

31 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir? (Sürət 29.04.2014 10:27:23)

- ☐ Düzgün cavab yoxdur
- ☐ Aktiv və passivdə atırm yaranır
- ☐ Passivin tərkibində dəyişiklik yaranır
- ☐ Aktivin tərkibində dəyişiklik yaranır
- ☒ Aktiv və passivin tərkibində azalma yaranır

32 Aşağıdakı əməliyyatlardan balansın aktivinin tərkibində dəyişikliyə səbəb olanı seçin: (Sürət 29.04.2014 10:27:27)

- ☒ alıcı firmadan müəssisənin bank hesabına vəsait daxil olmuşdur
- ☐ hesablanmış əmək haqqı ödənilmişdir
- ☐ işçilərə əmək haqqı hesablanmışdır
- ☐ müəssisə kreditlə mal almışdır
- ☐ banka olan kredit öhdəliyi geri qaytarılmışdır

33 Balansa əsasən qısamüddətli aktivlərin cəmini tapın: (əlavə1) (Sürət 29.04.2014 10:27:33)



- ☐ 61.500
- ☐ 66.500
- ☐ 76.500
- ☒ 71.500
- ☐ 81.500

34 Balansa əsasən müəssisənin əsas vəsaitlərinin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:36)



- ☐ 117.000
- ☐ 122.000
- ☐ 87.000
- ☒ 82.000
- ☐ 127.000

35 Balansa əsasən müəssisənin cəlb olunmuş vəsaitləri nə qədərdir? (əlavə 1) (Sürət 29.04.2014 10:27:39)



- ☐ 53.000
- ☐ 58.000
- ☐ 73.000
- ☒ 63.000
- ☐ 78.000

36 Balansa əsasən müəssisənin qeyri-maddi aktivlərinin cəmini tapın: (Sürət 29.04.2014 10:27:43)



- ☐ 7.700
- ☐ 7.500
- ☐ 5.000
- ☒ 5.500
- ☐ düzgün cavab yoxdur

37 Balansa əsasən uzunmüddətli aktivlərin cəmini tapın: (əlavə 1) (Sürət 29.04.2014 10:27:46)



- ☐ düzgün cavab yoxdur
- ☐ 82.500
- ☐ 92.500
- ☒ 87.500
- ☐ 97.500

38 . əsas vəsaitlərin amortizasiyası və Qeyri-maddi aktivlərin amortizasiyası maddələri olmayan balans necə adlanır? (Sürət 29.04.2014 10:27:53)

- ☐ Likvid balansı.
- ☐ Nəticə balansı;
- ☐ Brutto-balans;
- ☐ Giriş balansı;
- ☒ Netto-balans;

39 Balansın hansı elementi əsas element hesab edilir? (Sürət 29.04.2014 10:27:59)

- ☐ Balansın aktiv və passivinin eyniliyi
- ☐ Balansın valyutası
- ☒ Balansın maddələri
- ☐ Mühasibat uçotunun hesabları
- ☐ Balansın bərabərliyi

40 Valyuta sərvətləri (qiymətliləri) dedikdə nəyi başa düşürsünüz? (Sürət 29.04.2014 10:28:06)

- ☐ bütün cavablar düzgündür
- ☐ qiymətli daşların tullantıları
- ☐ zərgərlik məmulatlarını
- ☒ təbii qiymətli daşları (zərgərlik və digər məişət əşyaları istisna olmaqla)
- ☐ məişət əşyaları

41 Mühasibat hesabatına verilən tələblər (keyfiyyət göstəriciləri) hansılardır? (Sürət 29.04.2014 10:28:14)

- ☐ İnformasiyanın həqiqiliyi və göstəricilərin əhəmiyyətliyi
- ☐ Göstəricilərin əhəmiyyətliyi;
- ☐ İnformasiyanın dürüstlüyü və tamlığı;
- ☐ İnformasiyanın aydınlığı, neytrallığı və müqayisəliliyi;
- ☒ İnformasiyanın aydınlığı, informasiyanın həqiqiliyi və tamlığı, göstəricilərin əhəmiyyətliyi, neytrallığı və müqayisəliliyi;

42 Mühasibat balansının tanınmasını tam xarakterizə et: (Sürət 29.04.2014 10:28:20)

- ☐ Mühasibat balansı-mühasibat hesabları ilə əlaqəli və maliyyə nəticəsinin əks etdirilməsi üsuludur
- ☐ Mühasibat balansı-əmlakın, xüsusi kapitalın və öhdəliklərin pul ifadəsində qruplaşdırma və əks etdirmə üsuludur
- ☒ Mühasibat balansı-iqtisadi informasiyaların qruplaşdırma üsuludur
- ☐ Mühasibat balansı-təsərrüfat əməliyyatları üzərində nəzarət etmək üçün informasiyaların balans ümumiləşdirilməsi üsuludur
- ☐ Mühasibat balansı-təsərrüfat vəsaitlərinin əks etdirilməsi üsuludur

43 Mühasibat uçotunun hansı obyektləri öhdəliklərə aiddir? (Sürət 29.04.2014 10:30:08)

- ☐ Alınmış veksellər üzrə hesablaşmalar.
- ☒ Pensiya fonduna ayırmalar üzrə borclar
- ☐ Yola salınmış malar üzrə alıcılarla hesablaşmalar
- ☐ Debitor borcları
- ☐ Bitməmiş istehsal

44 Mühasibat uçotu metodunun hansı ünsürləri digər iqtisad elmləri üçün ümumi hesab olunur? (Sürət 29.04.2014 10:30:05)

- ☐ Inventarlaşdırma.
- ☒ Qiymətləndirmə, balans, kalkulyasiya, inventarlaşma;
- ☐ Qiymətləndirmə, balans, hesablar sistemi;
- ☐ Balans, ikili yazılış üsulu;
- ☐ Sənədləşmə, inventarlaşma;

45 Hesablaşma hesabı vasitəsilə həyata keçirilə bilər: (Sürət 29.04.2014 10:28:41)

- ☐ bütün cavablar düzgündür
- ☐ hesablaşma əməliyyatları
- ☐ kredit əməliyyatları
- ☒ kassa, hesablaşma və kredit əməliyyatları
- ☐ kassa əməliyyatları

46 28 fevralda mebel fabrikinin işçiləri sifarişi yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir?

- ☒ Fevralda;
- ☐ İşçilər əmək haqqını alan vaxt;
- ☐ Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;
- ☐ Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;
- ☐ Martda;

47 Hesablanmış gəlir o gəlirdir ki:

- ☒ Qazanılıb, lakin hələ əldə olunmayıb;
- ☐ Əldə olunub və uçotda əks olunub.
- ☐ Qazanılıb, əldə olunub və uçotda əks olunub;
- ☐ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;

48 Hesablanmış xərclər o xərclərdir ki:

- ☐ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☐ Ödənilib lakin hələ uçotda əks olunmayıb.
- ☐ Tanınıb, ödənilib və uçotda əks olunub;
- ☐ Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☒ Tanınıb lakin hələ ödənilməyib;

49 Gələcək dövrün xərcləri o xərclərdir ki:

- ☐ Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
- ☐ Tanınıb, ödənilib və uçotda əks olunub;
- ☒ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☐ Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
- ☐ Tanınıb lakin hələ ödənilməyib;

50 Hesabların korrektəsi nə üçün edilir?

- ☒ Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
- ☐ Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
- ☐ Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
- ☐ Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildəndə.
- ☐ Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;

51 Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- ☐ Məhz 500 min manat xərclənən zaman;
- ☒ Binanın faydalı istifadə müddətində;
- ☐ Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- ☐ 500 min manat məbləğində gəlir əldə olunandan sonra;
- ☐ Binanın istifadə olunmasının ilk ilində;

52 Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır?

- ☐ Xüsusi kapital və öhdəliklər.
- ☐ Müəssisənin müştəriləri;
- ☒ Gəlirlər və xərclər;
- ☐ Aktivlər və öhdəliklər;
- ☐ Müəssisənin kreditörleri;

53 Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur?

- ☐ Pul vəsaitlərinin əldə olunması tarixinə;
- ☐ Ayın axırında;
- ☐ İlin sonunda;
- ☒ Xidmətin göstərilməsi tarixinə;
- ☐ Maliyyə hesabatının tərtib olunması tarixinə.

54 Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir:

- ☐ Mənfəətdən vergi ödənilən zaman;
- ☐ Pul vəsaitləri əldə olunan zaman;
- ☒ Gəlir əldə olunan zaman;
- ☐ Maliyyə hesabatı tərtib olunan zaman.
- ☐ Ayın axırında;

55 X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda maşını götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir?

- ☐ 02 avqustda.
- ☐ 01 avqustda;
- ☒ 31 iyulda;
- ☐ 05 avqustda;
- ☐ 06 avqustda;

56 Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir:

- ☐ Xüsusi kapital.
- ☐ Aktivlər
- ☐ Gəlirlər;
- ☐ Gəlirlərin azalmasının kontraktiv hesabı;
- ☒ Öhdəliklər;

57 Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır?

- ☐ Ədəbiyyata iki illik yazılışın satışı;
- ☐ Bütün cavablar düzgündür.
- ☐ Abunəçinin satışı;
- ☒ Kreditlə göstərilən xidmətlər;
- ☐ Əvvəlcədən ödənilən icarə haqqı;

58 Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır:

- ☐ Öhdəliklərin uçotu hesabının debeti və krediti
- ☐ Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
- ☐ Aktivlərin uçotu hesabının debeti və krediti
- ☐ Xərclərin uçotu hesabının debeti və krediti
- ☒ Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti

59 Öhdəlik və gəlir hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

- ☐ Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;
- ☐ Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;
- ☐ Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
- ☐ Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
- ☒ Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;

60 Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki:

- ☒ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
- ☐ Əldə olunub, lakin uçotda əks olunmayıb.
- ☐ Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
- ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
- ☐ Qazanılıb, lakin hələ əldə olunmayıb;

61 Aktivlər və xərclər hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır?

- ☐ Gəlirlərin uçotu ilə;
- ☐ Öhdəliklərin uçotu ilə;
- ☒ Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlar ilə;
- ☐ Heç vaxt yaranmır.
- ☐ Hesablanmış xərclər hesabları üzrə korrektəedici yazılışlar ilə;

62 Korrektəedici yazılışlar nə üçün zəruridir?

- ☐ Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
- ☒ Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;
- ☐ Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;

63 Korrektəedici yazılışlar nədir?

- ☒ Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☐ Yalnız mühasibat balansı hesablarında edilir;
- ☐ Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;
- ☐ Mühsabat uçotu sistemi lazımi şəkildə işləyərsə, lazım deyil;

64 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur?

- ☐ 30 dekabr

- ☐ 05 dekabr
☐ 01 dekabr
☐ 10 dekabr
☒ 30 noyabr

65 Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur:

- ☐ Aktivlərlə öhdəliklərin;
☐ Debitor və kreditor öhdəliklərinin.
☐ Pul məxaricinin və pul mədaxilinin;
☐ Dividendlər və səhmdarların investisiyalarının;
☒ Sərf olunan əməyin və əldə olunan nəticənin;

66 Dövrilik fərziyyəsinə uyğun olaraq:

- ☐ Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;
☐ Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.
☒ Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;
☐ Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;
☐ Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;

67 31 dekabr 2010-cu il tarixinə korrektəedici yazılışlar edilənə qədər, ilin sonuna Sığorta xərcləri hesabının qalığı 870 manat, Sığorta üzrə gələcək dövrün xərcləri hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığorta üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığorta üzrə xərclər hesabının korrektə edilmiş qalığı məbləği aşağıdakı kimidir:

- ☐ 1370 manat
☒ 2670 manat
☐ 1800 manat
☐ 870 manat
☐ 500 manat

68 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ İcarə üzrə gələcək dövrün xərcləri hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektəedici yazılışı etməlidir:

- ☐ DT “İcarə xərcləri” – 6000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat
☒ DT “İcarə xərcləri” – 1000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat
☐ DT “İcarə xərcləri” – 3000 manat, KT “İcarə üzrə gələcək dövrün xərcləri” – 3000 manat
☐ DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 6000 manat, KT “İcarə xərcləri” – 6000 manat
☐ DT “İcarə üzrə gələcək dövrün xərcləri” – 1000 manat, KT “İcarə xərcləri” – 1000 manat

69 02 iyunda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalığı məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektəedici yazılışı etməlidir?

- ☐ DT “Materiallar” – 1500 manat, KT “Material xərcləri” – 1500 manat
☐ DT “Materiallar” – 2000 manat, KT “Material xərcləri” – 2000 manat
☒ DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 1500 manat
☐ DT “Material xərcləri” – 2000 manat, KT “Materiallar” – 2000 manat
☐ DT “Material xərcləri” – 1500 manat, KT “Materiallar” – 2000 manat

70 X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləği Dəftərxana ləvazimatları hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektəedici yazılış edilməlidir:

- ☐ DT “Dəftərxana ləvazimatları” – 800 manat, KT “Dəftərxana ləvazimatı xərcləri” – 800 manat

- ☒ DT "Dəftərxana ləvazimatı xərcləri" – 800 manat, KT "Dəftərxana ləvazimatları" – 800 manat
- ☐ DT "Dəftərxana ləvazimatları" – 1200 manat, KT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat
- ☐ DT "Dəftərxana ləvazimatları" – 800 manat, KT "Kassa" - 800 manat
- ☐ DT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat, KT "Dəftərxana ləvazimatları" – 1200 manat

71 MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur:

- ☐ Düzgün cavab yoxdur
- ☐ maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
- ☐ hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
- ☒ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- ☐ maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır

72 MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- ☐ bütün cavablar düzgündür
- ☒ maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr
- ☐ hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr
- ☐ hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- ☐ maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr

73 Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir?

- ☐ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
- ☐ gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini
- ☒ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini; gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
- ☐ düzgün cavab yoxdur
- ☐ gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini

74 Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- ☐ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- ☐ Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi;
- ☒ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;

75 Aşağıdakı fikirlərdən hansı düz deyil?

- ☒ Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunluğunun təmin olunması üçün zəruridir;
- ☐ Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;
- ☐ Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
- ☐ Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.
- ☐ Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;

76 Amortizasiya hesablanmasının aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır?

- ☐ Xətti metod və azalan qalıq metodu;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Azalan qalıq metodu;
- ☐ Xətti metod;
- ☒ Məhsulun həcminə bərabər silinmə metodu;

77 Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir?

- ☐ Düzgün cavab yoxdur.

- ☒ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;
- ☐ Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;

78 Aktivin qalıq dəyəri nəyə bərabərdir?

- ☐ Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.
- ☒ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;
- ☐ İlk dəyərinə çıxmaqla bazar dəyərinə;
- ☐ Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- ☐ Aktivin bərpa dəyərinə;

79 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır?

- ☐ Likvidlik dəyəri və maya dəyəri.
- ☐ Likvidlik dəyəri;
- ☐ Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- ☒ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- ☐ Maya dəyəri;

80 Torpağın maya dəyərinə daxil deyil:

- ☒ Əmlak üzrə illik vergi;
- ☐ Əmlak üzrə agentliklərin komissiya xərcləri;
- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☐ Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
- ☐ Alıcı tərəfindən ödənilən əmlak vergisi;

81 əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar:

- ☐ Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
- ☒ Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
- ☐ Torpaq, bina və tikililər.
- ☐ İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
- ☐ Torpaq, əmlak, mebel, avadanlıqlar;

82 İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır?

- ☐ Mebel
- ☐ Aparatura və avadanlıq
- ☐ Nəqliyyat vasitələri
- ☐ Alətlər və ləvazimatlar
- ☒ Torpaq

83 Yığılmış amortizasiya hesabının qalığı nəyi əks etdirir?

- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☐ Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- ☐ Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- ☐ Cari dövrün xərclərinə aid edilən məbləği;
- ☒ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;

84 Amortizasiya olunan dəyərə nisbətə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin.

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Xətti metod;

- ☐ Azalan qalıq metodu;
- ☐ Məhsulun həcminə bərabər silinmə metodu;
- ☐ Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;

85 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir?

- ☐ Qısaltılmış müddətdə və etibarlı şəkildə;
- ☐ Bərabər və obyektiv üsulla;
- ☐ Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- ☐ Konservativ bazar yanaşması əsasında;
- ☒ Sistemativ və səmərəli əsasla;

86 Müəssisə 150000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 15000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- ☐ 60000 manat
- ☐ 32400 manat
- ☒ 36000 manat
- ☐ 54000 manat
- ☐ 30000 manat

87 Müəssisə 10000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- ☐ 20%;
- ☐ 50%;
- ☒ 40%;
- ☐ 25%;
- ☐ 5%;

88 01 aprel 2010-cu ildə müəssisə 72000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 9000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- ☐ 5400 manat;
- ☐ 9000 manat.
- ☐ 7200 manat;
- ☐ 6300 manat;
- ☒ 4725 manat;

89 Nəqliyyat vasitəsi 15000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- ☐ 10,00 %;
- ☐ 8,00 %.
- ☒ 12,50 %;
- ☐ 4,00 %;
- ☐ 1,00 %;

90 Aktivin faydalı istifadə müddətinin hesablanması zamanı aşağıdakı amillərdən hansı nəzərə alınmır?

- ☒ Faydalı istifadə müddətinin başa çatması ilə bağlı aktivin yenisi ilə dəyişməsinə çəkilən xərclər;
- ☐ Aktivin məqsədli istifadəsi;
- ☐ Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər və aktivin məqsədli istifadəsi.
- ☐ Təmir və texniki xidmət üçün nəzərdə tutulan xərclər;

- ☐ Mənəvi köhnəlmə faktoru;

91 əsas vəsaitlərin amortizasiyası prosesi aşağıdakı kimi təqdim oluna bilər:

- ☐ Yığılmış xərc;
☐ Aktivin qiymətdən düşməsi;
☐ Aktivin bazar dəyərinin müəyyənləşdirilməsi.
☐ Aktivin dəyərinin artması;
☒ Dəyər silinməsi;

92 Müəssisə 36000 manat məbləğində torpaq sahəsi satın alır və bununla əlaqədar aşağıdakı əlavə xərcləri çəkir: Hüquqşünasların xərcləri – 1500 manat Agentin komissiyası - 1130 manat Avtodayanacaq sahəsinin yol örtüyü – 10000 manat Müqavilənin qeydiyyatı xərcləri – 560 manat Müəssisə torpaq sahəsinin hansı qiymətlə əks etdirməlidir?

- ☒ 39370 manat
☐ 49370 manat
☐ 36000 manat
☐ 37690 manat
☐ 39610 manat

93 31 dekabr 2009-cu ildə müəssisə 50000 manat məbləğində torpaq sahəsi satın aldı. 31 mart 2010-cu ildə torpaq sahəsinin qiyməti 51000 manata qədər artdı. 31 dekabr 2010-cu ildə torpaq sahəsinin qiyməti 53000 manat oldu. 2010-cu il üzrə Torpaq hesabında əks olunan göstəricini hansı məbləğə qədər artırmaq lazımdır?

- ☐ 3000 manat;
☐ 1500 manat;
☒ 0 manat;
☐ 1000 manat;
☐ 2000 manat;

94 Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin hansı maya dəyəri əks olunacaq?

- ☐ 67000 manat;
☐ 62000 manat;
☒ 72000 manat;
☐ 65000 manat;
☐ 60000 manat;

95 əsas vəsaitlərin gözlənilən faydalı istifadə müddətinin təmin olunması və istismar effektivliyinin saxlanmasına xərclər əsasən hara aid edilir?

- ☐ Əhəmiyyətli məbləğ təşkil edənə qədər heç yerdə əks olunmur;
☐ Uçotda və maliyyə hesabatında əks olunmur.
☐ “Yığılmış amortizasiya” hesabının debetində silinir;
☐ Müvafiq aktivlərin maya dəyərinin bir hissəsi kimi kapitallaşdırılır;
☒ Baş verdikcə xərclərə silinir;

96 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə gətirib çıxarır?

- ☐ Aktivin ədalətli dəyərinin artmasına.
☐ Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmində daimi saxlanmasına;
☒ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmində dəyişməsinə;
☐ Cari ildə gəlirin artmasına;
☐ Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcmində yenidən baxılmasına və dəyişməsinə;

97 01 yanvarda müəssisə 40000 manatlıq əsas vəsait obyekti əldə edir. Obyektin likvidlik dəyəri 8000 manat təşkil edir. Xətti metoda uyğun hesablanmış amortizasiya ayırmaları 4000 manatdır. Dövrün sonuna Amortizasiya ayırmaları hesabının qalığı 20000 manatdır. Obyektin qalan faydalı istifadə müddəti nə qədərdir?

- ☐ 4 il
- ☐ 10 il
- ☐ 8 il
- ☐ 5 il
- ☒ 3 il

98 01 yanvar 2009-cu ildə müəssisə 90000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- ☒ 6000 manat;
- ☐ 10000 manat;
- ☐ 3000 manat.
- ☐ 6888 manat;
- ☐ 10888 manat;

99 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- ☐ 3750 manat;
- ☐ 5000 manat
- ☐ 8000 manat.
- ☒ 10000 manat;
- ☐ 7500 manat

100 əməliyyat fəaliyyətində istifadə olunan əsas vəsait obyektinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ Дебет 122 “Daşınmaz əmlaka investisiyalar– Amortizasiya” Кредит 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- ☐ Дебет 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya” Кредит 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- ☐ Дебет 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya” Кредит 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- ☒ Дебет 202 “İstehsalat məsrəfləri” Кредит 112 “Torpaq, tikili və avadanlıqlar – Amortizasiya”

101 Lüzumsuz avadanlıqların satışından zərərlər uçotda əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 631 “Maliyyə gəlirləri”
- ☐ Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 601 “Satış”
- ☒ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 731 “Sair əməliyyat xərcləri” Дебет 801 “Ümumi mənfəət (zərər)” Кредит 611 “Sair əməliyyat gəlirləri”

102 əsas vəsaitlərin satışından mənfəət uçotda əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Дебет 631 “Maliyyə gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- ☒ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Дебет 601 “Satış” Кредит 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Дебет 611 “Sair əməliyyat gəlirləri” Кредит 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)”

103 Müəssisənin torpaq sahəsinin satışı ilə əlaqədar xərclər hansı hesabda uçota alınır?

- ☐ düzgün cavab yoxdur
- ☒ 731-ci hesabda "Sair əməliyyat xərcləri"
- ☐ 711-ci hesabda "Kommersiya xərcləri"
- ☐ 701-ci hesabda "Satışın maya dəyəri"
- ☐ 721-ci hesabda "İnzibati xərclər"

104 Ümumtəsərrüfat təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- ☒ düzgün cavab yoxdur
- ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar – Amortizasiya"
- ☐ Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"

105 Gələcək dövrlərdə gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Дебет 121 "Daşınmaz əmlaka investisiyalar" Кредит 113 – 3 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Дебет 111 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"
- ☒ Дебет 121 – 1 "Torpaq – Dəyər" Кредит 223 "Bank hesablaşma hesabları"

106 Təsisçidən cari istifadə üçün daxil olan bina səhmdar cəmiyyəti olmayan müəssisənin nizamnamə kapitalına qoyulmuşdur:

- ☐ düzgün cavab yoxdur
- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 152 "Birgə müəssisələrə investisiyalar"

107 Səhmdar cəmiyyətində təsisçilərdən daxil olan əsas vəsaitlər aşağıdakı mühasibat köçürməsi ilə rəsmiləşdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

108 Cari istifadə üçün əvəzsiz daxil olan bina mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 121 – 2 "Binalar – Dəyər" Kredit 611 – 3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- ☒ Debet 111 – 2 "Tikililər – Dəyər" Kredit 611 – 3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- ☐ Debet 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar"

109 Dövlət subsidiyası formasında əsas vəsaitlərin daxil olması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 444 "Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 401 "Uzunmüddətli bank kreditləri"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"

110 Digər təşkilatlardan və şəxslərdən ödəniş qaydasında daxil olan əsas vəsait obyektlərinə mühasibat köçürməsi tərtib oluna bilər:

- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 3 "Tikilməkdə (istehsalatda) torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar – Dəyər" Kredit 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar"
- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"

111 Kapital qoyuluşu hesabına daxil olan əsas vəsaitlər aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ 113 – 3 "Tikilməkdə olan torpaq, tikili və avadanlıqlar"
- ☐ 113 – 2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☒ 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq, tikili və avadanlıqlar"
- ☐ 121 "Daşınmaz əmlaka investisiyalar"

112 əgər oxşar aktivlərin dəyişdirilməsi nəticəsində müəssisə mənfəət əldə edibse, onda:

- ☒ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri azaldılacaq;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dəyişdirilmə nəticəsində əldə olunan aktivin balans dəyəri artırılacaq;
- ☐ Dəyişdirilmə nəticəsində müsadirə olunan aktivin balans dəyəri artırılacaq;
- ☐ Mənfəət dərhal hesabatda əks etdirilir;

113 Oxşar aktivlərin dəyişdirilməsi nəyi nəzərdə tutur?

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Bu aktivlər eyni funksiyani yerinə yetirir;
- ☐ Belə aktivlərə amortizasiya eyni metodla hesablanır;
- ☐ Belə aktivlər əldə olunan zaman eyni ilkin dəyərə malik olur;
- ☐ Dəyişmə anına bu aktivlər eyni qalıq dəyərinə malik olur;

114 Müəssisə öz köhnə ofis avadanlığını 22000 manat əlavə xərc çəkməklə oxşar yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 14000 manat, dəyişmə anına onun ədalətli dəyəri 10000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

- ☐ Maya dəyərini müəyyən etmək mümkün deyil.
- ☐ 24000 manat
- ☒ 30000 manat
- ☐ 34000 manat
- ☐ 20000 manat

115 Müəssisə öz köhnə avadanlığını 22000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə avadanlığın qalıq dəyəri 18000 manat, dəyişmə anına onun ədalətli dəyəri 20000 manat təşkil edir. Yeni avadanlığın maya dəyəri hansı məbləğdə əks etdiriləcək?

- ☐ Maya dəyərini müəyyən etmək mümkün deyil.
- ☐ 38000 manat
- ☐ 42000 manat
- ☒ 40000 manat
- ☐ 20000 manat

116 Müəssisə öz köhnə nəqliyyat vasitəsini 10000 manat əlavə xərc çəkməklə yenisi ilə əvəz etmək qərarına gəlir. Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri 20000 manat, dəyişmə anına onun ədalətli dəyəri 16000 manat təşkil edir. əldə olunan yeni nəqliyyat vasitəsinin ilkin dəyəri ödənilən pul vəsaiti məbləğinə bərabər olur, üstəgəl:

- ☐ Sonuncu istismar ilində köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği.
- ☒ Köhnə nəqliyyat vasitəsinin ədalətli dəyəri;
- ☐ Köhnə nəqliyyat vasitəsinin ilkin dəyəri;
- ☐ Köhnə nəqliyyat vasitəsinin qalıq dəyəri;
- ☐ Dəyişmə anına köhnə nəqliyyat vasitəsinin yığılmış amortizasiya məbləği;

117 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyektini 65000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 80000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- ☐ 20000 manat məbləğində xaric olmadan olan mənfəət
- ☒ 55000 manat məbləğində xaric olmadan olan zərər;
- ☐ 55000 manat məbləğində xaric olmadan olan mənfəət;
- ☐ 135000 manat məbləğində xaric olmadan olan zərər;
- ☐ 35000 manat məbləğində xaric olmadan olan zərər;

118 əgər əsas vəsait obyekti silinəndə onun amortizasiya məbləği tam hesablanmayıbsa və likvidlik dəyəri qalıq dəyərindən aşağıdırsa onda:

- ☐ Düzgün həyat yoxdur.
- ☐ Aktivin təsərrüfatdan çıxmasından nə mənfəət, nə də zərər əldə olunur;
- ☒ Aktivin təsərrüfatdan çıxmasından zərər əldə olunur;
- ☐ Aktivin təsərrüfatdan çıxmasından mənfəət əldə olunur;
- ☐ Əlavə amortizasiya ayırmaları hesablanmalıdır;

119 əsas vəsaitlərin təsərrüfatdan çıxmasından olan mənfəət və ya zərər nəyin müqayisəsi nəticəsində müəyyən olunur?

- ☐ Aktivin bərpa dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;
- ☐ Aktivin ilkin dəyəri və onun satışı nəticəsində əldə olunan gəlirin;
- ☐ Aktivin ilkin və qalıq dəyərinin;
- ☐ Aktivin ilkin və bərpa dəyərinin;
- ☒ Aktivin qalıq dəyərinin və onun satışı nəticəsində əldə olunan gəlirin;

120 əsas vəsaitlərin modernləşdirilməsi və yenidən qurulması:

- ☐ Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir və adətən ikinci dərəcəli xərclərlə aid edilir
- ☒ Baş verdikcə əsas vəsaitlərin qalıq dəyərini artırır;
- ☐ Adətən ikinci dərəcəli xərclərlə aid edilir;
- ☐ Əsas vəsaitlərə sahibliyin bütün dövrü rəzində tez-tez rast gəlinir;
- ☐ Adətən cari hesabat dövründə iqtisadi fayda gətirir;

121 Göstərilən fikirlərdən hansını adi təmir işlərinə aid etmək olmaz?

- ☐ Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir və bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur.
- ☐ Bu işlərin nəticəsində aktivin gözlənilən faydalı istifadə müddəti təmin olunur;
- ☐ Bu işlərə yalnız cari xərclər kimi baxmaq olar (cari hesabat dövründə gəlir əldə etmək üçün çəkilir)
- ☐ Verilən işlərin müsbət təsiri ilk növbədə cari dövrü əhatə edir;
- ☒ Bu işlərin nəticəsində aktivin istehsal gücü artırılır;

122 Maliyyə icarəsi haqqında müqavilədə nəzərdə tutulan icarə haqqın məbləği icarəyə verəndə belə yazılışla rəsmiyyətə salınır:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar"

- ☒ Debet 174 – 1 “Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 442 “Gələcək hesabat dövrlərin gəlirləri”

123 Birinci ilin axırında maliyyə icarəsi üzrə icarəyə verənə faiz hesablanmışdır:

- ☐ düzgün cavab yoxdur
☐ Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 223 “Bank hesablaşma hesabları”
☒ Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 191 “Gələcək hesabat dövrlərinin xərcləri”
☐ Debet 202 “İstehsalat məsrəfləri” Kredit 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”
☐ Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 434 “Faizlər üzrə uzunmüddətli kreditor borcları”

124 Maliyyə icarəsinin bütün müddətinə hesablanan faizlər belə yazılışla əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
☐ Debet 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
☐ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
☐ Debet 202 “İstehsalat məsrəfləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
☒ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”

125 Birinci icarə ödənişinin icarədarın xeyrinə hesablanması aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
☐ Debet 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
☐ Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 751 – 3 “Maliyyə icarəsi üzrə faiz xərcləri”
☒ Debet 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
☐ bütün cavablar düzgündür

126 əsas vəsaitlərin maliyyə icarəsinə götürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 535 – 1 “Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları”
☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”
☐ düzgün cavab yoxdur
☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar” Kredit 223 “Bank hesablaşma hesabları”
☐ Debet 191 “Gələcək hesabat dövrlərin xərcləri” Kredit 406 “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər”

127 əsas vəsait obyektlərinin əməliyyat icarəsinə təhvil verilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
☒ Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 442 “Gələcək hesabat dövrlərinin gəlirləri”
☐ Debet 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları” Kredit 443 “Alınmış uzunmüddətli avanslar”
☐ Debet 223 “Bank hesablaşma hesabları” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”
☐ Debet 221 “Kassa” Kredit 174 – 2 “Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları”

128 əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
☐ Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər” Kredit 223 “Bank hesablaşma hesabları”
☐ Debet 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”
☐ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 221 “Kassa”
☒ Debet 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları” Kredit 223 “Bank hesablaşma hesabları”

129 əməliyyat icarəsi üzrə cari borclar mühasibat uçotunda əks etdirilmişdir:

- ☒ Debet 408 “Digər uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər” Kredit 435 “Digər uzunmüddətli kreditor borcları” Kredit 535 – 2 “Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları”

- ☐ Debet 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri" Kredit 191 "Gələcək hesabat dövrlərin xərcləri"
- ☐ Debet 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"

130 İcarədar tərəfindən əmlakın icarəyə alınması aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ☐ Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 242 – 1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"
- ☒ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərin xərcləri" Kredit 535 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları"
- ☐ düzgün cavab yoxdur

131 Hesabat dövrü ərzində maliyyə icarəsi üzrə faiz hesablanmışdır:

- ☒ Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 631 – 4 "Maliyyə icarəsi üzrə gəlir"

132 Maliyyə icarəsi üzrə icarəyə verəndə birinci ilin icarə ödənişi hesablanmışdır:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"
- ☒ Debet 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları" Kredit 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları"
- ☐ Debet 174 – 1 "Maliyyə icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 1 "Maliyyə icarəsi üzrə qısamüddətli debitor borcları"

133 Hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- ☒ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601 – 5 "Əməliyyat icarəsi üzrə gəlir"

134 Maliyyə icarəsi üzrə cari debitor borcu əks etdirilmişdir:

- ☒ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- ☐ Debet 174 – 2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kredit 214 – 2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"

135 Qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☐ İlkin dəyərə və faydalı iqtifadə müddətinə
- ☒ Qalıq dəyərinə və faydalı iqtifadə müddətinə
- ☐ İstehsal olunan məhsulun həcmində və faydalı iqtifadə müddətinə

- ☐ Qalıq dəyəri və istismar yerinə

136 Hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə qeyri-maddi aktivlərin qiymətdən düşməsi müəyyən olunur?

- ☒ MHBS 36 “Aktivlərin qymətdən düşməsi”
☐ MHBS 16 “Əsas vəsaitlər”
☐ MHBS 38 “Qeyri-maddi aktivlər”
☐ MHBS 22 “Müəssisələrin birləşdirilməsi”
☐ MHBS 17 “İcarə”

137 Hansı aktiv 38 Qeyri-maddi aktivlər -in tətbiqi sferasına aid deyil?

- ☐ Firma adları
☐ Ticarət nişanı
☐ Proqram təminatı
☐ Lisenziya və franşiza
☒ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill

138 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- ☐ Düzgün cavab yoxdur
☐ Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
☐ Eksport qiymətləndirmə
☐ Qalıq dəyərilə
☒ Razılaşdırılmış dəyərlə

139 Nizamnamə kapitalına qoyuluş kimi müəssisəyə daxil olan qeyri-maddi aktivlər necə qiymətləndirilir?

- ☐ Eksport qiymətləndirmə
☐ Əldə olunmasına çəkilən faktiki xərc məbləği üzrə
☐ Qalıq dəyərilə
☐ Düzgün cavab yoxdur
☒ Razılaşdırılmış dəyərlə

140 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər hansı kateqoriyaya aiddir?

- ☐ Qısamüddətli öhdəliklərə.
☒ Uzunmüddətli investisiyalara
☐ Maliyyə qoyuluşlarına
☐ Xüsusi kapitala
☐ Cari istehsal və tədavül xərclərinə

141 Qeyri-maddi aktivlər əsas vəsaitlərdən nə ilə fərqlənir?

- ☐ Nisbətən yüksək likvidliyi ilə
☐ Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;
☐ Yüksək dəyəri ilə;
☐ Uzun faydalı istifadə müddəti ilə;
☒ Maddi-əşya formasının olmaması ilə;

142 Qeyri-maddi aktivlər necə uçot obyektidir?

- ☒ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
☐ Fiziki xassəyə malik olmayan
☐ Yüksək likvidli
☐ Yüksək dəyərə malik olan
☐ Daimi və ya uzun müddət gəlir gətirən

143 Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır?

- ☐ Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- ☐ İstehsal olunmuş məhsulun həcminə mütənasib olaraq
- ☐ Azalan qalıq metodu ilə
- ☐ Xətti metodla
- ☒ Ümumiyyətlə hesablanmır

144 Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 601 "Satış", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☒ Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"

145 İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 202 "İstehsalat məsrəfləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

146 Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Məlsatan və podratçılara qısamüddətli kreditör borcları"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

147 Başqa müəssisələrdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 202 "İstehsalat məsrəfləri"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Məlsatan və podratçılara qısamüddətli kreditör borcları"

148 Qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas nəyə diqqət yetirilir?

- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☐ Qalıq dəyəri və istismar yerinə
- ☒ İlkin dəyərə və istehsal olunan məhsulun həcminə
- ☐ Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə
- ☐ İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə

149 Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır?

- ☒ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına
- ☐ Düzgün cavab yoxdur

- ☐ Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına

150 Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər?

- ☐ Firma şüarları
☐ Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq
☐ Patent və mal nişanları
☐ Ticarət markaları
☒ Səmişinlərin daşınmasına icazə və istehsal kvotaları

151 Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır?

- ☐ Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
☐ Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
☐ Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər
☒ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
☐ Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər

152 Hansı növ fəaliyyət tədqiqat fəaliyyətinə aid deyil?

- ☒ Təcrübəli nümunə və modellərin layihələşdirilməsi, qurulması və sınaqdan keçirilməsi
☐ Yeni və ya təkmilləşdirilmiş materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlər üçün mümkün alternativlərin formulu, layihələşdirilməsi, qiymətləndirilməsi və yekun seçimi
☐ Yeni biliklərin əldə olunmasına yönəli fəaliyyət
☐ Tədqiqatlar və ya başqa biliklərin tətbiqi nəticələrinin axtarışı, qiymətləndirilməsi və yekun seçimi
☐ Alternativ materialların, mexanizmlərin, məhsulların, proseslərin, sistem və ya xidmətlərin axtarışı

153 Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın:

- ☐ 6500 manat
☐ 5000 manat
☐ 14000 manat
☒ 3500 manat
☐ 1500 manat

154 MHBS-yə uyğun olaraq qeyri maddi aktivlərə amortizasiya hesablanması nə zaman başlayır?

- ☒ Aktiv istifadə üçün yararlı olduğu zaman
☐ Aktiv əldə olunanda
☐ Hesablanmır
☐ Aktiv mədaxil olunanda
☐ Aktiv tanınanda

155 əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- ☐ Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
☒ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
☐ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
☐ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot
☐ Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot

156 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur?

- ☐ Düzgün cavab yoxdur

- ☐ Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir
- ☐ Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
- ☒ Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
- ☐ Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir

157 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcıya hesablaşma sənədləri təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
- ☐ Dt 223 "Bank hesablaşma hesabı", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☒ Dt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", Kt 601 "Satış"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 601 "Satış"

158 əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 202 "İstehsalat məsrəfləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

159 Qeyri-maddi aktivlərin satışı zamanı onların amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 701 "Satışın maya dəyəri"
- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 601 "Satış"
- ☐ Dt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya", Kt 721 "İnzibati xərclər"

160 Adi fəaliyyət zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının tətbiqi sferasına aid olur?

- ☐ MHBS 22 "Müəssisələrin birləşdirilməsi"
- ☐ MHBS 17 "İcarə"
- ☒ MHBS 2 "Ehtiyatlar" və MHBS 11 "Tikinti üzrə müqavilələr"
- ☐ MHBS 16 "Əsas vəsaitlər"
- ☐ MHBS 38 "Qeyri-maddi aktivlər"

161 Aktiv bazar – aşağıdakı şərtlərin gözlənilməsi vacib olan bazardır:

- ☐ Bazarda satılan mallar eyni növlüdür və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- ☐ Bazarda satılan mallar eyni növlüdür və əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər
- ☒ Bazarda satılan mallar eyni növlüdür, əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır
- ☐ Bazarda satılan mallar eyni növlüdür
- ☐ Əməliyyatı həyata keçirmək istəyən alıcı və satıcılar istənilən vaxt tapıla bilirlər və qiymətlər haqqındakı məlumatlar hamıya əl çatandır

162 MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin hansı tanınma kriteriyaları mövcuddur?

- ☒ İdentifikasiya (müəyyən edilə bilməsi), nəzarət və gələcək iqtisadi səmərə
- ☐ Nəzarət və gələcək iqtisadi səmərə
- ☐ İdentifikasiya (müəyyən edilə bilməsi) və gələcək iqtisadi səmərə
- ☐ İdentifikasiya (müəyyən edilə bilməsi) və nəzarət

- ☐ İdentifikasiya (müəyyən edilə bilməsi)

163 Qeyri-maddi aktivlərin qiymətdən düşməsindən olan zərər nədir?

- ☐ Müstəqil, yaxşı məlumatlandırılmış və əməliyyatı həyata keçirməkdə mərağı olan tərəflər arasında aktivin mübadilə nəticəsində əldə edilə biləcək məbləğ
- ☐ Aktivin ədalətli dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- ☐ Aktivin yenidən qiymətləndirilmiş dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- ☐ Aktivin ilkin dəyərinin onun yığılmış amortizasiyasını üstələdiyi məbləğ
- ☒ Aktivin balans dəyərinin onun əvəz olunan dəyərini üstələdiyi məbləğ

164 Mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ☐ Nominal dəyəri ilə
- ☐ Qalıq dəyəri ilə
- ☐ Alış dəyəri ilə
- ☒ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- ☐ Bərpa dəyəri ilə

165 Pay qiymətli kağızlarına aiddir:

- ☐ Depozit sertifikatı
- ☐ Veksellər
- ☐ İstiqrazlar
- ☒ Səhmlər
- ☐ Əmanət kitabçaları

166 Qiymətli kağızların kurs dəyəri nədir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☐ İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

167 Qiymətli kağızların emissiya dəyəri nədir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☒ İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

168 Qiymətli kağızların nominal dəyəri nədir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☒ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☐ İlkin yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

169 Maliyyə qoyuluşlarını həyata keçirmək üçün istifadə olunan borc vəsaitləri və öhdəliklərinə aiddir:

- ☐ Hesabat ilinin bölüşdürülməmiş mənfəəti
- ☐ Əməyin ödənilməsi üzrə işçi heyətinə olan borclar
- ☒ Gələcək hesabat dövrlərində ödənilməsi nəzərdə tutulan kreditor borcları
- ☐ Bankın uzunmüddətli kreditləri
- ☐ Vergi üzrə büdcə qarşısında olan borclar

170 Maliyyə qoyuluşlarının xüsusi mənbələrinə aiddir:

- ☐ Bankın uzunmüddətli kreditləri
- ☐ Gələcək xərclər və ödəmələr üçün ehtiyat
- ☐ Nizamnamə kapitalı
- ☒ Mənfəət
- ☐ Hazırkı dövrdə sərbəst olan məqsədli maliyyələşmə vəsaitləri

171 Maliyyə qoyuluşlarının mənbəyi aşağıdakılardır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Xüsusi vəsaitlər, məqsədli maliyyələşmələr və daxilolmalar
- ☐ Xüsusi vəsaitlər və büdcə maliyyələşmələri
- ☒ Xüsusi vəsaitlər, müvəqqəti cəlb olunmuş vəsaitlər və nizamnamə kapitalı
- ☐ Nizamnamə kapitalı, mənfəət və büdcə maliyyələşmələri

172 Maliyyə qoyuluşları hansı məqsədlər üçün həyata keçirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Xeyriyyə və vergi ödənişlərinin azaldılması üçün
- ☒ Müəyyən sabit gəlirin əldə olunması, investisiya qoyulan obyektin təsərrüfat fəaliyyətinə nəzarət edilməsi və investisiyalar üzrə vergi güzəşti əldə etmək üçün
- ☐ Xeyriyyə
- ☐ Müəyyən sabit gəlir əldə olunması və vergi ödənişlərinin azaldılması üçün

173 Sahibinə münasibətinə görə qiymətli kağızların hansı növləri var?

- ☒ Pul bazarına və kapital bazarına
- ☐ Adlı və təqdim edənə
- ☐ Dövlət və qeyri-dövlət
- ☐ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya

174 Fəaliyyət yerinə görə qiymətli kağızların hansı növləri var?

- ☒ Pul bazarına və kapital bazarına
- ☐ Adlı və təqdim edənə
- ☐ Dövlət və qeyri-dövlət
- ☐ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya

175 İnvestisiya alanla münasibətin xarakterinə görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Dövlət və qeyri-dövlət
- ☒ Törəmə, asılı və sair müəssisələr
- ☐ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya

176 Nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə maliyyə qoyuluşları hansı qruplara bölünür?

- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Adlı və təqdim edənə
- ☐ Dövlət və qeyri-dövlət
- ☒ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya

177 Emitentlər üzrə qruplaşdırmaya görə hansı maliyyə qoyuluşları mövcuddur?

- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Pay və borc

- ☒ Dövlət və qeyri-dövlət
- ☐ İnvestisiya və qeyri-investisiya
- ☐ Adlı və təqdim edənə

178 Mühasibat uçotu məqsədləri üçün maliyyə qoyuluşları aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- ☐ Qoyuluşun müddətinə və yerinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- ☒ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə

179 Maliyyə qoyuluşu – nəyə investisiya qoyuluşudur?

- ☐ İstehsal ehtiyatlarına
- ☐ Torpaq sahələrinə
- ☐ Əsas vəsaitlərə
- ☒ Başqa müəssisələrin nizamnamə kapitalına
- ☐ Qeyri-maddi aktivlərə

180 Hesablaşma hesabına depozitlər üzrə faizlərin daxil olması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 341 “Hesabat dövründə xalis mənfəət”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 641 “Fövqəladə gəlirlər”
- ☒ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 216 “Faizlər üzrə qısamüddətli debitor borcları”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 611 “Sair əməliyyat gəlirləri”

181 Müddətinin başa çatması ilə əlaqədar depozit sertifikatının qaytarılması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 311 “Emissiya gəliri”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”
- ☒ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 731 “Sair əməliyyat xərcləri”

182 Digər şəxslərdən sertifikatların alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 311 “Emissiya gəliri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☒ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

183 Yüklənmiş hazır məhsula görə alıcıdan veksəl alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- ☐ Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- ☐ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- ☒ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- ☐ Dt 311 “Emissiya gəliri”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”

184 Alınmış veksəl üzrə faizlər əks olunan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 234 “Digər qısamüddətli investisiyalar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ☐ Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"

185 İnvestisiyalar müəssisəyə hansı şəkildə gəlir gətirir?

- ☐ Kapitalın dəyərinin artması şəklində
- ☐ Faiz, royalti və kapitalın dəyərinin artması şəklində
- ☒ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması şəklində
- ☐ Faiz və icarə haqqı şəklində
- ☐ Faiz, dividend və kapitalın dəyərinin artması şəklində

186 Daşınmaz əmlaka investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 233 "Qısamüddətli verilmiş borclar"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 234 "Digər qısamüddətli investisiyalar"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

187 əmlakın dəyərinin artması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 542 "Gələcək hesabat dövrünün gəlirləri"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 641 "Fövqəladə gəlirlər"
- ☒ Dt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

188 Daşınmaz əmlaka investisiyanı uçota almaq üçün hansı hesablar nəzərdə tutulmuşdur?

- ☐ 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
- ☒ 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər", 122 "Daşınmaz əmlaka investisiyalar – Amortizasiya"
- ☐ 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
- ☐ 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya"
- ☐ 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"

189 Asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 234 "Digər qısamüddətli investisiyalar"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- ☒ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 233 "Qısamüddətli verilmiş borclar"

190 Avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyuluşu zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 121 "Daşınmaz əmlaka investisiyalar – Dəyər"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 103 "Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması"
- ☒ Dt 151 "Asılı müəssisələrə investisiyalar", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"

191 İnvestisiya mülkiyyəti müəssisəyə nə kimi gəlir gətirə bilər?

- ☐ Dividend və kapitalın dəyərinin artması kimi
- ☐ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- ☐ Faiz və icarə haqqı kimi

- ☐ Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- ☒ İcarə haqqı və kapitalın dəyərinin artması kimi

192 Hansı Maliyyə Hesabatının Beynəlxalq Standartı mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını tənzimləyir?

- ☐ MHBS 11 "Tikinti üzrə müqavilələr"
- ☒ MHBS 16 "Əsas vəsaitlər"
- ☐ MHBS 40 "İnvestisiya mülkiyyəti"
- ☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
- ☐ MHBS 17 "İcarə"

193 İcarəyə verən müəssisədə hesabat dövründə əməliyyat icarəsindən pul vəsaitlərinin daxil olması uçotda belə əks etdirilir:

- ☐ Bütün cavablar düzgündür
- ☒ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174-2 "Əməliyyat icarəsi üzrə uzunmüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 601-5 "Əməliyyat icarəsi üzrə gəlir"

194 İcarədar tərəfindən əməliyyat icarəsi üzrə icarə öhdəliklərinin ödənilməsi mühasibat uçotunda belə əks etdirilir:

- ☐ Bütün cavablar düzgündür
- ☐ Debet 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor" Kredit 221 "Kassa"
- ☐ Debet 435 "Digər uzunmüddətli kreditor borcları" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ Debet 408 "Digər uzunmüddətli fəzi xərcləri yaradan öhdəliklər" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☒ Debet 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor" Kredit 223 "Bank hesablaşma hesabları"

195 əmlakın icarəyə alınması icarədarada aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 535-2 "Əməliyyat icarəsi üzrə qısamüddətli kreditor borcları"
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 242-1 "Əməliyyat icarəsi üzrə gələcək hesabat dövrün xərcləri"
- ☒ Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"
- ☐ Debet 801 "Ümumi mənfəət (zərər)" Kredit 408 "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"

196 İcarəyə verən müəssisədə maliyyə icarəsi üzrə birinci ilin icarə ödənişi hesablanmışdır:

- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları"
- ☐ Debet 174-1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları" Kredit 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları"
- ☒ Debet 214-1 "Maliyyə icarəsi qısamüddətli debitor borcları" Kredit 174 -1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları"
- ☐ Debet 223 "Bank hesablaşma hesabları" Kredit 174 -1 "Maliyyə icarəsi uzunmüddətli debitor borcları"
- ☐ Düzgün cavab yoxdur

197 Maliyyə icarəsi ilə əsas vəsaitlər əldə olunduqda aşağıdakı mühasibat yazılışı verilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 535-1 "Maliyyə icarəsi üzrə qısamüddətli kreditor borcları"
- ☐ Debet 191 "Gələcək hesabat dövrlərinin xərcləri" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 406 "Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"

198 əsas fəaliyyət istiqaməti üzrə istifadə olunan vəsait obyektlərinin cəmlənmiş amortizasiyası uçotda belə əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya" Kredit 121 "Daşınmaz əmlak investisiyalar-Dəyər"
- ☐ Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 122 "Daşınmaz əmlak investisiyalar-Amortizasiya"
- ☐ Debet 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya" Kredit 111 "Torpaq, tikili və avadanlıqlar-Dəyər"
- ☒ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar-Amortizasiya"

199 İstehsal sferasında fəaliyyət göstərən firmalarda torpaq, tikili və avadanlıqların satışından mənfəət uçotda əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 631 "Maliyyə gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Debet 601 "Satış" Kredit "Ümumi mənfəət (zərər)"
- ☐ Debet 611 "Sair əməliyyat gəlirləri" 341 Hesabat dövrünün xalis mənfəəti

200 Torpaq sahəsinin satışı ilə əlaqədar xərclər uçota alınır:

- ☐ düzgün cavab yoxdur
- ☒ 731-ci hesabda "Sair əməliyyat xərcləri"
- ☐ 711-ci hesabda "Kommersiya xərcləri"
- ☐ 701-ci hesabda "Satışın maya dəyəri"
- ☐ 721-ci hesabda "İnzibati xərclər"

201 31 dekabr 2010-cu ildə müəssisə ilkin dəyəri 200000 manat olan əsas vəsait obyekti 75000 manata satır. Cari il üçün 20000 manat məbləğində hesablanmış amortizasiya nəzərə alınmaqla, Yığılmış amortizasiya hesabının qalığı 90000 manat təşkil edir. Müəssisə öz hesabatında bunu necə əks etdirməlidir?

- ☐ 20000 manat məbləğində xaricolmadan olan mənfəət
- ☐ 55000 manat məbləğində xaricolmadan olan zərər;
- ☐ 55000 manat məbləğində xaricolmadan olan mənfəət
- ☐ 135000 manat məbləğində xaricolmadan olan zərər;
- ☒ 35000 manat məbləğində xaricolmadan olan zərər;

202 01 yanvar 2009-cu ildə müəssisə 34000 manatlıq avadanlıq əldə edir. Avadanlığın faydalı iqtifadə müddəti 3 il müəyyən olunub. Likvidlik dəyəri isə 4000 manatdır. İkiqat azalan qalıq üsulundan istifadə etməklə 2010-cu ildə amortizasiya ayırmaları məbləği nə qədər olar?

- ☒ 3000 manat.
- ☐ 10888 manat;
- ☐ 10000 manat;
- ☐ 11000 manat;
- ☐ 6888 manat;

203 01 yanvar 2010-cu ildə müəssisə 35000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- ☐ 8000 manat.
- ☐ 7500 manat
- ☐ 9000 manat;
- ☐ 15000 manat
- ☒ 12000 manat

204 İnzibati məqsədlər üçün istifadə təyinatlı əsas vəsaitlərə amortizasiya hesablanması mühasibat uçotunda əks etdirilir:

- ☒ Düzgün cavab yoxdur
- ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya"
- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 122 "Daşınmaz əmlaka investisiyalar - Amortizasiya"
- ☐ Debet 202 "İstehsalat məsrəfləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar - Amortizasiya"
- ☐ Debet 711 "Kommersiya xərcləri" Kredit 112 "Torpaq, tikili və avadanlıqlar"

205 Gələcək dövrlərdə satılaraq gəlir əldə etmək üçün alınan torpaq sahəsi uçotda əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 121 "Daşınmaz əmlaka investisiyalar" Kredit 113-2 "Tikilməkdə (istehsalatda) olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111-1 "Torpaq-Dəyər" Kredit 113 "Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması"
- ☐ Debet 111-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☒ Debet 121-1 "Torpaq-Dəyər" Kredit 223 "Bank hesablaşma hesabları"

206 Səmdar cəmiyyətdə təsisçilərin firmaya investisiya etdiyi əsas vəsaitlər aşağıdakı mühasibat kəçürməsi ilə rəsmiləşdirilir:

- ☐ Bütün cavablar düzgündür
- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 113-2 "Təyinatı üzrə istismara torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 121 "Daşınmaz əmlaka investisiyalar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

207 firmada əvəzsiz əldə olunan bina aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Debet 113-2 "Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar"
- ☐ Debet 121-2 "Binalar-Dəyər" Kredit 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- ☒ Debet 111-2 "Tikililər-Dəyər" Kredit 611-3 "Əvəzsiz olaraq alınmış aktivlər"
- ☐ Debet 113-1 113 – 1 "Təyinatı üzrə istismar edilməsi üçün əlavə məsrəflər tələb edən torpaq"

208 Müəssisədə dövlət subsidiyası əsasında əsas vəsaitlər əldə edilmişdir. Mühasibat yazılışını verin:

- ☒ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 444 "uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 401 "Uzunmüddətli bank kreditləri"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 442 "Gələcək hesabat dövrlərin gəlirləri"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 223 "Bank hesablaşma hesabları"
- ☐ Debet 111 "Torpaq, tikili və avadanlıqlar" Kredit 435 "Digər uzunmüddətli kreditor borcları"

209 Avadanlığın faydalı istifadə müddətinin dəyişdirilməsi nəyə səbəb olur?

- ☐ Aktivin ədalətli dəyərinin artmasına
- ☒ Cari və növbəti illərdə amortizasiya ayırmalarının həcmində dəyişməsinə;
- ☐ Aktivin bütün faydalı istifadə müddəti ərzində hesablanmış amortizasiya məbləğinin müqayisə oluna bilməsi üçün amortizasiya ayırmaları həcmində daimi saxlanmasına;
- ☐ Əvvəlki illərdəki tanınmış amortizasiya ayırmaları həcmində yenidən baxılmasına və dəyişməsinə;
- ☐ Cari ildə gəlirin artmasına

210 Müəssisə 250000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 50000 manatdır. Amortizasiya azalan qalıq üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nə qədər olacaq?

- ☐ 30000 manat
- ☐ 54000 manat
- ☒ 48000 manat
- ☐ 60000 manat
- ☐ 32400 manat

211 Müəssisə 30000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 7000 manatdır. İkiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- ☐ 50%;
- ☒ 40%;
- ☐ 25%;
- ☐ 20%;
- ☐ 5%

212 01 aprel 2010-cu ildə müəssisə 100000 manat məbləğində istehsal avadanlığı əldə edir. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 20000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- ☐ 9000 manat.
- ☒ 12000 manat;
- ☐ 15000manat;
- ☐ 10000 manat;
- ☐ 18000 manat;

213 Nəqliyyat vasitəsi 50000 manata satın alınır, onun likvidlik dəyəri 10000 manat qiymətləndirilir. 666,66 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- ☐ 8,00 %.
- ☐ 4,00 %;
- ☐ 1,00 %;
- ☐ 10,00 %;
- ☒ 20 %;

214 Aktivin qalıq dəyəri bərabərdir:

- ☐ Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə
- ☐ Aktivin bərpa dəyərində;
- ☐ Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
- ☐ İlk dəyərini çıxmaqla bazar dəyərində;
- ☒ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərində

215 Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı prinsiplərə əsasən silinməsi prosesidir?

- ☐ Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
- ☒ Sistemativ və səmərəli əsasla;
- ☐ Qısaltdılmış müddətdə və etibarlı şəkildə;
- ☐ Bərabər və obyektiv üsulla;
- ☐ Konservativ bazar yanaşması əsasında;

216 əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakılardan biri nəzərə alınmır:

- ☐ Likvidlik dəyəri və maya dəyəri.
- ☒ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
- ☐ Faydalı istifadənin qiymətləndirmiş müddəti;
- ☐ Likvidlik dəyəri;
- ☐ Maya dəyəri;

217 Yığılmış amortizasiya hesabının saldosu əks etdirir:

- ☐ Bütün qeyd olunanlar düzdür

- ☐ Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
- ☐ Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
- ☐ Cari dövrün xərclərinə aid edilən məbləği;
- ☒ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;

218 Torpağın maya dəyərinə daxil edilmir:

- ☐ Bütün qeyd olunanlar düzdür.
- ☐ Alıcı tərəfindən ödənilən əmlak vergisi;
- ☒ Əmlak üzrə illik vergi;
- ☐ Əmlak üzrə agentliklərin komissiya xərcləri
- ☐ Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;

219 Aşağıdakılardan birinin istifadə imkanları faydalı istifadə müddətində azalmır:

- ☐ Nəqliyyat vasitələri
- ☒ Torpaq
- ☐ Mebel
- ☐ Aparatura və avadanlıq
- ☐ Alətlər və ləvazimatlar

220 . Müəssisə 60000 manat məbləğində olan torpaq sahəsi satın aldı. əmlak üzrə komissiya xərcləri 5000 manat təşkil edir. Həmin sahədə yeni bina tikmək məqsədilə orada olan köhnə binanın sökülməsinə 7000 manat xərc çəkir. Faktiki maya dəyəri üzrə uçot metoduna uyğun olaraq mühasibat hesabatında torpaq sahəsinin maya dəyəri hansı məbləğlə qeyd olunmalıdır?

- ☐ 62000 manat;
- ☐ 65000 manat;
- ☐ 60000 manat;
- ☐ 67000 manat
- ☒ 72000 manat

221 Daşınmaz əmlaka investisiyalar kateqoriyasından olan obyektin əsas vəsaitlər kateqoriyasına yerləşdirilməsi aşağıdakı mühasibat yazılışı ilə qeydə alınır:

- ☐ Debet 121 – 2 “Binalar – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”
- ☒ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 2 “Binalar – Dəyər”
- ☐ Debet 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər” Kredit 121 – 1 “Torpaq – Dəyər”
- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 121 – 1 “Torpaq – Dəyər” Kredit 111 “Torpaq, tikili və avadanlıqlar – Dəyər”

222 İnvestisiya daşınmaz əmlakın qiymətinin aşağı salınma məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- ☐ Debet 341 “Hesabat dövrünün xalis mənfəəti (zərəri)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- ☐ Debet 801 “Ümumi mənfəət (zərər)” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”
- ☒ Debet 731 – 2 “Yenidən qiymətləndirilmədən xərclər” Kredit 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

223 İnvestisiya daşınmaz əmlakın artırılan məbləği aşağıdakı mühasibat köçürülməsi ilə əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☒ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 611 – 2 “Yenidən qiymətləndirmədən gəlirlər”
- ☐ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 122 “Daşınmaz əmlaka investisiyalar – Amortizasiya”
- ☐ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 113 – 2 “Təyinatı üzrə istismara hazır olan torpaq, tikili və avadanlıqlar”
- ☐ Debet 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər” Kredit 801 “Ümumi mənfəət (zərər)”

224 Hansı növ əmlak investisiya mülkiyyətinin tərkibinə daxil deyil?

- ☐ Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- ☐ Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- ☒ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- ☐ Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- ☐ Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili

225 Depozitlər üzrə ödənilməli olan faizlərin əks olunması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları", Kt 631 "Maliyyə gəlirləri"
- ☐ Dt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları", Kt 641 "Fövqəladə gəlirlər"
- ☐ Dt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 216 "Faizlər üzrə qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövründə xalis mənfəət"

226 Depozit sertifikatının satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"

227 Hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 222 "Yolda olan köçürmələr"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 221 "Kassa"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

228 Hazır məhsul hesabına dividendlər üzrə öhdəlikləri ödənilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 202 "İstehsal xərcləri"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 204 "Hazır məhsul"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 205 "Mallar"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 207 "Digər ehtiyatlar"

229 Ödəmə mənbəyində dividendlərdən verginin tutulması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 521 "Vergi öhdəlikləri"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları", Kt 422 "Digər təxirə salınmış vergi öhdəlikləri"

230 Ehtiyat kapitalının vəsaiti hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 335 "Digər ehtiyatlar", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditor borcları"

- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 335 "Digər ehtiyatlar", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"

231 Xalis mənfəət hesabına səhmlərə dividend hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"

232 Səhmdar cəmiyyətin səhmlərinin istiqrazlara dəyişdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☒ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 233 "Qısamüddətli verilmiş borclar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

233 Səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"

234 Səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 761 "Fövqəladə xərclər", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 751 "Maliyyə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

235 Səhmdar cəmiyyətin səhmlərinin satışı zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"

236 Xalis alışın və alış zamanı ödənilən fraxtın ümumi yekunu nəyi əks etdirir?

- ☐ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satış üçün mövcud olan bütün malların maya dəyəri;
- ☒ Alınmış malların maya dəyəri;
- ☐ Satılmış malların maya dəyəri;

237 İstehsal müəssisələrində satışa tam hazır olan ehtiyatlar necə adlanır?

- ☐ Xammal və anbarda olan material
- ☐ Anbarda olan material;

- ☐ Xammal;
- ☐ Bitməmiş istehsal
- ☒ Hazır məhsul;

238 Mal ehtiyatları harada əks olunur?

- ☐ Maliyyə hesabatında öz əksini tapmır.
- ☐ Mühasibat balansında əsas vəsaitlərin tərkibində;
- ☐ Sair xərclər kimi Mənfəət və zərərlər haqqında hesabatda;
- ☒ Mühasibat balansında dövrüyyə aktivlərinin tərkibində;
- ☐ Mühasibat balansında mallar satıla biləcək qiymətlərlə;

239 Ticarət müəssisəsinin ümumi gəliri xalis gəlir və nə arasındakı fərqə təşkil edir?

- ☒ Satılmış malın maya dəyəri;
- ☐ Əməliyyat xərci;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Satış üçün nəzərdə tutulan bütün malların maya dəyəri;
- ☐ Satış zamanı endirimlər;

240 Malların satışı zamanı satıcı tərəfindən ödənilən fraxt nəyin artmasına səbəb olur?

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Alıcının kommersiya xərclərinin;
- ☒ Satıcının əməliyyat xərclərinin;
- ☐ Satıcının hesabatında əks olunan satılmış malların maya dəyərinin;
- ☐ Satıcının gəlirinin kontrhesabı üzrə qalığı;

241 Ehtiyatların fasiləsiz uçotu metoduna əsasən satılmış malların maya dəyəri nə zaman əks olunmalıdır?

- ☐ Hər kvartal.
- ☐ Hər gün;
- ☐ Hər ay;
- ☐ Hər il;
- ☒ Bilavasitə satış zamanı;

242 Satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;
- ☒ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- ☐ Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;

243 Aşağıda müəssisənin hesablarının qalığı verilib: Alış – 30000 manat; Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 4000 manat; Alış zamanı endirimlər – 2500 manat; Alış zamanı ödənilən fraxt – 1875 manat Dövr ərzində əldə olunan malların maya dəyəri bərabərdir:

- ☐ 31875 manat;
- ☐ 21625 manat.
- ☐ 27875 manat;
- ☐ 32500 manat;
- ☒ 29375 manat;

244 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- ☐ Satılmış malların maya dəyəri;
- ☐ Alınmış malların bazar qiyməti;
- ☐ Bütün alınan malların maya dəyəri;
- ☒ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- ☐ Xalis alış;

245 Alış zamanı ödənilən fraxtın dəyəri:

- ☐ Daimi hesabdır və kredit qalığına malik olur.
- ☐ Adətən kredit qalığına malik olur;
- ☒ Əldə olunan malın maya dəyərinin artmasına gətirib çıxarır;
- ☐ Alış hesabına görə kontrhesabdır;
- ☐ Daimi hesabdır;

246 Konsiqnasiya müqaviləsinə görə:

- ☐ Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna onun konsiqnatora yüklənməsi anına qədər malik olur;
- ☒ Malgöndərən (konsiqnator) mal üzrə mülkiyyət hüququna o satılan ana qədər malik olur;
- ☐ Konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur;
- ☐ Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur və konsiqnasiya şərtlərilə satılan mallar konsiqnatorun ehtiyatlarının tərkibinə daxil olur.
- ☐ Konsiqnator mal üzrə mülkiyyət hüququna malın onun sərəncamına keçdiyi andan malik olur;

247 əgər mal üzrə mülkiyyət hüququ təyinat nöqtəsində keçirsə, bu o deməkdir ki:

- ☒ Mal üzrə mülkiyyət hüququ mal çatdırılan yerə qədər satıcıda qalır;
- ☐ Mal yolda olan zaman nəqliyyat müəssisəsi mal üzrə mülkiyyət hüququna malik olur;
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Mal çatdırılan ana qədər tərəflərin heç biri mülkiyyət hüququna malik olmur;
- ☐ Alıcı malın çatdırılma anına qədər mal üzrə mülkiyyət hüququna malik olur;

248 Inventarizasiya zamanı bu və ya digər malın tərkibinə daxil olmasını müəyyən edən faktor hansıdır?

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Onun fiziki mövcudluğu;
- ☒ Həmin mala üzrə mülkiyyət hüququ;
- ☐ Menecerlərin peşəkar rəyi;
- ☐ Alışın qiymətinin ödənilməsi və ya şdənilməməsi faktı;

249 Müəssisə hesablar üzrə aşağıdakı qalıqlara malikdir: Satış – 1000000 manat Satılmış malların geri qaytarılması və ucuzlaşdırılması – 175000 manat Satış zamanı endirim – 25000 manat Satılmış malların maya dəyəri – 600000 manat Satışın rentabelliği nə qədərdir?

- ☒ 25%
- ☐ 60%
- ☐ 75%
- ☐ 40%
- ☐ 50%

250 əgər müəssisənin xalis gəliri 500000 manat, satılmış malların maya dəyəri 300000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- ☐ 50 %
- ☐ 60 %
- ☒ 40 %
- ☐ 25 %
- ☐ 20 %

251 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 80 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- ☐ 175 manat.
- ☐ 70 manat;
- ☐ 85 manat;
- ☒ 75 manat;
- ☐ 60 manat;

252 Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda FIFO metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- ☐ 3210 manat
- ☒ 2895 manat
- ☐ 2570 manat
- ☐ 1305 manat
- ☐ 3135 manat

253 Yeni yaradılan müəssisə iyunda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 200 ədəd təşkil edir. 30 iyunda orta maya dəyəri metodu ilə hesablamaya əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- ☐ 2100 manat
- ☐ 920 manat
- ☐ 3000 manat
- ☐ 4200 manat
- ☒ 1200 manat

254 Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu nə vaxt istifadə olunur?

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərində malik olan müxtəlif növlü mallar satanda;
- ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərində malik olan oxşar mallar satanda;
- ☐ Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda;
- ☒ Müəssisə məhdud sayda bahalı mallar satanda

255 Ehtiyatların inventarizasiyasının aparılması zamanı yol verilən səhv dövrün sonuna ehtiyatların maya dəyərinin 10000 manat artmasına səbəb olur. Bu səhv nəticəsində cari dövrdə:

- ☐ Hec bir dəyişiklik baş vermir.
- ☒ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- ☐ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;

256 Dövrün əvvəlinə ehtiyatların maya dəyəri 10000 manat azalarsa, bu səhv nəticəsində cari dövrdə:

- ☐ Hec bir dəyişiklik baş vermir.
- ☒ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət artır;
- ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət artır;
- ☐ Satılmış malların maya dəyəri azalır, xalis mənfəət azalır;
- ☐ Satılmış malların maya dəyəri artır, xalis mənfəət azalır;

257 Müəssisəyə daxil olan materiallar və mallar uçota qəbul edilir:

- ☐ əvəzləmə qiyməti ilə
- ☐ uçot qiyməti ilə
- ☐ bərpa dəyəri ilə
- ☒ faktiki maya dəyəri ilə
- ☐ cari (bazar) qiyməti ilə

258 Mübadilə yolu ilə alınan materiallar qiymətləndirilir:

- ☐ bütün cavablar düzgündür
- ☒ verilmiş aktivlərin dəyəri ilə
- ☐ daxilolmanın cari (bazar) dəyəri ilə
- ☐ satınalınmanın faktiki maya dəyəri ilə
- ☐ anoloji aktivlərin dəyəri ilə

259 Müəssisənin təchizat şöbəsinin işçiləri vasitəsi ilə materialların daxil olması uçotda əks etdirilir:

- ☒ Debet 201 "Material ehtiyatları" Kredit 244 "Təhtəl hesab məbləğlər"
- ☐ Debet 201 "Material ehtiyatları" Kredit 545 "Digər qısamüddətli öhdəliklər"
- ☐ Debet 201 "Material ehtiyatları" Kredit 202 "İstehsalat məsrəfləri"
- ☐ Debet 201 "Material ehtiyatları" Kredit 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
- ☐ Debet 201 "Material ehtiyatları" Kredit 538 "Digər qısamüddətli kreditör borcları"

260 Materialların inventarlaşmasının həyata keçirilməsi mütləqdir:

- ☒ bütün cavablar düzgündür
- ☐ ləğvetmə balansı tərtib olunduqda
- ☐ illik mühasibat balansı tərtib olunduqda
- ☐ satıldıqda
- ☐ maddi-məsul şəxs dəyişdirildikdə

261 Materialların xüsusi istehsalatdan daxil olması hesabların hansında əks etdirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ Debet 203 "Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri"
- ☒ Debet 202 "İstehsalat məsrəfləri"
- ☐ Debet 201 "Material ehtiyatları"
- ☐ Debet 204 "Hazır məhsul"

262 Artıq materiallar kənara satılmışdır:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 601 "Satış"
- ☐ Debet 611 "Sair əməliyyat gəlirləri" Kredit 201 "Material ehtiyatları"
- ☐ Debet 601 "Satış" Kredit 201 "Material ehtiyatları"
- ☒ Debet 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları" Kredit 611 "Sair əməliyyat gəlirləri" Kredit 521 "Vergi öhdəlikləri"

263 Yola salınan hazır məhsullar və mallar mühasibat uçotunda qiymətləndirilir:

- ☐ bütün cavablar düzgündür
- ☐ mühasibat uçotu hesablarında qeydə alınan ilk dəyər ilə
- ☒ mühasibat uçotu hesablarında qeydə alınan faktik istehsal maya dəyəri ilə
- ☐ cari bazar dəyəri ilə
- ☐ konsiqnasiya müqaviləsində nəzərdə tutulan komisiya dəyəri ilə

264 Anbarda olan hazır məhsulların uçotu qaydası uçotda belə aparılır:

- ☐ yerinə yetirilən işlər və göstərilən xidmətlər
- ☐ əsas vəsaitlər

- ☐ bitməmiş istehsalat
- ☒ material-istehsalat ehtiyatları
- ☐ qeyri-maddi aktivlər

265 İntinventarlaşma zamanı aşkarlanan hazır məhsulların artıq gəlməsi aşağıdakı hesablarda qeydə alınır:

- ☐ düzgün cavab yoxdur
- ☐ Debet 601 "Satış"
- ☐ Debet 731 "Sair əməliyyat xərcləri"
- ☐ Debet 801 "Ümumi mənfəət (zərər)"
- ☒ Debet 611 "Sair əməliyyat gəlirləri"

266 Qeyri-maddi aktivlərin düzgün xarakteristikasını verin.

- ☐ Doğru cavab yoxdur
- ☐ Daimi və ya uzun müddət gəlir gətirən
- ☒ Fiziki xassəyə malik olmayan, lakin daimi və ya uzun müddət gəlir gətirən
- ☐ Fiziki xassəyə malik olmayan
- ☐ Yüksək dəyərə malik olan

267 aşağıdakılardan biri qeyri-maddi aktivləri əsas vəsaitlərdən fərqləndirən əsas cəhətdir:

- ☐ Nisbətən yüksək likvidliyi ilə
- ☒ Maddi-əşya formasının olmaması ilə;
- ☐ Uzun faydalı istifadə müddəti ilə;
- ☐ Yüksək dəyəri ilə;
- ☐ Öz dəyərinin əmək əşyasına keçirilməsi üsulu ilə;

268 Qeyri-maddi aktivlərin əldə olunması və yaradılması ilə bağlı xərclər mühasibatlıqda hansı ad altında təsnifləşdirilməlidir?

- ☐ Qısamüddətli öhdəlik
- ☐ Maliyyə qoyuluşlar
- ☒ Uzunmüddətli investisiyalar
- ☐ Cari istehsal və tədavül xərcləri
- ☐ Xüsusi kapital

269 Aşağıdakılardan biri 38 sayılı Qeyri-maddi aktivlər adlı standartın əhatə dairəsinə aid deyil:

- ☐ Firma adları
- ☐ Ticarət nişanı
- ☐ Proqram təminatı
- ☐ Lisenziya və fransiza
- ☒ Müəssisələrin birləşməsi zamanı yaranan qudvill

270 Qeyri-maddi aktivlərin qiymətdən düşməsinin hesabatda əks etdirilmə qaydaları hansı Beynəlxalq Maliyyə Hesabatı Standartı ilə tənzimlənir

- ☐ MHBS 38 "Qeyri-maddi aktivlər"
- ☐ MHBS 16 "Əsas vəsaitlər"
- ☒ MHBS 36 "Aktivlərin qiymətdən düşməsi"
- ☐ MHBS 17 "İcarə"
- ☐ MHBS 22 "Müəssisələrin birləşdirilməsi"

271 MHBS-nin tələblərinə əsasən qeyri-maddi aktivlərə azalan qalıq üsulu ilə amortizasiya hesablayan zaman hansı parametrlərə daha çox diqqət yetirilir?

- ☒ Qalıq dəyərinə və faydalı istifadə müddətinə
- ☐ İlkin dəyərə və faydalı istifadə müddətinə

- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☐ Qalıq dəyəri və istismar yerinə
- ☐ İstehsal olunan məhsulun həcminə və faydalı iqtifadə müddətinə

272 əməyin ödənilməsinin əsas formaları hansılardır?

- ☐ Əsas və vaxtamuzd
- ☐ Vaxtamuzd və əlavə
- ☐ İşəmuzd və əlavə
- ☐ Əsas və əlavə
- ☒ Vaxtamuzd və işəmuzd

273 Gecə vaxtı yerinə yetirilən işlərə görə ödənilən əmək haqqına əlavə ödəmələrin minimum həddi kim tərəfindən təyin edilir?

- ☐ Müəssisə rəhbəri
- ☐ Əmək müqaviləsi (sazişi)
- ☒ Azərbaycan Respublikasının Hökuməti
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ Kollektiv müqaviləsi

274 Müəssisə işçilərin məzuniyyət haqqı üçün ehtiyatı hansı mənbə hesabına yaradır?

- ☒ Məhsulun (işin, xidmətin) maya dəyəri
- ☐ Xalis mənfəət
- ☐ Bölüşdürülməmiş mənfəət
- ☐ Nizamnamə və ehtiyat kapitalı
- ☐ Əlavə kapital

275 Normal iş şəraitindən kənarlaşmaya nə aiddir?

- ☐ İstirahət günlərində iş
- ☒ İşçinin təqsiri olmadan baş vermiş boşdayanmalar
- ☐ Süd əmizdirən anaların işində fasilələr
- ☐ Bayram günlərində iş
- ☐ İş vaxtından əlavə iş

276 Vahid sosial verginin hesablanması nəyin faizi olaraq həyata keçirilir?

- ☐ Məhsul (iş, xidmət) istehsalına çəkilən xərc məbləğinin
- ☐ Ümumi mənfəət məbləğinin
- ☐ Xalis mənfəət məbləminin
- ☒ Hesablanmış əmək haqqı məbləğinin
- ☐ Məhsul (iş, xidmət) satışından əldə olunan gəlirin həcmnin

277 Hasilatın uçotu və işəmuzd işçilərə əmək haqqının hesablanması hansı sənədlərə əsasən aparılır?

- ☐ Marşrut vərəqəsi və şəxsi hesaba
- ☐ Şəxsi hesab və hesablaşma cədvəlinə
- ☐ Hesablaşma və ödəniş cədvəlinə
- ☐ Hasilatın uçotu cədvəlləri və şəxsi hesaba
- ☒ Xüsusi işə görə naryad, marşrut vərəqəsi və hasilatın uçotu cədvəllərinə

278 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvəllərindən hansı istehsalatlarda istifadə olunur?

- ☒ Kütləvi
- ☐ Fərdi
- ☐ Kütləvi və seriyalı

- ☐ Düzgün cavab yoxdur
- ☐ Seriyalı

279 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən hansı istehsalatlarda istifadə olunur?

- ☐ Kütləvi və seriyalı
- ☐ Fərdi
- ☒ Seriyalı
- ☐ Kütləvi
- ☐ Düzgün cavab yoxdur

280 Hasilatın uçotu və işəməz işçilərə əmək haqqının hesablanması üçün naryadlardan hansı istehsalatlarda istifadə olunur?

- ☐ Kütləvi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Seriyalı
- ☒ Fərdi
- ☐ Kütləvi və seriyalı

281 İş vaxtı rejiminə əməl olunmasına nəzarət edilməsi və əmək haqqının hesablanması üçün hansı sənəddən istifadə olunur?

- ☐ Hesablaşma-ödəniş cədvəli
- ☒ İş vaxtından istifadənin uçotu və əmək haqqının hesablanması tabeli
- ☐ Şəxsi hesab
- ☐ Hesablama cədvəli
- ☐ Ödəniş cədvəli

282 İşçinin müəssisənin bir şöbəindən başqa şöbəsinə köçürülməsi hansı sənədlə rəsmiləşdirilir?

- ☐ Şəxsi hesab
- ☒ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- ☐ İş vaxtından istifadənin uçotu tabeli
- ☐ İşçinin iş qəbulu haqqında əmr (sərəncam)
- ☐ Hesablaşma-ödəniş cədvəli

283 əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hansıdır?

- ☐ Şəxsi hesab
- ☐ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- ☐ İş vaxtından istifadənin uçotu tabeli
- ☒ İşçinin iş qəbulu haqqında əmr (sərəncam)
- ☐ Hesablaşma-ödəniş cədvəli

284 Vahid sosial vergi üzrə hesablaşmaların uçotu üçün hansı hesab nəzərdə tutulub?

- ☒ 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
- ☐ 521 "Vergi öhdəlikləri"
- ☐ 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☐ 538 "Digər qısamüddətli kreditör borcları"

285 İnzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti hansı hesabın debeti ilə müxəbirləşir?

- ☐ 202 "İstehsalat ehtiyatları"
- ☐ 711 "Kommersiya xərcləri"

- ☐ 761 "Fövqəladə xərclər"
☒ 721 "İnzibati xərclər"
☐ 751 "Maliyyə xərcləri"

286 Müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği asılıdır:

- ☐ Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
☐ Həmkarlar təşkilatına üzvlükdən
☒ İş stajından və orta əmək haqqından
☐ İş stajından
☐ Orta əmək haqqından

287 Müəssisənin hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqının köçürülməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 222 "Yolda olan köçürmələr"
☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

288 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bankdakı hesablaşma hesabı"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
☐ Dt 221 "Kassa", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"

289 Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər tutulan zaman hecə mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"

290 əmək haqqından gəlir vergizinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 521 "Vergi öhdəlikləri"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 902 "Təxirə salınmış mənfəət vergisi üzrə xərclər"

291 İstehsalat işçilərinə əmək haqqının hesablanması zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
☒ Dt 202 "İstehsal xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
☐ Dt 711 "Kommersiya xərcləri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"
☐ Dt 701 "Satışın maya dəyəri", Kt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar"

292 Mülkiyyətçi tərəfindən tutulan daşınmaz əmlakın uçotu qaydasını bu Maliyyə Hesabatının Beynəlxalq Standartı tənzimləyir:

- ☐ MHBS 17 "İcarə"

- ☒ MHBS 16 “Əsas vəsaitlər”
- ☐ MHBS 40 “İnvestisiya mülkiyyəti”
- ☐ MHBS 38 “Qeyri-maddi aktivlər”
- ☐ MHBS 11 “Tikinti üzrə müqavilələr”

293 İnvestisiya mülkiyyəti müəssisəyə aşağıdakı üsullarla gəlir gətirə bilər?

- ☐ Dividend və kapitalın dəyərinin artması kimi
- ☐ Faiz, dividend, royalti və icarə haqqı, həmçinin kapitalın dəyərinin artması kimi
- ☐ Faiz və icarə haqqı kimi
- ☐ Faiz, dividend və kapitalın dəyərinin artması kimi
- ☒ İcarə haqqı və kapitalın dəyərinin artması kimi

294 Aşağıdakılardan biri investisiya mülkiyyətinin tərkibinə daxil deyil:

- ☐ Müəssisənin mülkiyyətində olan və bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilən tikili
- ☐ Gələcəkdə kapitalın dəyərinin artmasından əldə olunacaq gəlir üçün nəzərdə tutulmuş torpaq
- ☒ Yaxın gələcəkdə təsərrüfat fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş torpaq
- ☐ Gələcəkdə hansı məqsədlə istifadə olunacağı hələlik müəyyən olunmayan torpaq
- ☐ Hal-hazırda istifadə olunmayan, lakin sonra bir və ya bir neçə əməliyyat müqaviləsi ilə icarəyə verilməsi nəzərdə tutulan tikili

295 Müəssisə tərəfindən avadanlıq verilməsi yolu ilə asılı cəmiyyətlərə investisiya qoyulmuşdur. mühasibat yazılışını tərtib edin.

- ☒ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”
- ☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- ☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”
- ☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- ☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”

296 Müəssisə tərəfindən asılı cəmiyyətlərə investisiya qoyulmuşdur. Mühasibat yazılışını tərtib edin.

- ☒ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 201 “Material ehtiyatları”
- ☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- ☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 151 “Asılı müəssisələrə investisiyalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

297 Mühasibat uçotunda əmlakın dəyərinin artması hansı mühasibat yazılışı ilə uçota alınır?

- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 542 “Gələcək hesabat dövrünün gəlirləri”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 641 “Fövqəladə gəlirlər”
- ☒ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 331 “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 611 “Sair əməliyyat gəlirləri”

298 Daşınmaz əmlaka investisiya qoyulmuşdur. Mühasibat yazılışını aparın:

- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 234 “Digər qısamüddətli investisiyalar”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 201 “Material ehtiyatları”
- ☒ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 121 “Daşınmaz əmlaka investisiyalar – Dəyər”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

299 Mühasibat uçotunda depozit sertifikatının satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☐ Dt 233 “Qısamüddətli verilmiş borclar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☒ Dt 225 “Pul vəsaitlərinin ekvivalentləri”, Kt 223 “Bankdakı hesablaşma hesabı”

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"

300 Mühasibat uçotunda hesablaşma hesabından dividendlər üzrə öhdəliklərin köçürülməsi əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 311 "Emissiya gəliri", Kt 225 "Pul vəsaitlərinin ekvivalentləri"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 222 "Yolda olan köçürmələr"
- ☒ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 223 "Bankdakı hesablaşma hesabı"

301 Mühasibat uçotunda xalis mənfəət hesabına səhmlərə dividend hesablanması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları"

302 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin geriye satın alınması əməliyyatı üçün mühasibat yazılışı aparın.

- ☐ Dt 311 "Emissiya gəliri", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 223 "Bankdakı hesablaşma hesabı"
- ☒ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bankdakı hesablaşma hesabı"

303 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin əvəzsiz verilməsi əməliyyatı üçün mühasibat yazılışı aparın

- ☐ Dt 761 "Fövqəladə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 711 "Kommersiya xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 751 "Maliyyə xərclər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

304 Mühasibat uçotunda səhmdar cəmiyyətin səhmlərinin satışı üçün mühasibat yazılışı aparın.

- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☒ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bankdakı hesablaşma hesabı", Kt 311 "Emissiya gəliri"

305 MHBS-na əsasən mühasibat uçotunda səhmlər necə qiymətləndirilir?

- ☐ Nominal dəyəri ilə
- ☐ Qalıq dəyəri ilə
- ☐ Alış dəyəri ilə
- ☒ Əldə olunmasına çəkilən faktiki xərc məbləği ilə
- ☐ Bərpa dəyəri ilə

306 Qiymətli kağızların kurs dəyəri deyildikdə nə nəzərdə tutulur?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

307 Qiymətli kağızların emissiya dəyəri deyildikdə nə nəzərdə tutulur?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☐ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☒ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

308 Qiymətli kağızların nominal dəyəri dedikdə nə nəzərdə tutulur?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Qiymətli kağızların kotirovkası zamanı müəyyən olunan qiymət
- ☒ Qiymətli kağızların blankında göstərilən məbləğ
- ☐ İlk yerləşdirmə zamanı onların satış qiyməti
- ☐ Qiymətli kağızlara göstərilən xidmət ilə əlaqədar çəkilən xərclər

309 Qiymətli kağızların sahibinə münasibətinə görə aşağıdakı növləri mövcuddur:

- ☐ Pul bazarına və kapital bazarına
- ☒ Adlı və təqdim edənə
- ☐ Dövlət və qeyri-dövlət
- ☐ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya

310 Maliyyə qoyuluşları investisiya alan müəssisə ilə münasibətin xarakterinə görə aşağıdakı qruplara bölünür?

- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Dövlət və qeyri-dövlət
- ☒ Törəmə, asılı və sair müəssisələr
- ☐ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya

311 Maliyyə qoyuluşları nizamnamə kapitalının formalaşmasındakı iştirakına görə aşağıdakı qruplara bölünür:

- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Adlı və təqdim edənə
- ☐ Dövlət və qeyri-dövlət
- ☒ Pay və borc
- ☐ İnvestisiya və qeyri-investisiya

312 Emitentlər üzrə təsnifata əsasən hansı maliyyə qoyuluşları var?

- ☐ Pul bazarına və kapital bazarına
- ☐ Pay və borc
- ☒ Dövlət və qeyri-dövlət
- ☐ İnvestisiya və qeyri-investisiya
- ☐ Adlı və təqdim edənə

313 Maliyyə qoyuluşları mühasibat uçotu tərəfindən aşağıdakı əlamətlərə görə qruplaşdırılır:

- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına, yerinə və dəyərinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə, nizamnamə kapitalının formalaşmasındakı iştirakına və yerinə
- ☐ Qoyuluşun müddətinə və yerinə
- ☐ Emitentlərə, qoyuluşun müddətinə və yerinə
- ☒ Emitentlərə, qoyuluşun müddətinə nizamnamə kapitalının formalaşmasındakı iştirakına, fəaliyyət yerinə və sahibinə münasibətinə

314 Saatlıq tarif dərəcəsi və tabel üzrə işlənmiş saatların miqdarına görə əmək haqqının hesablanması nəzərdə tutan əməyin ödənilməsi forması hansıdır?

- ☐ Akkord
- ☐ Tarifsiz
- ☐ Sadə işəməz
- ☐ Vaxtaməz-mükafatlı
- ☒ Sadə vaxtaməz

315 Verilmiş təhtəl hesab məbləğin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qismüddətli avanslar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qismüddətli kreditör borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qismüddətli verilmiş borclar"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhesab məbləğlər"

316 İşçilərin əmək haqqından zay məhsula görə itki məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 205 "Mallar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 523 "Digər məcburi ödənişlər üzrə öhdəliklər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 204 "Hazır məhsul"

317 əmək haqqından verilmiş borc məbləğinin tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qismüddətli avanslar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qismüddətli kreditör borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhesab məbləğlər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qismüddətli verilmiş borclar"

318 əvvəl verilmiş avans məbləğinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qismüddətli kreditör borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 243 "Verilmiş qismüddətli avanslar"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 244 "Təhtəlhesab məbləğlər"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 233 "Qismüddətli verilmiş borclar"

319 əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 761 "Fövqəladə xərclər"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 538 "Digər qismüddətli kreditör borcları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 202 "İstehsal xərcləri"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 711 "Kommersiya xərcləri"

320 Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☒ Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

321 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanması hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

322 Təsərrüfat üsulu ilə işləri yerinə yetirərkən əsas vəsait obyektlərinin tikintisi ilə əlaqədar işçilərin əmək haqqının ödənilməsi hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 611 “Digər əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ Dt 113 “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

323 İşçi heyətinin əmək haqqının deponentləşdirilməsi zamanı hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”

324 D-t 202 istehsalat xərcləri , K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışı nəyi əks etdirir.

- ☐ büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;
- ☐ müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- ☐ tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini;
- ☐ bütün cavablar düzdür;
- ☒ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırımlarının xərəcə daxil edilməsini;

325 D-t 202 istehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışı nəyi əks etdirir.

- ☐ hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- ☐ bütün cavablar düzdür;
- ☒ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- ☐ istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- ☐ köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;

326 Dolayı xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir:

- ☐ köməkçi materiallar və komplektləşdirici məmulatlar;

- ☒ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- ☐ ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
- ☐ sex binalarının saxlanması, texniki xidmətmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
- ☐ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;

327 Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür.

- ☐ düzgün cavab yoxdur;
- ☒ ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
- ☐ istehsal xərclərinin bütün siyahısı;
- ☐ müəssisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;
- ☐ bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;

328 İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür.

- ☒ bir elementli və kompleks xərclərə;
- ☐ bütün cavablar düzdür.
- ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
- ☐ daimi və dəyişən xərclərə;
- ☐ istehsal və qeyri istehsal xərclərinə;

329 Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir:

- ☐ düzgün cavab yoxdur;
- ☐ kalkulyasiya maddələri üzrə xərclərin;
- ☒ iqtisadi elementlər üzrə xərclərin;
- ☐ tam maya dəyərində əks olunmuş xərclərin;
- ☐ istehsal maya dəyərində əks olunmuş xərclərin;

330 Məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür:

- ☐ bir elementli və kompleks xərclərə;
- ☐ daimi və dəyişən xərclərə;
- ☐ istehsal və qeyri istehsal xərclərinə;
- ☒ birbaşa və dolay xərclərə;
- ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;

331 Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- ☐ əhəmiyyətlik;
- ☒ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
- ☐ hesablama metodu ilə uçot;
- ☐ təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
- ☐ etibarlılıq, tamlıq;

332 Sair əməliyyat xərclərinə aiddir.

- ☒ bütün cavablar düzdür;
- ☐ torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
- ☐ cərimələr və sair analoji ödənişlər;
- ☐ yenidənqıymətləndirmədən olan zərər;
- ☐ hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;

333 Xərclər tanınır:

- ☐ kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☐ balansda;
- ☐ heç bir cavab düz deyil;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- ☒ mənfəət və zərər haqqında hesabatda;

334 Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"

335 İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir.

- ☐ düzgün cavab yoxdur;
- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"

336 Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür.

- ☐ bütün cavablar düzdür;
- ☐ bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
- ☐ istehsal xərclərinin bütün siyahısı;
- ☒ müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
- ☐ ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;

337 Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcmində) görə bölünürlər.

- ☐ məhsuldar və qeyri məhsuldar xərclərə;
- ☐ bir elementli və kompleks xərclərə;
- ☐ daimi və kompleks xərclərə;
- ☐ şərti daimi və şərti dəyişən xərclərə;
- ☒ daimi və dəyişən xərclərə;

338 Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər.

- ☐ şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
- ☐ əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
- ☐ məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
- ☐ təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
- ☒ məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;

339 Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir.

- ☐ ziyanın işçi tərəfindən ödənilməsi;
- ☒ təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- ☐ bütün cavablar düzdür.
- ☐ obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
- ☐ yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;

340 Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır.

- ☒ material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;
- ☐ material xərcləri;
- ☐ əmək haqqı xərcləri;
- ☐ amortizasiya xərcləri;
- ☐ ümumtəsərrüfat (idarəetmə) xərcləri;

341 MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında Maliyyə hesabatlarının təqdimatı üzrə müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər.

- ☐ bütün cavablar düzdür;
- ☒ müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
- ☐ müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
- ☐ müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və kommersiya xərcləri;
- ☐ şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;

342 Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır.

- ☐ maliyyə icarəsi üzrə faiz xərcləri;
- ☐ kreditlər və borclar üzrə faiz xərcləri;
- ☐ maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- ☒ kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
- ☐ əməliyyat icarəsi üzrə faiz xərcləri;

343 İstehsal xərclərinə aşağıdakılar daxildir.

- ☐ bütün cavablar düzdür;
- ☐ müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi
- ☒ məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
- ☐ idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
- ☐ satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi

344 Funksiyalar üzrə xərclərin tərkibinə daxildir.

- ☐ inzibati xərclər;
- ☐ satışın maya dəyərinə daxil edilən xərclər;
- ☒ satışın maya dəyərinə daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;
- ☐ ƏDV;
- ☐ kommersiya xərcləri;

345 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda xərclər təsnifləşdirilir.

- ☒ funksiyaları və mahiyyəti üzrə;
- ☐ mahiyyəti üzrə;
- ☐ funksiyalar üzrə;
- ☐ tanınma kriteriyası üzrə;
- ☐ bütün cavablar düzdür;

346 Xərclər:

- ☐ Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- ☐ Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;

- ☒ səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
- ☐ bütün cavablar düzdür;
- ☐ Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;

347 Yeni yaradılan müəssisə iyununda dörd partiya mal tədarük edir. 01 iyun – 150 ədəd – 770 manat 10 iyun – 200 ədəd – 1180 manat 15 iyun – 200 ədəd – 1260 manat 28 iyun – 150 ədəd – 990 manat Cəmi – 4200 manat 30 iyun tarixində inventarizasiyanın nəticələrinə əsasən ehtiyatların qalığı 550 ədəd təşkil edir. 30 iyununda FİFO metodu ilə hesablamağa əsasən satılmış malların maya dəyəri nə qədər olacaq?

- ☐ 3210 manat
- ☐ 1305 manat
- ☐ 2570 manat
- ☒ 770 manat
- ☐ 3135 manat

348 Ehtiyatların qiymətləndirilməsi üçün başdan-başa metodu adətən bu şəraitdə istifadə olunur:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Hər bir ehtiyatın faktiki hərəkətini müəyyən etmək mümkün olmayanda
- ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərində malik olan oxşar mallar satanda
- ☐ Müəssisə çoxlu nisbətən aşağı maya dəyərində malik olan müxtəlif növlü mallar satanda;
- ☒ Müəssisə məhdud sayda bahalı mallar satanda

349 Dövri metodun tətbiqi zamanı satılmış məhsulların maya dəyəri aşağıdakı şəkildə hesablanır:

- ☐ Satış - alınmış malların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri – alınmış malların maya dəyəri + dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri - alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri.
- ☒ Dövrün əvvəlinə ehtiyatların maya dəyəri + alınmış malların maya dəyəri - dövrün sonuna ehtiyatların maya dəyəri;
- ☐ Satış + ümumi mənfəət - dövrün sonuna ehtiyatların maya dəyəri + dövrün əvvəlinə ehtiyatların maya dəyəri;

350 Dövri metodun tətbiqi zamanı dövrün əvvəlinə ehtiyatların maya dəyəri üstəgəl alınmış malların maya dəyəri bərabərdir:

- ☒ Satış üçün nəzərdə tutulan malların maya dəyəri;
- ☐ Satılmış malların maya dəyəri;
- ☐ Alınmış malların bazar qiyməti
- ☐ Bütün alınan malların maya dəyəri
- ☐ Xalis alış;

351 İstehsal fəaliyyəti ilə məşğul olan müəssisələrdə satışa tam hazır olan ehtiyatlar:

- ☐ Anbarda olan material;
- ☐ Xammal və anbarda olan material.
- ☐ Xammal;
- ☐ Bitməmiş istehsal
- ☒ Hazır məhsul;

352 Müəssisənin xalis gəliri 840000 manat, satılmış malların maya dəyəri 600000 manat olarsa, satışın rentabelliği nəyə bərabərdir?

- ☐ 50 %
- ☐ 25 %
- ☒ 40 %

- ☐ 60 %
- ☐ 20 %

353 satılmış malların maya dəyəri ehtiyatların fasiləsiz uçotu metoduna əsasən əks olunmalıdır:

- ☐ Hər kvartal.
- ☐ Hər gün
- ☐ Hər ay;
- ☐ Hər il;
- ☒ Birbaşa satış zamanı

354 MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatə uyğun olaraq mahiyyəti üzrə xərclərə aşağıdakı maddələr daxil edilməlidir. (Sürət 31.05.2011 15:37:35)

- ☒ bütün cavablar düzdür;
- ☐ işçi heyəti üzrə xərclər;
- ☐ hazır məhsul və bitməmiş istehsal ehtiyatlarında dəyişikliklər
- ☐ müəssisələrin görülmüş və kapitallaşdırılmış işləri;
- ☐ material ehtiyatlarının istifadə olunması;

355 Mənfəət və zərər haqqında hesabatda xərclər tanınır: (Sürət 31.05.2011 15:37:32)

- ☐ bütün cavablar düzdür;
- ☐ aktivlər tanındıqdan sonra;
- ☐ öhdəliklər tanındıqdan sonra;
- ☐ mənfəət tanındıqdan sonra;
- ☒ gəlirlər tanındıqdan sonra;

356 Mənfəət və zərər haqqında hesabatda Satışın maya dəyəri maddəsində aşağıdakı xərclər əks olunmalıdır. (Sürət 31.05.2011 15:37:30)

- ☐ birbaşa əmək haqqı xərcləri;
- ☐ birbaşa material xərcləri;
- ☒ birbaşa material xərcləri; birbaşa əmək haqqı xərcləri; dolay (üstəlik) istehsal xərcləri;
- ☐ kommersiya xərcləri;
- ☐ dolay (üstəlik) istehsal xərcləri;

357 Xərclər mənfəət və zərərlər haqqında hesabatda o zaman tanınır ki, aşağıdakıları etibarlı şəkildə ölçmək mümkün olsun: (Sürət 31.05.2011 15:37:27)

- ☐ öhdəliklərin artmasını;
- ☐ aktivlərin azalmasını;
- ☐ aktivlərin artması, yaxud öhdəliklərin azalmasını;
- ☐ borclar üzrə xərclərin kapitallaşdırılması nəticəsində öhdəliklərin artmasını;
- ☒ aktivlərin azalması və öhdəliklərin artmasını;

358 Funksional təyinatına görə məsrəflərin tərkibi xərclərin aşağıdakı bölgüsü ilə müəyyənləşir. (Sürət 31.05.2011 15:37:24)

- ☐ birbaşa dəyişən və birbaşa dolay xərclərə;
- ☐ birbaşa və dolay xərclərə;
- ☐ düzgün cavab yoxdur;
- ☐ relevant və qeyri relevant xərclərə;
- ☒ dəyişən və daimi xərclərə;

359 Aşağıdakı əməliyyatlarla bağlı aktivlərin təsərrüfatdan çıxması müəssisənin xərcləri kimi tanınmır: (Sürət 31.05.2011 15:37:18)

- ☒ bütün cavablar düzdür;

- ☐ uzun müddətli aktivlərin əldə edilməsi və yaradılması;
- ☐ başqa müəssisələrin və şirkətlərin nizamnamə kapitalına qoyuluşlar;
- ☐ yenidən satış üçün nəzərdə tutulmayan səhmdar cəmiyyətlərinin səhmləri və digər qiymətli kağızların əldə edilməsi;
- ☐ ehtiyatlar üçün əvvəlcədən ödənişlər, həmçinin anoloji əməliyyatlar üçün

360 Adi fəaliyyət növləri üzrə xərclərkimi aşağıdakılar tanınır. (Sürət 31.05.2011 15:37:11)

- ☒ məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərlə əlaqədar olan xərclər; məhsul istehsalı və satışı, görülmüş işlərin, göstərilmiş xidmətlər, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər; dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;
- ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmətlərlə əlaqədar
- ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclər;
- ☐ məhsul istehsalı və satışı, görülmüş işlər və göstərilmiş xidmət, malların əldə edilməsi və satışı ilə əlaqədar olan xərclərdir; əsas vəsaitlərin istifadə olunmayan obyektlərin satışı ilə əlaqədar olan xərclər;
- ☐ dividendlərin və qiymətli kağızlar üzrə faizlərin ödənilməsi ilə əlaqədar olan xərclər;

361 Yeni yaradılan müəssisə üç partiya mal tədarük edir. Birinci partiyanın dəyəri 60 manat, ikinci partiyanın – 95 manat, üçüncü partiyanın isə 85 manat təşkil edir. İki partoya mal 250 manata satılır. FIFO metodunun köməyiylə dövr üzrə ümumi gəlir nə qədərdir?

- ☐ 85 manat;
- ☒ 95 manat;
- ☐ 175 manat.
- ☐ 60 manat;
- ☐ 70 manat;

362 Mühasibat uçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsinin əsasında hansı prihsip qoyulmuşdur;

- ☐ bütün cavablar düzdür;
- ☐ əhəmiyyətlik;
- ☒ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək;
- ☐ dürüstlük və tamlıq;
- ☐ ehtiyatlılıq;

363 Hansı gəlirlər əsas əməliyyat gəlirlərinə aiddir?

- ☒ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- ☐ məhsul və mal satışından əldə olunan gəlirlər;
- ☐ göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- ☐ podrat müqavilələri üzrə gəlirlər;
- ☐ əsas vəsaitlər satışından əldə olunan gəlirlər;

364 Debitor borclarının daxil olması məbləği aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

- ☐ Xarici ticarət kontraktları üzrə alıcılara yüklənib göndərilmiş məhsuldan pul gəlirinin müəyyən olunmamış məbləği nəzərə alınmaqla;
- ☐ Ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda yaranan məbləğ fərqləri nəzərə alınmaqla;
- ☐ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər nəzərə alınmaqla;
- ☐ Müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;
- ☒ Müqaviləyə əsasən müəssisəyə verilən bütün güzəştlər, ödəniş xarici valyutaya ekvivalent məbləğdə manatla aparıldığı halda qaranan məbləğ fərqləri, müəssisə tərəfindən alınacaq aktivin dəyərindən asılı olaraq öhdəliklərin dəyişilməsi nəzərə alınmaqla;

365 Mühasibat uçotunda sair əməliyyat gəlirlərin tərkibində tanınır.

- ☒ Bütün cavablar düzdür;
- ☐ Uzunmüddətli amortizasiya olunan aktivlərin satışından gəlir;
- ☐ Amortizasiya olunmayan aktivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlir;

- ☐ Müqavilə şərtləri pozulduğuna görə alınmış cərimələr, peniyalar və sair anoloji məbləğlər;
- ☐ İddia müddəti keçmiş olan deponent və kreditor borclarının silinməsindən olan gəlirlər

366 əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- ☐ düzgün cavab yoxdur;
- ☒ 601 "Satış"; 602 "Satılmış malların qaytarılması və ucuzlaşdırılması"; 603 "Verilmiş güzəştlər";
- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☐ 631 "Maliyyə gəlirləri";
- ☐ bütün cavablar düzdür;

367 Lazım olmayan materialların satışında gələn gəlir aşağıdakı hesablarda əks etdirilir:

- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☐ düzgün cavab yoxdur.
- ☐ 631 "Maliyyə gəlirləri";
- ☐ 621 "Fəaliyyətin dayandırılmasından gəlirlər"
- ☒ 601 "Satış" (subhesab 601-1 "Malların satışı")

368 Məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı yazılışlarla əks etdirilir?

- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"
- ☒ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 601 "Satış";
- ☐ bütün cavablar düzdür;
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☐ D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";

369 Materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması hansı yazılışla əks etdirilir.

- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 631 "Maliyyə gəlirləri";
- ☐ bütün cavablar düzdür;
- ☐ D-t 202 "İstehsalat xərcləri"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 531 "Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları";
- ☒ D-t 201 "Xammal və materiallar"; K-t 611 "Digər əməliyyat gəlirləri";

370 əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☐ düzgün cavab yoxdur;
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ D-t 216 "Faizlər üzrə dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
- ☒ D-t 214 "İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları"; K-t 601 "Satış";

371 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri nəyi əks etdirir.

- ☒ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin
- ☐ Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;
- ☐ Düzgün cavab yoxdur;
- ☐ Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini;
- ☐ Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;

372 Maliyyə icarəsindən gələn gəlir hansı nömrəli hesabda əks etdirilir:

- ☐ 601 "Satış";
- ☐ Düzgün cavab yoxdur;
- ☐ 601, 611, 631 № hesablarda;

- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☒ 631 "Maliyyə gəlirləri";

373 701 Satışın maya dəyəri hesabının debet dövrüyyəsində əks etdirilir:

- ☐ istehsal aktivlərinin amortizasiyası ;
- ☐ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri;
- ☒ məhsul satışının maya dəyərində əks etdirilən birbaşa material xərcləri, istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri, istehsal aktivlərinin amortizasiyası ;
- ☐ kommersiya xərcləri;
- ☐ istehsalat fəhlələrinin birbaşa əmək haqqı xərcləri;

374 Məhsul, mal və xidmət satışından əldə olunan gəlirlər hansı hesabın kreditində əks etdirilir.

- ☐ 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)";
- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☐ 631 "Maliyyə gəlirləri";
- ☒ 601 "Satış";
- ☐ 341 "Hesabat dövrünün xalis mənfəəti (zərər)";

375 Malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği əks etdirilmişdir:

- ☐ D-t 212 "Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ Düzgün cavab yoxdur;

376 Sair əməliyyat gəlirlərinə aiddir:

- ☐ reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir;
- ☒ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- ☐ düzgün cavab yoxdur;
- ☐ əməliyyat icarəsi üzrə gəlir;
- ☐ proqram təminatının satışından əldə olunan gəlir;

377 Başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirlərin hesablanması mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";
- ☐ D-t 223 "Bankdakı hesablaşma hesabı"; K-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları";
- ☐ D-t 211 "Kassa"; K-t 217 "Digər dısamüddətli debitor borcları";
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
- ☐ bütün cavablar düzdür;

378 Sair əməliyyat gəlirlərinə aid deyil:

- ☐ İddia müddəti keçməmiş deponent borcları məbləğləri
- ☐ Amortizasiya olunan aktivlərin yenidən qiymətləndirilməsi məbləğləri;
- ☒ Bütün cavablar düzdür;
- ☐ Fəaliyyətin dayandırıldığına görə mənfəət.
- ☐ Pul vəsaitlərindən istifadəsinə görə faiz məbləğləri;

379 Digər təşkilatlarda iştirak ilə bağlı gəlir, əldə edilmədən olan aşağıdakı gəlirdir:

- ☐ bütün cavablar düzdür;
- ☐ hüquqi şəxs yaratmadan birgə fəaliyyətdən olan gəlirlərdir;
- ☐ törəmə şirkətdən olan gəlir;

- ☐ geri alınmış xüsusi səhmlərin təkrar yerləşdirilməsindən olan gəlirlərdir;
- ☒ təsis sənədlərində göstərilən müddətdə digər müəssisələrin səhmlərinin əldə

380 Gəlir mühasibat uçotunda pul ifadəsində hesablanmış aşağıdakı məbləğdə əks etdirilir:

- ☐ düzgün cavab yoxdur
- ☐ pul vəsaitləri, əmlak məbləğində;
- ☒ pul vəsaitləri, əmlak, debitor borcları
- ☐ pul vəsaitlərinin, mübadilə müqaviləsi şərtləri əsasında öz əmlakının verilməsi üzrə öhdəliklər yerinə yetirilmədən daxil olan əmlakın, qiymətli kağızların məbləğində;
- ☐ pul vəsaitləri, qiymətli kağızların nominal dəyəri, investorların qoyuluşları məbləğində;

381 Aktivlər malik olma hüququna əsasən yaranan gəlirlər o zaman tanınır ki:

- ☐ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür;
- ☐ həmin aktivlərdən pul vəsaitləri bankda olan hesablara daxil olmuşdur;
- ☐ sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- ☒ sövdələşmə ilə əlaqədar olan iqtisadi faydanın kommersiya təşkilatına daxil olması ehtimalı böyükdür, sövdələşmədən olan gəlirlərin məbləği ehtibarlı şəkildə qiymətləndirilə bilər;
- ☐ sövdələşmədən pul vəsaiti kommersiya təşkilatlarına daxil olacaqdır;

382 Müqavilənin xarakterindən asılı olaraq onun başa çatdırılması kimi aşağıdakılar tanına bilər:

- ☐ hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- ☒ görülmüş işlər haqqında hesabatlar, hesabatların tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi, hesabatın tərtibi tarixinə çəkilmiş xərclərin müqavilə üzrə gözlənilən xərclərə mütənasib olaraq aid edilməsi;
- ☐ görülmüş işlər haqqında hesabatda;
- ☐ hesabatın tərtib olunma tarixinə xidmətlərin ümumi həcminə nisbətən göstərilmiş xidmətlərin faizlə həcmi;
- ☐ avans şəklində daxil olan pul vəsaitləri;

383 Gəlir – bu deməkdir:

- ☐ səhmdarların qoyuluşları ilə əlaqədar olmayan adi fəaliyyət növündə ümumi iqtisadi faydaların daxil olması;
- ☐ şirkətin adi fəaliyyət prosesində iqtisadi faydaların daxil olması, hansı ki, kapitalın artmasına gətirib çıxarır;
- ☒ bütün cavablar düzdür;
- ☐ şirkət tərəfindən edilən istənilən ticarət və topdansaş güzəştləri nəzərə alınmaqla alınmış, yaxud gözlənilən əvəzetmənin ədalətli dəyəri ilə qiymətləndirilən ümumi daxilolmalar;
- ☐ ƏDV və satış vergisi daxil edilmədən şirkətin mütəmadi gəlirləri;

384 Hansı hallarda xidmətlərin göstərilməsindən əldə olunan gəlir tanınır.

- ☐ bankda olan hesablaşma hesabına daxil edildikdən sonra;
- ☐ müqavilənin bağlanma anında;
- ☒ əməliyyatın hesabat tarixinə olan yekunlaşma səviyyəsindən asılı olaraq;
- ☐ əməliyyatın tam yekunlaşdıqdan sonra;
- ☐ heç bir cavab düz deyil;

385 Hansı hallarda malların satışından əldə olunan gəlir tanınır?

- ☐ müəssisə mülkiyyət hüququ ilə bağlı idarəetmədə artıq iştirak etmədikdə və satılmış mallar üzərində faktiki nəzarəti saxlamadıqda;
- ☐ mallara sahib olma üzrə əhəmiyyətli risklər və üstünlüklər malsatandan malalana keçdikdə;
- ☐ sövdələşmə ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimalı olduqda;
- ☒ bütün cavablar düzdür;
- ☐ gəlirin məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olduqda;

386 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasına daxil olması hansı ilkin sənədlə rəsmiləşdirilir?

- ☐ Qəbul aktı
- ☐ Düzgün cavab yoxdur
- ☐ Avans hesabatı
- ☒ Kassa mədaxil orderi
- ☐ Mədaxil qaiməsi

387 Pul vəsaitlərinin və pul sənədlərinin müəssisənin kassasından verilməsi hansı ilkin sənədlə rəsmiləşdirilir?

- ☐ Məxaric qaiməsi
- ☒ Kassa məxaric orderi
- ☐ Düzgün cavab yoxdur
- ☐ Avans hesabatı
- ☐ Kassa mədaxil orderi

388 Satılmış məhsula, işə, xidmətlərə görə əldə olunan pul vəsaitinin müəssisə kassasına daxil olması zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 221 "Kassa", Kt 661 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 221 "Kassa", Kt 601 "Satış"
- ☐ Dt 221 "Kassa", Kt 204 "Hazır məhsul"
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"

389 Xarici valyutanın alınması mühasibat uçotu hesablarında hansı yazılışla əks etdirilir?

- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"

390 İşçilərə əmək haqqının plastik kartla ödənilməsi hansı yazılışla əks etdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"

391 Malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 504 "Qısamüddətli borclar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt "Digər qısamüddətli öhdəliklər", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 512 "Qısamüddətli zəmanət öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"

392 İxrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur əməliyyatına düzgün yazılış verin:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 221 "Kassa", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 217 "Digər qısamüddətli debitor borcları"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 211 "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları"

393 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt "Bank hesablaşma hesabı" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☒ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı) - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri" - Dt 731 "Sair əməliyyat xərcləri",
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri"
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"

394 Valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
- ☒ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"

395 Rezidentlərin xarici valyutada əldə etdiyi gəlirin hansı hissəsi məcburi satışa təqdim edilməlidir?

- ☐ 30%
- ☐ 10%
- ☒ Düzgün cavab yoxdur
- ☐ 20%
- ☐ 50%

396 Valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
- ☐ AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☐ Maliyyə hesabatının hazırlanması tarixinə
- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
- ☒ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə

397 Hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir əməliyyatı hansı yazılışla rəsmiyyətə salınır:

- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 521 "Vergi öhdəlikləri" – Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 521 "Vergi öhdəlikləri", Kt 223 "Bank hesablaşma hesabları"

398 Hansı halda ödəniş tələbnaməsi bank tərəfindən qəbul olunur?

- ☐ Hesablaşma hesabında və ya açıq kredit xəttində pul vəsaitləri olduğu zaman
- ☐ Yalnız hesablaşma hesabında pul olduğu zaman
- ☒ Yalnız hesablaşma hesabında pul olduğu zaman və bank overdraftının şərtlərinə əsasən
- ☐ Bank overdraftının şərtlərinə əsasən
- ☐ Hesablaşma hesabında pulun olub-olmamasından asılı olmayaraq

399 Aşağıdakılardan hansı nağdsız hesablaşmalara aiddir?

- ☐ Çeklər

- ☒ Çeklər, inkasso üzrə, ödəniş tələbnaməsi ilə
- ☐ Ödəniş tələbnaməsi ilə
- ☐ Veksellər
- ☐ Inkasso üzrə

400 İnkassator vasitəsilə gəlirin banka təhvil verilməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 221 "Kassa"
- ☒ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Bütün cavablar düzdür.
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"

401 Təsisçi-fiziki şəxslərdən alınmış müəssisə səhmlərinin nağd ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"
- ☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 221 "Kassa"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 221 "Kassa"

402 Müəssisənin təsisçi-işçilərinə kassadan dividendlər ödənilməsi zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"
- ☐ Dt 534 "Dividendlərin ödənilməsi üzrə təsisçilərə qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 537 "Faizlər üzrə qısamüddətli kreditör borcları", Kt 221 "Kassa"

403 Aşağıdakılardan hansı kassa kitabının doldurulması üçün əsas ola bilər?

- ☐ Kassa mədaxil orderi
- ☐ Təhtəlhəşab şəxslərin avans hesabı
- ☒ Kassa mədaxil və məxaric orderləri
- ☐ Ezamiyyət xərcləri üçün kassadan təhtəl hesab məbləğin verilməsi üçün ərizə
- ☐ Kassa məxaric orderi

404 Müəssisə tərəfindən çeklə bankdan alınan pul vəsaiti hara xərclənir?

- ☐ Təyin olunmuş məbləğ limitində malsatan və podratçılarla hesablaşmalara
- ☐ Dəftərxana ləvazimatlarının alınmasına
- ☐ Təsərrüfat avadanlığının alınmasına
- ☐ Kommunal xərclərin ödənilməsinə
- ☒ Əmək haqqının və müvəqqəti əmək qabiliyyətini ödəmək üçün müavinətin ödənilməsinə

405 Cari il üçün kassanın təsdiq olunmuş qalıq limiti olmadığı halda:

- ☐ Yeni limit təyin olunana qədər əvvəlki limit tətbiq olunur
- ☐ Düzgün cavab yoxdur
- ☒ Kassa qalığının limiti sıfır hesab olunmalıdır
- ☐ Limit tətbiq etməmək ixtiyarı var
- ☐ 10 manat məbləğində limit müəyyən olunur

406 Müəssisənin bir neçə hesablaşma hesabı olduğu zaman kassa qalığının limiti necə təyin olunur?

- ☐ Müəssisə və bank arasında bağlanmış kredit müqaviləsinə əsasən
- ☐ Düzgün cavab yoxdur
- ☐ Xidmət edən banklardan hər biri ilə, onların vasitəsilə aparılan hesablaşmaların payına uyğun olaraq

- ☒ Müəssisənin qərarından asılı olaraq ona xidmət edən banklardan biri tərəfindən
- ☐ Hesab açılmış hər bank ilə ayrılıqda

407 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmala aparılır:

- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

408 Məhsulata çatmalı olan cərimə məbləği hesablanır:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Məhsulata çatmalı olan cərimə məbləği hesabı"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qismüddətli öhdəliklər"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 531 "Məhsulata çatmalı olan cərimə məbləği hesabı" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 531 "Məhsulata çatmalı olan cərimə məbləği hesabı"

409 Ümidsiz debitor borcunun silinməsindən olan zərər hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 217 "Digər qismüddətli debitor borcları"
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 217 "Digər qismüddətli debitor borcları"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Düzgün cavab yoxdur.

410 Məhsul satışından olan zərər mühasibat uçotu hesablarında əks etdirilir:

- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 601 "Satış"
- ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
- ☐ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 601 "Satış"

411 Alıcıya verilmiş avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qismüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 243 "Verilmiş qismüddətli avanslar"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Bütün cavablar düzdür

412 Alıcılardan alınmış, istifadə olunmamış avans məbləğinin qaytarılması üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 631 "Maliyyə gəlirləri" - Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 543 "Alınmış qismüddətli avanslar", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"

413 əvvəl ümidsiz borc kimi silinən debitor borcu daxil olması əməliyyatı hesablarda belə əks etdirilir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 801 "Ümumi mənfəət (zərər)"

- ☐ Dt 221 "Kassa", Kt 222 "Yolda olan pul köçürmələri"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərar)"

414 Mal satışından əldə olunan mənfəət hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ Dt 701 "Satışın maya dəyəri", Kt 601 "Satış"
- ☐ Dt 601 "Satış", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərar)"
- ☐ Dt 601 "Satış", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərar)"
- ☒ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərar)"

415 Məhsul satışından əldə olunan mənfəət aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☐ 611 "Sair əməliyyat gəlirləri"
- ☐ 601 "Satış"
- ☒ 801 "Ümumi mənfəət (zərar)"
- ☐ Bütün cavablar düzdür
- ☐ 631 "Maliyyə gəlirləri"

416 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfə məzənnə fərqi əks etdirilib:

- ☐ Dt 801 "Ümumi mənfəət (zərar)", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərar)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərar)", Kt 731 "Sair əməliyyat xərcləri"

417 Gömrük rejiminin pozulmasına görə gömrük orqanlarının sanksiyaları üzrə cari ödəniş məbləği hesablanıb:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərar)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 545 "Digər qısamüddətli öhdəliklər" - Dt 801 "Ümumi mənfəət (zərar)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərar)", Kt 545 "Digər qısamüddətli öhdəliklər"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərar)", Kt 731 "Sair əməliyyat xərcləri"

418 Sosial müdafiə fonduna ödəniş müddətinə riayət edilməməsi və gizlədilməsinə görə akt üzrə məbləğ hesablanıb:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər", Dt 801 "Ümumi mənfəət (zərar)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərar)", Kt 731 "Sair əməliyyat xərcləri"

419 Səhmlərin satışından əldə olunan mənfəətin silinməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərar)"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərar)"
- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 631 "Maliyyə gəlirləri"

420 Başqa müəssisələrə irəli sürülən cərimə məbləği üzrə müsbət məzənnə fərqi aşağıdakı kimi əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 435 "Digər uzunmüddətli kreditör borcları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

421 Xarici malsatanlardan alınmış quraşdırılacaq avadanlıqlar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Dt 431 "Malsatan və podratçıların uzunmüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 435 "Digər uzunmüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)"
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

422 Mal ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☒ Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 205 "Mallar", Kt 601 "Satış" (601-1 "Malların satışı" subhesabı)
- ☐ Dt 205 "Mallar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 205 "Mallar", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

423 Hazır məhsul ehtiyatlarının yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 204 "Hazır məhsul", Kt 342 "Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər"
- ☐ Dt 204 "Hazır məhsul", Kt 202 "İstehsal ehtiyatları"
- ☐ Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☒ Dt 204 "Hazır məhsul", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 204 "Hazır məhsul", Kt 801 "Ümumi mənfəət (zərər)"

424 Materialların yenidən qiymətləndirilməsindən əldə olunan mənfəət mühasibat hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 207 "Digər ehtiyatlar", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 201 "Material ehtiyatları", Kt 202 "İstehsal ehtiyatları"
- ☒ Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 201 "Material ehtiyatları", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"

425 İddia müddətinin keçməsi ilə əlaqədar olaraq kreditör borcu silinmişdir:

- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", 538 "Digər qısamüddətli kreditör borcları"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"

- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"

426 Materialların inventarizasiyası zamanı aşkar olunan artıqgəlmələr mühasibat uçotu hesablarında əks etdirilmişdir:

- ☐ Dt 201 "Material ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 202 "İstehsal ehtiyatları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 201 "Material ehtiyatları"
- ☒ Dt 201 "Material ehtiyatları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

427 İntellektual mülkiyyət hüququnun satışından əldə olunan mənfəət aşağıdakı mühasibat yazılışı ilə rəsmiləşdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 601 "Satış", Kt 701 "Satışın maya dəyəri"
- ☒ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"

428 əsas əməliyyat fəaliyyətindən mənfəət aşağıdakılar hesabına formalaşır:

- ☒ Bütün cavablar düzdür
- ☐ Məhsul (iş, xidmət) satışı
- ☐ Mal satışı
- ☐ Royalti
- ☐ Əməliyyat icarəsi

429 Müəssisədə kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlmişdir. Bu zaman hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 721 "İnzibati xərclər", Kt 221 "Kassa"
- ☐ Dt 218 "Şübhəli borclar üzrə düzəlişlər", Kt 221 "Kassa"
- ☒ Dt 213 "Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları", Kt 221 "Kassa"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 221 "Kassa"
- ☐ Dt 217 "Sair debitor borcları", Kt 221 "Kassa"

430 Müəssisədə valyuta vəsaitləri üzrə müsbət kurs fərqi aşağıdakı mühasibat uçotunda necə əks etdirilir?

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı)
- ☒ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 221 "Kassa", Kt 801 "Ümumi mənfəət (zərər)"

431 Müəssisənin xarici iqtisadi fəaliyyəti həyata keçirmək məqsədilə xarici valyuta alması mühasibat uçotunda necə əks etdirilir?

- ☒ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı) - Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 222 "Yolda olan pul köçürmələri"

- ☐ Dt 223 “Bank hesablaşma hesabları” («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt “Bank hesablaşma hesabı” (“Milli valyuta ilə pul vəsaitləri” subhesabı)

432 Açıq akkreditiv məbləğinin istifadə olunması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☒ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- ☐ Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 221 “Kassa”
- ☐ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- ☐ Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☐ Bütün cavablar düzdür

433 Müəssisədə ixrac mallarının satışından gəlir bankdakı hesablaşma hesabına daxil olmuşdur. Bu əməliyyata düzgün mühasibat yazılışı verin:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 217 “Digər qısamüddətli debitor borcları”
- ☒ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- ☐ Dt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- ☐ Dt 221 “Kassa”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”

434 Müəssisə tərəfindən valyuta hesabındakı pul vəsaitinin manata çevrilməsi hansı tarixə həyata keçirilir?

- ☒ Xarici valyuta ilə əməliyyatın aparılması, maliyyə hesabatının hazırlanması, eləcə də AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi, eləcə də maliyyə hesabatının hazırlanması tarixinə
- ☐ AR Mərkəzi Bankının kursunun dəyişdiyi tarixə
- ☐ Pul vəsaitlərinin hesaba daxil edilməsi və hesabdan silinməsi tarixinə
- ☐ Maliyyə hesabatının hazırlanması tarixinə

435 Müəssisənin xarici təsisçisi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur. Bu əməliyyata mühasibat yazılışı verin:

- ☐ Dt 221 “Kassa”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☐ Dt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☐ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 301 “Nominal (nizamnamə) kapital”
- ☒ Dt 223 “Bank hesablaşma hesabları”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☐ Dt 222 “Yolda olan pul köçürmələri”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”

436 Müəssisədə hesablaşma hesabından baş vermiş vergi pozuntusuna görə cərimə ödənilmişdir. Bu əməliyyatı hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☒ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 521 “Vergi öhdəlikləri” – Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☐ Dt 521 “Vergi öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☐ Düzgün cavab yoxdur

437 Müəssisəyə malsatanlar tərəfindən təqdim olunmuş hesablaşma sənədlərinə əsasən hesablaşma hesabından pul vəsaitlərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə uçota alınır:

- ☒ Dt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☐ Dt 512 “Qısamüddətli zəmanət öhdəlikləri”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☐ Dt 538 “Digər qısamüddətli kreditör borcları”, Kt 223 “Bank hesablaşma hesabları”
- ☐ Dt “Digər qısamüddətli öhdəliklər”, Kt 224 “Tələblərə əsasən verilən digər bank hesabları”
- ☐ Dt 504 “Qısamüddətli borcları”, Kt 223 “Bank hesablaşma hesabları”

438 Müəssisə tərəfindən alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 538 "Digər qısamüddətli kreditör borcları" – Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 521 "Vergi öhdəlikləri" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 521 "Vergi öhdəlikləri", Kt 543 "Alınmış qısamüddətli avanslar"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"

439 Müəssisədə işçilərə əmək haqqının plastik kartla ödənilməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 221 "Kassa"
- ☐ Düzgün cavab yoxdur
- ☒ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 533 "Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

440 Müəssisə tərəfindən xarici valyutanın alınması mühasibat uçotu hesablarında aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 221 "Kassa"
- ☐ Dt 221 "Kassa", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 221 "Kassa"
- ☐ Dt 225 "Pul vəsaitlərinin ekvivalentləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları" ("Xarici valyuta ilə pul vəsaitləri" subhesabı), Kt 223 "Bank hesablaşma hesabları" ("Milli valyuta ilə pul vəsaitləri" subhesabı)

441 Materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 201 "Material ehtiyatları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"

442 Torpaq, tikili və avadanlıqların satışından zərər əks etdirilib:

- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"

443 İstiqrazların satınalma və nominal qiymətləri arasındakı müsbət fərqlərin illik məbləği əks etdirilmişdir:

- ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- ☒ Dt 232 "Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

444 Xarici malsatanlardan alınmış materiallar üzrə hesablaşmalar zamanı müsbət məzənnə fərqi mühasibat uçotu hesablarında aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərər)"
- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 435 "Digər uzunmüddətli kreditor borcları", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditor borcları", Kt 631 "Maliyyə gəlirləri"

445 Müstəqil balansla malik bölmələrlə xarici valyuta ilə hesablaşmalar zamanı manatın xarici valyutaya nisbətən məzənnəsinin dəyişilməsi nəticəsində yaranmış müsbət məzənnə fərqləri aşağıdakı yazılışla əks etdirilir:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları" («Xarici valyuta ilə pul vəsaitləri» subhesabı), Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 217 "Digər qısamüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☒ Dt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları", Kt 611 "Sair əməliyyat gəlirləri" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 212 "Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları", Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

446 əvvəl geri satın alınmış səhmlərin satış dəyərinin onların alış dəyərini üstələməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

447 Açıq bazarda tədavi edən səhmlərin cari dəyərə qədər qiymətlərinin qaldırılması hansı yazılışla rəsmiyyətə salınır?

- ☐ Bütün cavablar düzdür.
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 601 "Satış" – Dt 601 "Satış", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☒ Dt 231 "Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar", 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"

448 Fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün yaradılmış xeyriyyə fondunun hesabına pul vəsaitinin köçürülməsi mühasibat hesablarında əks etdirilmişdir:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 611 "Sair əməliyyat gəlirləri" – Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 801 "Ümumi mənfəət (zərər)"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 631 "Maliyyə gəlirləri" – Dt 631 "Maliyyə gəlirləri", Kt 341 "Hesabat dövründə xalis mənfəət"

449 Təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- ☐ Bütün cavablar düzdür.
- ☐ D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- ☒ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

450 Təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☒ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☐ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

451 Mənfəət vergisinin vergiqoyma obyektlərinə aid edilir:

- ☐ Mühasibat mənfəəti
- ☒ Vergiyə cəlb olunma mənfəət
- ☐ Güzəştləri nəzərə almaqla mənfəət
- ☐ Bölüşdürülməmiş mənfəət
- ☐ Xalis mənfəət

452 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir:

- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☒ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»

453 Müəssisənin əmlakına vergi hesabladıqda aşağıdakı mühasibat uçotu yazılışı verilir?

- ☐ D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☒ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»

454 Büdcəyə köçürmələr aşağıdakı ilkin sənədlər vasitəsilə həyata keçirilir:

- ☐ Çek və akkreditivlərlə
- ☒ Ödəmə tapşırığı ilə
- ☐ Hesab-faktura
- ☐ Çeklərlə
- ☐ Akkreditivlərlə

455 Vergilər və yığım üzrə büdcə ilə hesablaşmalar aşağıdakı əməliyyatlara aiddir:

- ☒ Qeyri-əmtəə xarakterli
- ☐ Əmtəə xarakterli
- ☐ Qarışıq xarakterli
- ☐ Bütün cavablar düzdür
- ☐ Maliyyə xarakterli

456 Təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- ☐ Bütün cavablar düzdür
- ☐ Düzgün cavab yoxdur
- ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda

- ☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- ☒ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda

457 Təxirə salınmış vergi öhdəliyi nə deməkdir?

- ☐ Bütün cavablar düzdür
- ☒ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- ☐ Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- ☐ Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☐ Düzgün cavab yoxdur

458 Hesabat dövründə ödəniləsi cari vergi nə deməkdir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;
- ☐ Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği
- ☒ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- ☐ Vergiyə cəlb olunma üzrə müvəqqəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği

459 Vergiyə cəlb olunma mənfəət nə deməkdir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Bölüşdürüldükdən sonra cari xalis mənfəət
- ☐ Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
- ☐ Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət
- ☒ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir

460 D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri yazılışı nəyi əks etdirir?

- ☐ material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- ☐ ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- ☐ Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni
- ☐ ƏDV-nin büdcəyə ödənilməsini
- ☒ satılmış məhsullara görə hesablanmış ƏDV-ni

461 Material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği silindikdə hansı müxəbirləşmə verilir?

- ☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»

462 Torpaq vergisinin hesablanması hansı hesabın debetində əks etdirilir?

- ☐ 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☐ 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- ☐ 801 «Ümumi mənfəət»
- ☐ 601 «Satış»
- ☒ 202 «İstehsalat xərcləri»

463 əDV üzrə büdcəyə olan borc aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☒ 521 «Vergi öhdəlikləri»
- ☐ 601 «Satış»
- ☐ 611 «Sair əməliyyat gəlirləri»

- ☐ 631 «Maliyyə gəlirləri»
- ☐ 241 «Əvəzləşdirilən ƏDV»

464 əlavə dəyər vergisini ödəyənlər aşağıdakılardır:

- ☒ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr, qeyri-kommersiya müəssisələri və təşkilatlar, dövlət müəssisə və təşkilatları
- ☐ İstehsal-kommersiya fəaliyyəti göstərən hüquqi şəxs statusuna malik olan müəssisələr
- ☐ Qeyri-kommersiya müəssisələri və təşkilatlar
- ☐ Xarici hüquqi şəxslər
- ☐ Dövlət müəssisə və təşkilatları

465 İstehsalat xərclərinin tərkibinə hansı vergilər daxil edilir?

- ☒ Yol vergisi
- ☐ Əmlak vergisi
- ☐ Aksizlər
- ☐ Əlavə dəyər vergisi
- ☐ Fiziki şəxslərdən gəlir vergisi

466 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 422 «Digər təxirə salınmış vergi öhdəlikləri»
- ☐ Bütün cavablar düzdür.
- ☒ D-t 902 «Təxirə salınmış mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 901 «Cari mənfəət vergisi üzrə xərclər», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 421 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

467 Müəssisədə təxirə salınmış vergi aktivləri mühasibat uçotunda hansı yazılışla əks etdirilir?

- ☐ Bütün cavablar düzdür
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☒ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri»
- ☐ D-t 161 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri», K-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri»

468 Müəssisədə təxirə salınmış vergi öhdəlikləri nə vaxt yaranır?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyinin məbləğindən üstün olduqda
- ☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
- ☒ Vergi xərcləri ödəniləcək vergi məbləğindən yuxarı olduqda
- ☐ Bütün cavablar düzdür

469 Mühasibat uçotunda təxirə salınmış vergi öhdəliyi anlayışının mahiyyətini açıqlayın

- ☐ Digər təşkilatdan əvəzsiz qaydada əmlakın alınması zamanı meydana çıxan gəlirlər nəticəsində yaranan vergitutulan müvəqqəti fərqlərin bir hissəsinin məbləğidir
- ☒ Vergitutulan müvəqqəti fərqlər ilə əlaqədar gələcək dövrlərdə ödənilməli olan mənfəət vergisi məbləğidir
- ☐ Bütün cavablar düzdür
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hesabat dövründən sonrakı dövrdə və ya gələcək hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin azalmasına gətirib çıxarmalı olan təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

470 Hesabat dövründə ödəniləsi cari vergi dedikdə nə başa düşülür?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Gələcək dövrlərdə əvəzləşdirilən mənfəət vergisinin məbləği

- ☒ Dövr ərzində vergiyə cəlb olunan mənfəətə rəğmən ödənilməli olan mənfəət məbləği
- ☐ Vergiyə cəlb olunma üzrə müvəqəəti fərqlərə rəğmən gələcək dövrdə ödəniləsi mənfəət vergisinin məbləği
- ☐ Çıxılan müvəqqəti fərqlərə rəğmən gələcək dövrlərdə ödənilməli olan təxirə salınmış vergi öhdəliyinin məbləği;

471 Vergiyə cəlb olunan mənfəət anlayışının mahiyyətini açıqlayın

- ☐ Düzgün cavab yoxdur
- ☐ Bölüşdürüldükdən sonra cari xalis mənfəət
- ☐ Cari ilin mühasibat mənfəəti ilə keçən hesabat dövrünün mühasibat mənfəəti arasındakı fərq
- ☐ Bölüşdürülməmişdən əvvəl cari dövrdə ümumi mənfəət
- ☒ Vergi orqanları tərəfindən dövr üçün müəyyən olunmuş qaydalarda hesablanmış və mənfəət vergisi ödənilməli olan mənfəətdir

472 Mühasibat uçotunda D-t 601 Satış K-t 521 Vergi öhdəlikləri mühasibat yazılışı nəyi əks etdirir?

- ☐ ƏDV üzrə vergi orqanları ilə əvəzləşdirməni
- ☐ material qiymətlilərinin əldə edilməsi üzrə ödənilmiş ƏDV-ni
- ☒ satılmış məhsullara görə hesablanmış ƏDV-ni
- ☐ ƏDV-nin büdcəyə ödənilməsini
- ☐ Əsas vəsaitlərin satışına görə hesablanmış ƏDV-ni

473 Müəssisədə material qiymətlilərinin əldə edilməsi zamanı ödənilmiş əDV-nin məbləği əvəzləşdirildikdə aşağıdakı mühasibat yazılışı verilir?

- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 611 «Sair əməliyyat gəlirləri», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 801 «Ümumi gəlir (zərər)», K-t 241 «Əvəzləşdirilən vergi»
- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

474 Müəssisədə torpaq vergisinin hesablanması hansı hesabın debetində uçota alınır?

- ☐ 801 «Ümumi mənfəət»
- ☐ 601 «Satış»
- ☐ 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- ☐ 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- ☒ 202 «İstehsalat xərcləri»

475 Satılmış məhsula, göstərilmiş xidmətlərə, görülmüş işlərə əDV hesablanmışdır. Bu əməliyyatlara mühasibat uçotu yazılışı verin:

- ☐ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☒ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)»
- ☐ D-t 343 «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 521 «Vergi öhdəlikləri», K-t 601 «Satış»

476 Müəssisənin əmlakına vergi hesabladığda hansı mühasibat uçotu yazılışı verilir?

- ☐ D-t 202 «İstehsalat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☒ D-t 801 «Ümumi mənfəət (zərər)», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 721 «İnzibati xərclər», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 731 «Sair əməliyyat xərcləri», K-t 521 «Vergi öhdəlikləri»
- ☐ D-t 601 «Satış», K-t 521 «Vergi öhdəlikləri»

477 Müəssisənin əDV üzrə büdcəyə olan borcu aşağıdakı hesabın kreditində əks etdirilir:

- ☒ 521 «Vergi öhdəlikləri»
- ☐ 601 «Satış»

- ☐ 611 «Sair əməliyyat gəlirləri»
- ☐ 631 «Maliyyə gəlirləri»
- ☐ 241 «Əvəzləşdirilən ƏDV»

478 Təxirə salınmış vergi aktivləri:

- ☐ Amortizasiya olunan əmlakın satışından olan zərər məbləğində təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☐ Növbəti hesabat dövründə büdcəyə ödənilməli olan verginin həcmi artırən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir
- ☐ Bütün cavablar düzdür
- ☒ Aşağıdakılar ilə əlaqədar gələcək dövrlərdə əvəzlənən mənfəət vergisi məbləği: çıxılan müvəqqəti fərqlərlə; istifadə edilməmiş vergi zərərlərinin gələcək dövrə keçirilməsi; istifadə olunmamış vergi kreditlərinin gələcək dövrə keçirilməsi ilə
- ☐ Gələcək dövrdə büdcəyə ödənilməli mənfəət vergisinin həcminə təsir etməyən təxirə salınmış mənfəət vergisinin bir hissəsidir

479 Verilən xammaldan aksizli məhsul istehsal edən və satan müəssisələr üçün vergi bazası aşağıdakılardan hansıdır?

- ☐ Aksizlər və ƏDV daxil edilmədən verilmiş xammalın emalı üzrə dəyər
- ☐ Öz istehsalı olan anoloji məhsulların aksiz və ƏDV daxil olmamaqla minimal buraxılış qiyməti
- ☐ Bütün cavablar düzdür
- ☐ Aksiz daxil edilməklə məhsulların tam faktiki maya dəyəri
- ☒ Aksizlər daxil edilməklə verilmiş xammalın emalı üzrə dəyər

480 Advalor (aksiz) dərəcələri müəyyən edilmiş aksizli məhsulun istehsalı və satışı ilə məşğul olan müəssisələr üçün vergitutma bazası hesab olunur:

- ☒ ƏDV və aksiz daxil olmamaqla buraxılış qiyməti
- ☐ ƏDV və aksiz daxil olmamaqla məhsulları tam faktiki maya dəyəri
- ☐ Düzgün cavab yoxdur
- ☐ Aksiz daxil olmala məhsulun faktiki maya dəyəri
- ☐ ƏDV və aksiz daxil olmaqla buraxılış qiyməti

481 Qeyri-maddi aktivlərin əvəzsiz olaraq verilməsi üzrə əDV-nin məbləği hansı hesabın debetində əks etdirilir?

- ☐ Bütün cavablar düzdür
- ☐ 601 «Satış»
- ☐ 611 «Sair əməliyyat gəlirləri»
- ☐ 631 «Maliyyə gəlirləri»
- ☒ 731 «Sair əməliyyat xərcləri»

482 əDV-dən aşağıdakı obyektlər azad edilir:

- ☒ Bütün cavablar düzdür.
- ☐ Səmişinlərin daşınması üçün metropolitenin göstərdiyi xidmətlər
- ☐ Özəlləşdirmək üçün dövlət müəssisələrindən alınmış əmlakın dəyəri
- ☐ Maliyyə xarakteri daşıyan xidmətlər
- ☐ Nizamnamə kapitalına pay şəklində qoyulmuş əmlak

483 əDV-nin obyektləri kimi aşağıdakılar çıxış edir:

- ☐ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar
- ☐ Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar
- ☐ Yerli hakimiyyət orqanlarına və dövlət hakimiyyət orqanlarına aid olan müəssisə və təşkilatlar tərəfindən yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlər
- ☒ Xarici kapitalın həcmi 20 %-dən artıq olan müəssisələrin birgə istehsal etdiyi mallar, təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar); Azərbaycan Respublikasının ərazisində satılan öz istehsalı olan mallar.

- ☐ Təsərrüfat hesabı ilə yerinə yetirilən kapital qoyuluşları (investisiyalar)

484 Təxirə salınmış vergi aktivı yaranır:

- ☐ Düzgün cavab yoxdur
☐ Vergi xərcləri təxirə salınmış vergi öhdəliyini üstələyən məbləğ olduqda
☐ Vergi xərcləri ödəniləcək vergi məbləğinə bərabər olduqda
☐ Təxirə salınmış vergi öhdəliyinin məbləği vergi xərclərinin məbləğini üstələdikdə
☒ Ödəniləsi olan vergi məbləği vergi xərclərinin məbləğini üstələdikdə

485 Nizamnamə kapitalı aşağıdakıların daxil olması nəticəsində formalaşa bilər:

- ☐ Pul vəsaitlərinin ekvivalentlərinin
☒ Bütün cavablar düzdür
☐ Qeyri-maddi aktivlərin
☐ Əsas vəsaitlərin
☐ Pul vəsaitlərinin

486 311 Emissiya gəliri hesabı hansı müəssisələrdə istifadə olunur?

- ☐ Bütün cavablar düzdür
☐ Dostluq cəmiyyətlərində
☐ Məhdud məsuliyyətli cəmiyyətlərdə
☐ Kooperativ müəssisələrdə
☒ Səhmdar cəmiyyətlərdə

487 MHBS tərəfindən kommersiya müəssisələri üçün müəyyən olunmuş mühasibat uçotunun aparılması və maliyyə hesabatının tərtib olunması qaydaları aid edilir:

- ☒ Kommersiya müəssisə və təşkilatlarına
☐ Bütçə təşkilatlarına
☐ İctimai əhəmiyyətli qurumlara
☐ İctimai fondlara
☐ Kommersiya müəssisələri və ictimai əhəmiyyətli qurumlara

488 Səhmdar cəmiyyətin ləğvi dedikdə nə nəzərdə tutulur?

- ☐ Düzgün cavab yoxdur
☒ Hüquqların başqa hüquqi şəxslərə verilmədən fəaliyyətin dayandırılması
☐ Müflislik faktının təsdiq edilməsi
☐ İllik hesabatın hamını məlumatlandırmaq üçün nəşri
☐ Zərərlərin ödənilməsi

489 Keçmiş illərin bölüşdürülməmiş mənfəət məbləğinin bölüşdürülməsi hesablarda aşağıdakı kimi əks etdirilir:

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 344 "Elan edilmiş dividendlər"
☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 341 "Hesabat dövründə xalis mənfəət"
☒ Bütün cavablar düzdür
☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 335 "Sair ehtiyatlar"
☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"

490 Yenidənqiymətləndirmə üzrə ehtiyatların formalaşdırılması mənbələri aşağıdakılardır:

- ☐ Qeyri-maddi aktivlərin dəyərinin artırılması
☐ Əsas vəsaitlərin dəyərinin artırılması
☒ Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin dəyərinin artırılması
☐ Əvəzsiz alınan dəyərlilər

- ☐ Xarici valyuta ilə nizamnamə kapitalına qoyuluşlar üzrə məzənnə fərqləri

491 Səhmdar cəmiyyətin ehtiyat kapitalının həcmi müəyyən olunur:

- ☐ Qanunvericiliklə
☐ Nizamnamə ilə
☒ Nizamnamə ilə, qanunvericiliklə
☐ Qiymətli kağızlar üzrə Dövlət Komitəsi tərəfindən
☐ AR Mərkəzi Bankının təyin etdiyi normativlər əsasında xidmət göstərən bank tərəfindən

492 Səhmdar cəmiyyət tərəfindən xüsusi səhmlərin alınmasına icazə verilir, o halda ki:

- ☐ Bütün cavablar düzdür
☐ Səhmdar cəmiyyətin nizamnaməsində göstərilsin
☐ Səhmdar cəmiyyətin Direktorlar Şurası qərar versin
☐ Səhmdarların yığıncağında nizamnamə kapitalının azaldılması ilə bağlı qərar verilsin
☒ Səhmdar cəmiyyətin Direktorlar Şurasının qərarına əsasən və əgər nizamnamədə belə əməliyyatların həyata keçirilməsi nəzərdə tutlubsa

493 Kapitalın tərkibinə daxildir:

- ☒ Nizamnamə kapitalı, bölüşdürülməmiş mənfəət
☐ Təsisçilərdən alınan uzunmüddətli borclar
☐ Nizamnamə kapitalı
☐ Bölüşdürülməmiş mənfəət
☐ Gözlənilən ödəmələr üçün ehtiyatlar

494 Kapital nədir?

- ☐ Müəssisənin bütün aktivlərinin məcmu dəyəridir
☐ İstehsal potensialının müəyyən səviyyəsidir
☐ Düzgün cavab yoxdur
☒ Öhdəlikləri çıxıldıqdan sonra müəssisə aktivlərinin məbləğidir
☐ Mühəsibat balansının passivinin məbləğidir

495 Səhmdar cəmiyyətin ehtiyat kapitalı hansı məqsədlər üçün istifadə oluna bilər?

- ☒ Hesabat dövrünün zərərini örtmək üçün, səhmdarlardan xüsusi səhmlərin alınması üçün
☐ İşçilərin əmək haqqının və səhmdar cəmiyyətin ləğv olunması zamanı işdən çıxarma müavinətlərinin verilməsi üçün
☐ Hesabat dövrünün zərərini örtmək üçün
☐ Səhmdarlardan xüsusi səhmlərin alınması üçün
☐ Nizamnamə kapitalının artırılması üçün

496 Nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda əks etdirilir:

- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

497 Səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi belə yazılışla rəsmiyyətə salınır:

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
☐ Düzgün cavab yoxdur
☒ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

498 Buraxılmış səhmlərin yerləşdirilməsi xərcləri (Emissiyanın qeydiyyatı haqqı, məsləhət xidmətləri) nəzərə alınır:

- ☐ Təşkilati xərclər kimi qeyri-maddi aktivlərin tərkibində
- ☒ Sair əməliyyat xərclərinin tərkibində
- ☐ Adi fəaliyyət növü üzrə cari xərclər kimi
- ☐ Gələcək dövrün xərcləri kimi
- ☐ Nizamnamə kapitalının azaldılması kimi

499 əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"

500 Səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması aşağıdakı yolla həyata keçirilir:

- ☐ Nizamnamə kapitalının bir hissəsinin ehtiyat kapitalına köçürülməsi yolu ilə
- ☐ Nizamnamə kapitalının bir hissəsinin səhmdarlar arasında bölüşdürülməsi yolu ilə
- ☒ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması, əvvəl buraxılmış səhmlərin sayının geri alınaraq azaldılması yolu ilə
- ☐ Əvvəl buraxılmış səhmlərin sayının onların geri alınaraq azaldılması yolu ilə
- ☐ Əvvəl buraxılmış səhmlərin nominal dəyərinin azaldılması yolu ilə

501 Səhmdar cəmiyyətin nizamnamə kapitalının artırılması aşağıdakı yolla həyata keçirilir:

- ☐ Bölüşdürülməmiş mənfəət şəklində əlavə vəsaitlərin qoyulması yolu ilə
- ☐ Mənfəətin yenidən investisiyası şəklində əlavə qoyuluşlar edilməsi yolu ilə
- ☒ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması, səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- ☐ Səhmlərin əlavə emissiyalarının aparılması yolu ilə
- ☐ Əvvəl yerləşdirilmiş səhmlərin nominal dəyərinin artırılması yolu ilə

502 Nizamnamə kapitalı qiymətləndirilir:

- ☒ Təsis sənədlərində elan olunmuş həcmdə
- ☐ Səhmlərin bazar dəyəri məbləğində
- ☐ Düzgün cavab yoxdur
- ☐ Buraxılmış səhmlərin nominal dəyəri məbləğində
- ☐ Yerləşdirilmə xərcləri də nəzərə alınmaqla nominal dəyərlər məbləğində

503 Səhmdar cəmiyyətinin nizamnamə kapitalının həcmi:

- ☐ Bütün cavablar düzdür
- ☐ Minimal və maksimal həddə malikdir
- ☐ Minimal və maksimal həddə malik deyil
- ☒ Minimal həddə malikdir
- ☐ Maksimal həddə malikdir

504 Xalis mənfəət məbləği necə müəyyən olunur?

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Hesabat dövrünün dekabr ayının yekun dövriyyələri ilə
- ☐ İlin əvvəlindən artan yekunla
- ☐ Aylıq
- ☐ Hər kvartalın yekunu üzrə

505 Bölüşdürülməmiş mənfəət nədir?

- ☐ Bütün cavablar düzdür
- ☐ Normativ aktlar və nizamnamə ilə müəyyən olunmuş məqsədlərə istifadə olunan xüsusi kapitaldır
- ☒ Müəssisənin dövrüyyəsində qalan, təsisçilərə ödənilməyən dividendlər
- ☐ Müəssisənin gəlirləri və xərcləri arasındakı fərq
- ☐ Kredior borcları çıxıldıqdan sonra müəssisənin aktivlərinin qalığı

506 Buraxılmış səhmlərin nominaldan yuxarı qiymətlə yerləşdirilməsindən əldə olunan emissiya gəliri aşağıdakı yazılışla əks etdirilir:

- ☒ Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 311 "Emissiya gəliri"

507 İlin yekununa görə əldə olunan xalis mənfəət məbləğinin bölüşdürülməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 344 "Elan edilmiş dividendlər"
- ☒ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 344 "Elan edilmiş dividendlər" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"

508 Təşkilatın təşkilati-hüquqi forması nəyin uçotunun xüsusiyyətlərinə təsir edir?

- ☐ Mal-material ehtiyatlarının
- ☒ Nizamnamə kapitalının
- ☐ Bütün cavablar düzdür
- ☐ Öhdəliklərin
- ☐ Aktivlərin

509 Ləğv olunan Səhmdar cəmiyyətin kapitalının bölüşdürülməsi əməliyyatı aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Düzgün cavab yoxdur

510 Səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda əks etdirilir:

- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"

511 Qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib:

- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 225 "Pul vəsaitlərinin ekvivalentləri" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 225 "Pul vəsaitlərinin ekvivalentləri" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

512 Yenidən qiymətləndirilmiş əsas vəsaitlər təsərrüfatdan çıxan zaman yenidən qiymətləndirmə üzrə ehtiyat məbləği:

- ☐ Nizamnamə üzrə ehtiyata birləşdirilir
- ☐ Yenidənqiymətləndirmə üzrə ehtiyatların tərkibində qalmağa davam edir
- ☒ Bölüşdürülməmiş mənfəətə birləşdirilir
- ☐ Eyni vaxtda əks etdirilən zərərli birlikdə ləğv edilir
- ☐ Nizamnamə kapitalına birləşdirilir

513 Yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi hansı yazılışla əks etdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- ☒ Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" – Dt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat" - Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya"

514 Xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda belə əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 223 "Bank hesablaşma hesabları", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

515 Müəssisədə yenidənqiymətləndirmə üzrə ehtiyat mövcud olduğu halda əsas vəsaitlərin qiymətdən düşməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat" - Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya"
- ☒ Dt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" – Dt 112 "Torpaq, tikili və avadanlıq – Amortizasiya", Kt 331 "Yenidən qiymətləndirilmə üzrə ehtiyat"

516 Müəssisədə səhmlərin nominal dəyərinin artması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" – Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"

517 Müəssisədə nizamnamə üzrə ehtiyat kapitalının formalaşdırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☒ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat" - Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövründə xalis mənfəət", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

518 Müəssisə tərəfindən xüsusi səhmlərin alınması və ikinci dəfə yerləşdirilməsi əməliyyatları hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☒ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 177 "Digər uzunmüddətli debitor borcları" və ya 217 "Digər qısamüddətli debitor borcları"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 223 "Bank hesablaşma hesabları", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)" - Dt 731 "Sair əməliyyat xərcləri", Kt 321 "Geri alınmış kapital (səhmlər)"

519 Müəssisə tərəfindən səhmdarlardan əvvəl alınmış xüsusi səhmlərin ləğv edilməsi aşağıdakı mühasibat yazılışı ilə rəsmiyyətə salınır:

- ☐ Düzgün cavab yoxdur
- ☒ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 321 "Geri alınmış kapital (səhmlər)"
- ☐ Dt 321 "Geri alınmış kapital (səhmlər)", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

520 müəssisənin qeydiyyatdan keçmiş nizamnamə kapitalı məbləği əks etdirilib. əməliyyatın mühasibat yazılışını verin.

- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 225 "Pul vəsaitlərinin ekvivalentləri" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları", 225 "Pul vəsaitlərinin ekvivalentləri" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

521 Müəssisə tərəfindən əlavə emissiyanın aparılması yolu ilə nizamnamə kapitalının artırılması hesablarda aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☒ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital" - Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 221 "Kassa", 223 "Bank hesablaşma hesabları" və s., Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 301 "Nominal (nizamnamə) kapital", Kt 311 "Emissiya gəliri"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"

522 751 Maliyyə xərcləri, K-t 401 Uzunmüddətli bank kreditləri nəyi əks etdirir:

- ☐ Satış üçün hazır olan malların əldə edilməsi üzrə faizlərin hesablanması
- ☒ Bütün cavablar düzdür

- ☐ İstismara verilmək üçün hazır olan avadanlıqların əldə edilməsi üzrə faizlərin hesablanması
- ☐ Kvalifikasiya olunan qeyri-maddi aktivlərin əldə edilməsinə görə faizlərin hesablanması
- ☐ İstifadə etmək üçün hazır olan materialların əldə edilməsi üzrə faizlərin hesablanması

523 Hansı uçot registrlərində kreditlər üzrə banka olan borc haqqında informasiya əks etdirilir?

- ☐ Düzgün cavab yoxdur
- ☐ Jurnal-order № 5
- ☐ Jurnal-order № 10
- ☐ Jurnal-order № 1
- ☒ Jurnal-order № 4

524 D-t 751 Maliyyə xərcləri K-t 404 Uzunmüddətli borclar əks etdirir:

- ☐ Bütün cavablar düzdür
- ☐ Əvvəllər alınmış uzunmüddətli borcların silinməsi
- ☒ Alınmış qısamüddətli bank kreditləri üçün hesablanmış faizləri
- ☐ Alınmış qısamüddətli borclar üçün hesablanmış faizləri
- ☐ Müddəti bir ildən artıq olan alınmış borclar üçün hesablanmış faizləri

525 Alınmış azqiymətli əşyalar üçün nağd qaydada ödənilmiş pul vəsaitləri ilə satıcılara olan öhdəliklərin dayandırılmasına aşağıdakı yazılış verilir:

- ☐ Bütün cavablar düzdür
- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 201 «Material ehtiyatları», K-t 221 «Kassa»
- ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 221 «Kassa»
- ☐ D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»

526 Materialların anbara daxil olması nəticəsində malsatanlara əmələ gələn öhdəliklər hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 201 «Material ehtiyatları», K-t 436 «Digər uzunmüddətli kreditor borcları»
- ☐ D-t 201 «Material ehtiyatları», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları»
- ☐ Düzgün cavab yoxdur.
- ☐ D-t 201 «Material ehtiyatları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☒ D-t 201 «Material ehtiyatları», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

527 Qısamüddətli bank krediti hesabına satıcılara olan borc ödənildikdə aşağıdakı mühasibat yazılışı verilir:

- ☐ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ Bütün cavablar düzdür
- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ☐ D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»

528 Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəliyi aid edilir:

- ☒ Uzunmüddətli öhdəliklərə
- ☐ Cari öhdəliklərə
- ☐ Düzgün cavab yoxdur
- ☐ Qısamüddətli xarakter daşıyan qiymətləndirilmiş öhdəliklərə
- ☐ Həm cari, həm də uzunmüddətli öhdəliklərə

529 Öhdəliklərin tanınması şərtləri gözlənilmədikdə, onda o haqda informasiya əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda

- ☐ Balansda ehtiyatlar kimi
☒ Maliyyə hesabatının qeydlərində

530 Öhdəliklər aşağıdakılardır:

- ☒ Bütün cavablar düzdür
☐ Keçmiş hadisələrdən irəli gələn borc
☐ Ödənilməsi iqtisadi səmərə gətirə bilən resursların axınına səbəb olacaq borc
☐ Səmərənin itirilməsi ilə nəticələnmə biləcək borc
☐ Etibarlı müəyyənləşən borcun həcmi

531 Öhdəliklər hansı maliyyə hesabatı formasının hansı elementinə aiddir?

- ☐ Mənfəət və zərərlər haqqında hesabatın
☒ Balansın
☐ Bütün cavablar düzdür
☐ Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
☐ Kapitalda dəyişikliklər haqqında hesabatın

532 Kvalifikasiya olunan uzunmüddətli aktivlərin yaradılması üçün faizlərin hesablanması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
☐ D-t 111 «Torpaq, tikili və avadanlıq – Dəyər», K-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
☒ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri», D-t 103 «Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması », K-t 401 «Uzunmüddətli bank kreditləri».
☐ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması», K-t 401 «Uzunmüddətli bank kreditləri»
☐ D-t 101 «Qeyri-maddi aktivlər – dəyəri», K-t 103 « Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması»

533 D-t 502 İşçilər üçün qısamüddətli bank kreditləri K-t 223 Bank hesablaşma hesabları nəyi əks etdirir?

- ☒ İşçilərə verilmək üçün müəssisə tərəfindən əvvəllər alınmış kreditlərin banka ödənilməsini
☐ Malların kreditə alınması üçün bank kreditinin hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
☐ Bağ evlərinin tikilməsi üçün hesablaşma hesabından işçiyə verilən pul vəsaitini
☐ Əvvəllər alınan qısamüddətli kredit üzrə banka olan borcunun silinməsini
☐ Qısamüddətli kreditin ödənilməsi üçün işçiyə verilən pul vəsaitini

534 Podratçı təşkilatlar qarşısında borcun silinməsi üçün uzunmüddətli borc alınmışdır əməliyyatına belə yazılış tərtib edilir:

- ☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 223 «Bank hesablaşma hesabları»
☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 223 «Bank hesablaşma hesabları»
☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 431 «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»
☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
☒ D-t 223 «Bank hesablaşma hesabları», K-t 404 «Uzunmüddətli borclar»

535 Büdcə qarşısında uzunmüddətli kredit borclarının silinməsi hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ Bütün cavablar düzdür
☐ D-t 404 «Uzunmüddətli borclar», K-t 401 «Uzunmüddətli bank kreditləri»
☐ D-t 421 «Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
☒ D-t 521 «Vergi öhdəlikləri», K-t 401 «Uzunmüddətli bank kreditləri»
☐ D-t 401 «Uzunmüddətli bank kreditləri», K-t 521 «Vergi öhdəlikləri»

536 əvvəlcədən verilmiş avans hesabına satıcılar qarşısında öhdəliklər ödənilir:

- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditör borcları», K-t 221 «Kassa»

- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 223 «Bank hesablaşma hesabları»
- ☒ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 243 «Verilmiş qısamüddətli avanslar»
- ☐ D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☐ D-t 243 «Verilmiş qısamüddətli avanslar», K-t 223 «Bank hesablaşma hesabları»

537 Öhdəliklər yerinə yetirilmədikdə veksellərlə bankdan alınan pul vəsaitləri geri qaytarıldıqda hansı mühasibat uçotu yazılışı verilir?

- ☐ D-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ☒ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 223 «Bank hesablaşma hesabları»
- ☐ D-t 501 «Qısamüddətli bank kreditləri», K-t 531 «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- ☐ D-t 223 «Bank hesablaşma hesabları», K-t 501 «Qısamüddətli bank kreditləri»
- ☐ Düzgün cavab yoxdur.

538 Mal-material ehtiyatları və xərclər kreditləşdirilməyə bu qiymətləndirilmələr üzrə qəbul edilir:

- ☒ Balans
- ☐ İlkin
- ☐ Faktiki
- ☐ Normativ
- ☐ Plan üzrə

539 Öhdəliklərin analitik uçotu malsatanlara olan aşağıdakı borclar üzrə məlumatların əldə olunmasını təmin etməlidir:

- ☒ Bütün cavablar düzdür.
- ☐ Ödəniş vaxtı çatmamış hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- ☐ Vaxtında ödənilməmiş hesablaşma sənədlərinə əsasən olan borclar üzrə
- ☐ Faktura olunmamış mal göndərilməsinə dair borclar üzrə
- ☐ Verilmiş veksellərə görə olan borclar üzrə

540 Qısamüddətli öhdəliklərin silinməsi üçün hansı hesablaşma formasından istifadə edilir?

- ☒ Ödəniş tapşırığı, inkasso ilə hesablaşmalar, akkreditiv vasitəsi ilə hesablaşmalar.
- ☐ Akkreditiv vasitəsi ilə hesablaşmalar
- ☐ Ödəniş tapşırığı
- ☐ Inkasso ilə hesablaşmalar
- ☐ Çek vasitəsi ilə hesablaşmalar

541 Hüquqi xarakter daşımayan öhdəliklərə aiddir:

- ☒ Dividendlərin ödənilməsi üzrə öhdəliklər, satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər, ilin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- ☐ Dividendlərin ödənilməsi üzrə öhdəliklər
- ☐ Satılmış texnikaya zəmanət müddətindən artıq müddətdə xidmət göstərilməsi üzrə öhdəliklər
- ☐ İlin yekunlarına görə mükafatların verilməsi üzrə öhdəliklər
- ☐ Kreditlər üzrə öhdəliklər

542 Hüquqi xarakter daşıyan öhdəliklər aşağıdakılardır:

- ☐ Uzunmüddətli kreditlərin alınması üzrə öhdəliklər
- ☐ Mal-material qiymətliyərin satıcılardan alınması üzrə öhdəliklər
- ☐ Qeyri-maddi aktivlərin əldə edilməsi üzrə öhdəliklər
- ☐ Büdcəyə ödənişlər üzrə öhdəliklər
- ☒ Bütün cavablar düzdür

543 Öhdəliklər tanınarkən aşağıdakı kriteriyalara əməl edilməlidir:

- ☐ Öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər

- ☐ Cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi və öhdəliyin ödənilməsi məbləğinin etibarlı şəkildə müəyyən olunması mütləq deyildir
- ☒ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir və öhdəliyin ödənilməsi məbləği etibarlı şəkildə müəyyən oluna bilər
- ☐ Ehtimal olunur ki, cari öhdəliklərin ödənilməsi nəticəsində iqtisadi fayda gətirən resursların axıb getməsi baş verəcəkdir
- ☐ Tanınma ödənilməli olan öhdəliyin yalnız etibarlı şəkildə ölçülməsini tələb edir

544 Öhdəliklərin silinməsinin həcmi etibarlı şəkildə müəyyən edilə bilmədikdə o haqda informasiya əks etdirilir:

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Maliyyə hesabatına qeydlərdə
- ☐ Balansın «Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər» maddəsində
- ☒ Balansda ehtiyatlar kimi
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda

545 Kreditorlar qarşısında olan öhdəliklərin novasiya ilə (yeni öhdəliklərlə) dayandırılması bir öhdəliyin digər öhdəlik ilə dəyişdirilməsi baş verir və dəyişiklik əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☒ Analitik uçot registrlərində
- ☐ Balansda
- ☐ Mənfəət və zərərlər haqqında hesabatda
- ☐ Sintetik uçot registrlərində

546 MMUS 13-ün tələblərini gözləmək şərti ilə borclar və kreditlər üzrə hesablanmış faizlərin kapitallaşdırılması hansı hesabın debetində əks etdirilir?

- ☒ Bütün cavablar düzdür
- ☐ 101 «Qeyri-maddi aktivlər»
- ☐ 111 «Torpaq, tikili və avadanlıqlar»
- ☐ 121 «Daşınmaz əmlaka investisiyalar»
- ☐ 201 «Material ehtiyatları»

547 Ssudanın təminatı zamanı təminat məbləğinin həcmi kreditləşdirilən qiymətlilərin qalığının dəyəri ilə xərclər arasında fərq kimi hesablandığı zaman onlardan çıxılır:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Kreditləşdirilməli olmayan ehtiyatlar
- ☐ Kreditləşdirilən qiymətlilər üzrə kreditor borcu
- ☐ Bütün kreditor borcları
- ☒ Kreditləşdirilməli olmayan ehtiyatlar, kreditor borcu, xüsusi cari aktivlər

548 Cari xərclərin tərkibində kapitallaşdırılmayan borclar və kreditlər xərcləri aşağıdakı anbarda cari xərclərin tərkibində uçota alınır:

- ☒ Bağlanmış müqavilələrin şərtlərinə əsasən hesablanma zamanı
- ☐ Hesabat dövründə kreditlər və borclardan istifadə günlərinin sayından asılı olaraq hesabat dövrünün 1-i tarixinə
- ☐ Borc və kreditlərin silinməsi zamanı
- ☐ Borcların və kreditlərin alınması zamanı
- ☐ Bütün cavablar düzdür

549 Hesablanmış borc üzrə xərclərin kapitallaşdırılmasına icazə verilir:

- ☒ Əgər borc vəsaitləri kvalifikasiya olunan ehtiyatlar və uzunmüddətli aktivlər ilə əlaqədirlərsə
- ☐ Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan ehtiyatlarla əlaqədirlərsə
- ☐ Düzgün cavab yoxdur.
- ☐ Əgər uzunmüddətli aktivlər bilavasitə kvalifikasiya olunan uzunmüddətli aktiv ilə əlaqədardırsa
- ☐ Əgər borc vəsaitləri bilavasitə kvalifikasiya olunan aktivlərlə əlaqəli deyildirsə

550 Uzunmüddətli kreditlərə və borclara rəğmən uçot siyasətində nəzərdə tutula bilər

- ☒ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini, məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- ☐ Müəssisə rəhbərinin sərəncamına əsasən uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini
- ☐ Ayrıca sintetik və yaxud subhesabda uzunmüddətli borcların əks olunmasını
- ☐ 401 «Uzunmüddətli bank kreditləri», 404 «Uzunmüddətli borclar» hesabında silinmə vaxtı qurtarana kimi uzunmüddətli borcların əks etdirilməsini
- ☐ Məbləğin qaytarılma vaxtına 365 gün qaldıqda uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsini

551 D-t 402 İşçilər üçün uzunmüddətli bank kreditləri , K-t 223 Bank hesablaşma hesabları yazılış nəyi əks etdirir?

- ☒ Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsi, xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Kreditə alınmış mallara görə işçilərdən tutulmuş ödənişləri
- ☐ Milli valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Xarici valyuta ilə alınmış işçilər üçün kreditlərin silinməsini
- ☐ Kreditə alınmış malların ödənilməsini

552 Aşağıdakılardan biri müəssisənin öhdəliyi kimi təsnifləşdirilə bilməz

- ☐ büdcə və vergi orqanları qarşısında olan borclar
- ☐ ödəniş üçün olan veksellər
- ☐ kreditör borcları
- ☐ əməyin ödənişi üzrə borclar
- ☒ pul vəsaitlərinin ekvivalentləri

553 Öhdəliklər MMUS-a uyğun olaraq aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir:

- ☐ onun tanınmasından sonrakı 12 ay
- ☐ bir il
- ☐ cari hesabat ilində
- ☒ hesabat tarixindən sonrakı 12 ay
- ☐ düzgün cavab yoxdur

554 Öhdəlik maliyyə hesabatının elementi kimi tanınmaq üçün hansı şərtləri ödəməlidir?

- ☐ şirkət tərəfindən nəzarət edilir
- ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
- ☐ dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
- ☐ ödəmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
- ☒ Qeyd olunan bütün şərtləri ödəməlidir

555 Təşkilatın işçi heyətinə kassadan əmək haqqı verilmişdir təsərrüfat əməliyyatı balansın hansı dəyişmə növünə aiddir?

- ☐ düzgün cavab yoxdur
- ☐ passivin tərkibinə dəyişiklik yaranır
- ☐ aktiv və passivdə artım yaranır
- ☒ aktiv və passivin tərkibinə azalma yaranır
- ☐ aktivin tərkibinə dəyişiklik yaranır

556 MHBS-na əsasən aşağıdakılardan biri müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinə daxil edilmir.

- ☐ Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqı-nın ödənilməsinə çəkilən xərclər

- ☐ Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
- ☐ Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
- ☒ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər

557 Müəssisənin əsas fəaliyyəti zamanı satış üçün nəzərdə tutulmuş qeyri-maddi aktivlər hansı Beynəlxalq Maliyyə Hesabatı Standartının əhatə dairəsindədir?

- ☐ MHBS 38 “Qeyri-maddi aktivlər”
- ☐ MHBS 16 “Əsas vəsaitlər”
- ☐ MHBS 17 “İcarə”
- ☒ MHBS 2 “Ehtiyatlar” və MHBS 11 “Tikinti üzrə müqavilələr”
- ☐ MHBS 22 “Müəssisələrin birləşdirilməsi”

558 MHBS-na əsasən qeyri-maddi aktivlərə istehsal vahidi metodu ilə amortizasiya hesablayan zaman əsas hansı parametrlərə diqqət yetirilir?

- ☐ Faydalı istifadə müddətinə və istismar yerinə
- ☒ İlkin dəyərə və istehsal olunan məhsulun həcminə
- ☐ Qalıq dəyərinə və istehsal olunan məhsulun həcminə
- ☐ İstehsal olunan məhsulun həcminə və faydalı istifadə müddətinə
- ☐ Qalıq dəyəri və istismar yerinə

559 Qeyri-maddi aktivlər qısamüddətli kommersiya kreditinə əsasən başqa müəssisələrdən alınan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☒ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 202 “İstehsalat məsrəfləri ”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 731 “Sair əməliyyat xərcləri”

560 Qeyri-maddi aktivlər təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi təqdim olunan zaman hansı mühasibat yazılışı ilə uçota alınır?

- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 531 “Malsatan və podratçılara qısamüddətli kreditör borcları”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☒ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 302 “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 301 “Nominal (nizamnamə) kapital”

561 əsas fəaliyyət istiqaməti üzrə müəssisədə istifadə olunan qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur?

- ☒ Dt 202 “Əsas fəaliyyət məsrəfləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt “Ümumi mənfəət (zərər)”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”
- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”

562 Qeyri-maddi aktivlərin satılarkən onları ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə uçota alınır?

- ☒ Dt 701 “Satışın maya dəyəri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 601 “Satış”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”

563 Qeyri-maddi aktivlər satılarkən onların toplanmış amortizasiyasının silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır?

- ☒ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 701 “Satışın maya dəyəri”
- ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 721 “İnzibati xərclər”
- ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 601 “Satış”
- ☐ Dt 102 “Qeyri-maddi aktivlər – Amortizasiya”, Kt 611 “Sair əməliyyat gəlirləri”

564 əldə olunan qeyri-maddi aktivlərin öz təyinatı üzrə istifadəyə yararlı vəziyyətə gətirməsi ilə əlaqədar işçilərə əmək haqqının hesablanmışdır. əməliyyat üçün müvafiq mühasibat yazılışı aparın.

- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 202 “İstehsalat məsrəfləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

565 MHBS-na əsasən faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya necə hesablanır?

- ☐ Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
- ☒ Ümumiyyətlə hesablanmır
- ☐ Azalan qalıq metodu ilə
- ☐ İstehsal olunmuş əhsulun həcminə mütənəşib olaraq
- ☐ Xətti metodla

566 Satılmış qeyri-maddi aktiv obyektləri üzrə alıcının debitor borclarının tanınması hansı mühasibat yazılışı tərtib olunur?

- ☐ Dt 223 “Bank hesablaşma hesabı”, Kt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”
- ☐ Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 101 “Qeyri-maddi aktivlər – Dəyər”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 601 “Satış”
- ☐ Dt 101 “Qeyri-maddi aktivlər – Dəyər”, Kt 801 “Ümumi mənfəət (zərər)”
- ☒ Dt 211 “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”, Kt 601 “Satış”

567 Kassa əməliyyatlarının aparılması qaydalarının pozulması özünü nədə təzahür edə bilər?

- ☐ Başqa müəssisələrlə müəyyən olunmuş məbləğdən yuxarı nağd pullarla hesablaşmaların aparılmasında
- ☐ Pul vəsaitinin kassaya mədaxil olunmamasında
- ☐ Kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılması halında
- ☒ Başqa müəssisələrlə təyin olunmuş məbləğdən yuxarı nağd pulla hesablaşmaların aparılmasında, pul vəsaitinin kassaya mədaxil olunmamasında, kassada müəyyən olunmuş limitdən yuxarı pulun yığılmasında
- ☐ Xüsusi təchiz olunmuş mərkəzi kassa otağının olmamasında

568 Kassirin təqsiri üzündən kassada pul vəsaitinin əskik gəlməsi zamanı hansı mühasibat yazılışı verilir?

- ☐ Dt 218 “Şübhəli borclar üzrə düzəlişlər”, Kt 221 “Kassa”
- ☐ Dt 721 “İnzibati xərclər”, Kt 221 “Kassa”
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 221 “Kassa”
- ☐ Dt 217 “Sair debitor borcları”, Kt 221 “Kassa”
- ☒ Dt 213 “Əsas idarəetmə heyətin qısamüddətli debitor borcları”, Kt 221 “Kassa”

569 Pul sənədləri 221 Kassa hesabında hansı dəyərlə uçota alınır?

- ☒ Əldə olunmaya çəkilən faktiki xərc məbləğində
- ☐ Uçot qiymətilə
- ☐ Mümkün satış qiymətilə
- ☐ Düzgün cavab yoxdur

☐ Nomunal dəyərlə

570 Hesablaşma hesabı üzrə əməliyyatları rəsmiləşdirən ilkin sənədlər hansılardır?

- ☒ Nağd ödəniş üçün elan, ödəniş tələbnaməsi
- ☐ Bankın çıxarışı
- ☐ Nağd ödəniş üçün elan
- ☐ Akkreditiv
- ☐ Ödəniş tələbnaməsi

571 Aşağıdakılardan hansı ödəniş tələbnaməsinin mütləq rekvizitlərinə aiddir?

- ☒ Ödəyicinin bankının adı, ödənişin növü
- ☐ Ödənişin növü
- ☐ Əsasında ödənişin həyata keçirildiyi müqavilənin rekvizitləri
- ☐ Ödəyicinin bankının adı
- ☐ Ödənişin müddəti

572 Ödəniş tələbnaməsinin qismən ödənilməsi əməliyyatı mühasibat uçotu hesablarında nə zaman əks etdirilir?

- ☐ Ödəniş tələbnaməsi banka daxil olduqca
- ☐ Yalnız sonuncu ödəniş edildikdən sonra
- ☒ Hesabdan pul vəsaitləri silindikcə
- ☐ Düzgün cavab yoxdur
- ☐ Hesablaşma hesabında pul vəsaiti olduğu zaman

573 Alıcıdan əvvəlcə hesablaşma hesabına alınmış qısamüddətli avansın qaytarılması hesablarda necə əks etdirilir?

- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 521 "Vergi öhdəlikləri" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları" – Dt 521 "Vergi öhdəlikləri", Kt 543 "Alınmış qısamüddətli avanslar"
- ☐ Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Düzgün cavab yoxdur
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 538 "Digər qısamüddətli kreditör borcları" – Dt 538 "Digər qısamüddətli kreditör borcları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 543 "Alınmış qısamüddətli avanslar" - Dt 543 "Alınmış qısamüddətli avanslar", Kt 223 "Bank hesablaşma hesabları"

574 Xarici təsisçi tərəfindən nizamnamə kapitalına qoyuluş məbləği daxil olmuşdur əməliyyatına mühasibat yazılışı verin:

- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi", Kt 301 "Nominal (nizamnamə) kapital"
- ☐ Dt 221 "Kassa", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☒ Dt 223 "Bank hesablaşma hesabları", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
- ☐ Dt 222 "Yolda olan pul köçürmələri", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"

575 Açıq akkreditiv məbləğinin istifadə olunması aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ Bütün cavablar düzdür
- ☐ Dt 223 "Bank hesablaşma hesabları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 221 "Kassa"
- ☐ Dt 224 "Tələblərə əsasən verilən digər bank hesabları", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları", Kt 224 "Tələblərə əsasən verilən digər bank hesabları"

576 Xərclər hansı hesabatın tərkibində tanınır?

- ☐ heç bir cavab düz deyil
- ☒ mənfəət və zərər haqqında hesabatda;
- ☐ kapitalda dəyişikliklər haqqında hesabatda;
- ☐ balansda;
- ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;

577 Xərclər MMUS 1 Maliyyə hesabatlarının təqdimatı üzrə hesabatda aşağıdakı əlamətlər üzrə təsnifləşdirilir.

- ☐ bütün cavablar düzdür;
- ☐ tanınma kriteriyası üzrə;
- ☐ mahiyyəti üzrə
- ☐ funksiyalar üzrə;
- ☒ funksiyaları və mahiyyəti üzrə;

578 Müəssisədə maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur?

- ☒ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama metodu ilə uçot;
- ☐ hesablama metodu ilə uçot;
- ☐ təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
- ☐ etibarlılıq, tamlıq
- ☐ əhəmiyyətlik;

579 Mühasibat uçotunda məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə istehsal xərcləri aşağıdakı qruplara bölünür:

- ☐ bir elementli və kompleks xərclərə;
- ☒ birbaşa və dolaylı xərclərə;
- ☐ istehsal və qeyri istehsal xərclərinə;
- ☐ daimi və dəyişən xərclərə;
- ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;

580 Mühasibat uçotunda D-t 202 ictehsalat xərcləri , K-t 201 Material ehtiyatları mühasibat yazılışının məzmununu açıqlayın:

- ☐ bütün cavablar düzdür;
- ☐ köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
- ☐ istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
- ☐ hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
- ☒ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;

581 Aşağıdakı yazılışlardan biri mühasibat uçotunda inzibati xərclərin silinməsinə əks etdirir

- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"
- ☐ D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
- ☐ düzgün cavab yoxdur;

582 Aşağıdakı mühasibat yazılışlarından biri hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsinə əks etdirir:

- ☒ D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
- ☐ D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"
- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərclər"
- ☐ D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"

583 Mühasibat uçotu məqsədləri üçün gəlirlərin müəyyən edilməsində bu prinsip əsas götürülmüşdür:

- ☐ bütün cavablar düzdür;
- ☒ təsərrüfat fəaliyyətinin vaxta görə (hesablama metoduna görə) müəyyən etmək
- ☐ dürüstlük və tamlıq;
- ☐ əhəmiyyətlik;
- ☐ ehtiyatlılıq;

584 Aşağıdakılardan hansı əsas əməliyyat gəlirlərinə aiddir?

- ☒ məhsul və mal satışından əldə olunan gəlirlər, göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər, podrat müqavilələri üzrə gəlirlər;
- ☐ podrat müqavilələri üzrə gəlirlər
- ☐ göstərilmiş xidmətlərə görə əldə olunan gəlirlər;
- ☐ məhsul və mal satışından əldə olunan gəlirlər
- ☐ əsas vəsaitlər satışından əldə olunan gəlirlər

585 aşağıdakılardan hansı sair əməliyyat gəlirlərinə aiddir:

- ☐ düzgün cavab yoxdur;
- ☐ proqram təminatının satışından əldə olunan gəlir;
- ☐ reklam xidmətlərindən imtina etdikdə yaranan gəlir
- ☒ aktivlərin əvəzsiz alınmasından olan gəlirlər;
- ☐ əməliyyat icarəsi üzrə gəlir

586 Mühasibat uçotunda əsas əməliyyat fəaliyyətindən gəlirlər aşağıdakı hesablarda əks etdirilir.

- ☐ bütün cavablar düzdür
- ☐ 631 "Maliyyə gəlirləri";
- ☐ 611 "Sair əməliyyat gəlirləri";
- ☒ 601 "Satış: 602" Satılmış malların qaytarılması və ucuzlaşdırılması: 603 "Verilmiş güzəştlər;
- ☐ düzgün cavab yoxdur;

587 Müəssisədə məhsul (iş, xidmət) satışından gələn gəlirlərin tanınması hansı mühasibat yazılışı ilə əks etdirilir?

- ☐ bütün cavablar düzdür;
- ☐ D-t 611 "Sair əməliyyat gəlirləri", K-t 217 "Digər dısamüddətli debitor borcları";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları", K-t 601 "Satış"
- ☒ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 601 "Satış";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları", K-t 611 "Sair əməliyyat gəlirləri";

588 Müəssisənin başqa müəssisələrin fəaliyyətində iştirakı zamanı yaranan gəlirləri hesablanmışdır. Bu əməliyyat mühasibat uçotunda aşağıdakı yazılışlarla əks etdirilir:

- ☐ bütün cavablar düzdür;
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
- ☐ D-t 223 "Bankdakı hesablaşma hesabı"; K-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları";
- ☐ D-t 211 "Kassa"; K-t 217 "Digər dısamüddətli debitor borcları";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

589 Müəssisədə malların satılmasında göstərdiyi xidmətlər üçün komissioner-təşkilat tərəfindən alınacaq komission-mükafatın məbləği aşağıdakı mühasibat yazılışı ilə əks etdirilmişdir:

- ☐ Düzgün cavab yoxdur;
- ☐ D-t 212 "Törəmə (asılı) müəssisələrin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☒ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

590 Müəssisədə materialların əvəzsiz olaraq alınması, o cümlədən müqaviləyə əsasən bağışlanması aşağıdakı mühasibat yazılışıla əks etdirilir.

- ☐ bütün cavablar düzdür
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 531 "Malsatan və podtatçılarla dısamüddətli kreditor borcları";
- ☐ D-t 201 "Xammal və materiallar"; K-t 631 "Maliyyə gəlirləri";
- ☒ D-t 201 "Xammal və materiallar"; K-t 611 "Digər əməliyyat gəlirləri";
- ☐ D-t 202 "İstehsalat xərcləri"; K-t 801 "Ümumi mənfəət (zərər)";

591 Müəssisə tərəfindən əsas vəsait obyektlərinin müvəqqəti istifadəyə verilməsinə görə əldə edilmiş gəlir aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir:

- ☐ düzgün cavab yoxdur;
- ☐ D-t 216 "Faizlər üzrə dısamüddətli debitor borcları"; K-t 631 "Maliyyə gəlirləri";
- ☒ D-t 214 "İcarə ödənişləri üzrə dısamüddətli debitor borcları"; K-t 601 "Satış";
- ☐ D-t 211 "Alıcıların və sifarişçilərin dısamüddətli debitor borcları"; K-t 611 "Sair əməliyyat gəlirləri";
- ☐ D-t 217 "Digər dısamüddətli debitor borcları"; K-t 801 "Ümumi mənfəət (zərər)";

592 D-t 223 Bankdakı hesablaşma hesabı K-t 611 Sair əməliyyat gəlirləri mühasibat yazılışının mahiyyətini açıqlayın.

- ☐ Düzgün cavab yoxdur;
- ☐ Uzunmüddətli bank kreditinin bankdakı hesaba daxil edilməsini
- ☐ Digər təşkilatlara verilmiş borclara görə faiz şəklində olan gəlirin alınmasını;
- ☒ Müqavilə şərtlərinin pozulduğuna görə cərimələrin və sair anoloji ödənişlərin alınması;
- ☐ Bankdakı hesablarda olan sərbəst pul vəsaitlərinin bank tərəfindən istifadəsinə görə məbləğlərin hesaba daxil edilməsini;

593 Mühasibat uçotunda D-t 202 istehsalat xərcləri, K-t 522 Sosial sığorta və təminat üzrə öhdəliklər mühasibat yazılışının məzmununu açıqlayın.

- ☐ bütün cavablar düzdür;
- ☐ tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini
- ☐ büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini
- ☐ müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
- ☒ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırımların xərcə daxil edilməsini;

594 Hansı uçot informasiyası əhəmiyyətli sayılır?

- ☐ İnformasiya mühasibat hesabatının maddələrində ayrıca əks etdirildikdə;
- ☐ İnformasiya dəqiq olmadıqda.
- ☐ İnformasiya uçot və hesabat məlumatlarının saxtalaşdırılmasına gətirib çıxardıqda;
- ☐ Balansın valyutasında informasiyanın xüsusi çəkisi 5 %-dən az olmadıqda;
- ☒ İnformasiya istifadəçilərin iqtisadi qərarlarına təsir edə bildikdə;

595 Operativ uçotda hansı məlumatlardan istifadə edilir?

- ☐ Təşkilatın gəlir və xərcləri haqda informasiyalardan
- ☒ Təşkilat və onun bölmələrinin cari idarə olunması üçün zəruri informasiyalardan
- ☐ İşçilərin gündəlik işə çıxması haqda məlumatlardan
- ☐ Gündə məhsul istehsalı və satışı haqda məlumatdan
- ☐ Balans tərtib etmək üçün cari informasiyalardan

596 Statistika uçotunda hansı məlumatlardan istifadə edilir?

- ☐ Statistik məlumatların təsərrüfat uçotunun digər növləri ilə müqaisə edilməsini təmin edən məlumatlardan
- ☐ Mühasibat hesabatı tərtib etmək üçün zəruri məlumatlardan
- ☒ Xalq təsərrüfatı sahəsində kütləvi xarakterə malik halların öyrənilməsinə göstərən məlumatlardan
- ☐ Kommersiya strukturlu fəaliyyətlə bağlı olan halların öyrənilməsinə göstərən məlumatlardan

- ☐ Ayrı-ayrı hesabatları tərtib etmək üçün tələb olunan məlumatlardan

597 Hansı informasiya mühasibat uçotunun əsası hesab edilir:

- ☐ Operativ
☐ Proqnoz
☒ Həqiqi baş vermiş təsərrüfat əməliyyatları haqda olan məlumat
☐ Normativ
☐ Plan

598 Mühasib ixtisasının inkişafına hansı amillər təsir göstərir?

- ☒ Maliyyə böhranı
☐ Siyasi böhran
☐ İctimai böhran
☐ Daxili böhran
☐ Hərbi böhran

599 Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotu əsasən hansı istiqamətdə ixtisaslaşır?

- ☐ İdarəetmə uçotu
☐ Maliyyə uçotu
☒ Maliyyə, idarəetmə, vergi uçotu
☐ Büdcə uçotu
☐ Vergi uçotu

600 Mühasibat uçotu haqda Qanun anlayışını xarakterizə et:

- ☒ Bazar iqtisadiyyatı şəraitində mühasibat uçotunun inkişafı və təkmilləşdirilməsi və onun Beynəlxalq uçot standartlarına uyğunlaşdırılması üçün əsas baza hesab edilir
☐ Bu mühasibat uçotunun gələcək inkişafını əhatə edir
☐ Bu müasir təsərrüfatçılıq şəraitində mühasibat uçotunun gələcəkdə təkmilləşdirilməsi üçün əsas bazadır
☐ Mühasibat uçotunun təkmilləşdirilməsi üçün əsas sayılır
☐ Mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradır

601 Qanunvericilik səviyyəsində mühasibat uçotu hansı normativ sənədlə tənzimlənir?

- ☐ Ayrı-ayrı nazirlik, komitə və şirkətlərin hazırladığı təlimatla
☒ "Mühasibat uçotu haqqında" qanunla
☐ Mühasibat uçotu haqda əsasnamə ilə
☐ Mühasibat uçotunun hesablar planı ilə
☐ Maliyyə nazirliyinin hazırladığı göstəriş, əmr və təlimatlarla

602 Mühasibat uçotu haqqında Qanuna müvafiq olaraq mühasibat uçotunun təşkilinə kim məsuliyyət daşıyır?

- ☐ Yuxarı təşkilat
☐ Menecer
☒ Təşkilatın rəhbəri
☐ Təşkilatın mülkiyyətçisi
☐ Baş mühasib

603 İdarəetmə qərarları hansı informasiyaya əsaslanır:

- ☒ qeyd edilənlərin hamısı
☐ texnoloji və uçot;
☐ plan və normativ;
☐ plan və uçot;
☐ uçot və analitik;

604 İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir:

- ☐ a və b cavabları doğrudur.
- ☐ icra hakimiyyəti orqanlarına
- ☐ xarici istifadəçilərə;
- ☒ daxili istifadəçilərə;
- ☐ ictimaiyyətə

605 Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür?

- ☐ operativ və budcə
- ☐ operativ və statistik uçot
- ☐ maliyyə və statistika uçotu
- ☐ idarəetmə və budcə uçotu
- ☒ maliyyə və idarəetmə

606 İdarəetmə uçotu nədir?

- ☐ heçbir cavab doğru deyil
- ☐ təsərrüfat uçotunun tərkib hissəsidir
- ☐ maliyyə uçotunun tərkib hissəsidir
- ☒ müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir
- ☐ vergi uçotunun tərkib hissəsidir

607 İdarəetmə uçotu dedikdə nə başa düşülür?

- ☐ məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini
- ☐ hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- ☒ istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənilməsini
- ☐ görülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- ☐ məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini

608 İdarəetmə uçotu nədir?

- ☐ təsərrüfat uçotunun bir növüdür
- ☐ məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir
- ☐ uçot prosesidir
- ☐ müəssisənin idarəetmə prosesidir
- ☒ uçot prosesi və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan həlqədir

609 Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir?

- ☐ operativ uçot
- ☒ istehsalat uçotu
- ☐ vergi uçotu
- ☐ muhasibat-maliyyə uçotu
- ☐ statistik uçotu

610 İdarəetmə uçotu aşağıdakı idarəetmə qərarları hazırlamaq üçün informasiya bazaları hazırlayır:

- ☐ heç biri doğru deyil
- ☐ bütün cavablar doğrudur
- ☐ taktiki və strateji
- ☐ operativ və taktiki;
- ☒ operati , taktiki və strateji;

611 İdarəetmə uçotu özündə nəyi əks etdirir:

- ☐ heç biri doğru deyil

- ☐ müəssisənin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- ☒ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
- ☐ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması və qeydiyyatı sistemini əks etdirir;
- ☐ müəssisənin ayrı-ayrı bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;

612 İdarəetmə uçotu sistemindən aşağıdakı işlərdə istifadə edilir:

- ☐ heç biri doğru deyil
- ☒ Planlaşma, uçot, təhlil və tənzimləmədə;
- ☐ uçot və təhlil;
- ☐ planlaşma və tənzimləmədə;
- ☐ Tənzimləmə və təhlidə;

613 İdarəetmə uçotu informasiyası bunlardan hasıldır:

- ☐ qeyd edilənlərdən heç biri
- ☐ uçotun bütün növləri üzrə informasiya
- ☒ müəssisədə müxtəlif səviyyəli rəhbərlər üçün xüsusi hazırlanan uçot informasiyası
- ☐ maliyyə uçotu ilə əldə edilən
- ☐ xarici istifadəçilər üçün hazırlanmış

614 İdarəetmə uçotunun aparılmasının məqsədi:

- ☐ maliyyə nəticələrinin müəyən edilməsi
- ☒ planlaşdırma, idarəetmə və nəzarət məqsədi ilə informasiyaların toplanması və emalı
- ☐ xarici istifadəçilər üçün muhasibat hesabatlarının tərtibi
- ☐ vergi bəyannamələrinin tərtibi
- ☐ istehsal olunan və satılmış məhsulun maya dəyərinin formalaşdırılması

615 İdarəetmə uçotunun məqsədini informasiyanın təqdim edilməsi təşkil edir:

- ☐ daxili və xarici istifadəçilərə
- ☐ icra hakimiyyəti orqanlarına
- ☐ xarici istifadəçilərə
- ☒ daxili istifadəçilərə
- ☐ ictimaiyyətə

616 İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir?

- ☐ heç biri düz deyil
- ☐ vergi orqanları
- ☐ müəssisənin səhmdarları
- ☒ müəssisənin menecerləri
- ☐ müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar

617 İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır?

- ☐ xarici muhasibat hesabatların hazırlamaq və təqdim etmək
- ☒ onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək
- ☐ məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
- ☐ istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması
- ☐ daxili muhasibat hesabatların hazırlanması və təqdim etmək

618 Azərbaycan Respublikasında muhasibat uçotuna ümumi metodoloji rəhbərlik kim tərəfindən yerinə yetirilir?

- ☐ Vergilər Nazirliyi
- ☐ Respublika prezidentinin işlər idarəsi
- ☐ Mərkəzi bank
- ☒ Maliyyə Nazirliyi
- ☐ Sosial Müdafiə Fondu

619 İdarəetmə uçotu aşağıdakılardan hansının altsistemini təşkil edir?

- ☐ Təsərrüfat uçotunun
- ☒ Muhasibat uçotunun
- ☐ Maliyyə uçotunun
- ☐ Statistik uçotun
- ☐ Vergi uçotunun

620 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- ☐ Əsas vəsaitlərə;
- ☒ Dövriyyə aktivlərinə;
- ☐ Əsas və dövriyyə aktivlərinə.
- ☐ Hesablaşmada olan vəsaitlərə;
- ☐ Qeyri-maddi aktivlərə;

621 Müəssisənin aktivləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- ☐ Xüsusi kapital və sair passivlər.
- ☒ Xüsusi və cəlb edilmiş ;
- ☐ Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- ☐ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri;
- ☐ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

622 Müəssisənin vəsaitləri əmələgəlmə mənbələrinə görə necə qruplaşdırılır?

- ☐ Xüsusi kapital və sair passivlər
- ☒ Xüsusi və cəlb edilmiş kapital
- ☐ Kapital və ehtiyatlar, borc öhdəlikləri;
- ☐ Hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- ☐ Fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar;

623 Muhasibat uçotunun metodu dedikdə nə başa düşülür?

- ☐ Muhasibat uçotunun predmetinin tərkib hissəsi;
- ☒ Muhasibat uçotu obyektlərinin əks etdirilməsinin üsul və qaydalarının məcmusudur;
- ☐ Muhasibat uçotu predmetinin öyrənilmə qaydası.
- ☐ Təsərrüfat proseslərinin öyrənilmə qaydası;
- ☐ Müəssisə əmlakının ümumiləşdirilməsi metodu;

624 Muhasibat uçotunun predmetinə nələr daxildir:

- ☐ Məhsul istehsalına çəkilən və onlarla bağlı olan məsrəflər
- ☐ Təşkilatın əmlakı və onların yaranma mənbələri
- ☐ Təşkilatın təsərrüfat fəaliyyəti
- ☒ Nəzərdə tutulan planların (tapşırıqların) yerinə yetirilməsi məqsədilə təşkilatın pulla ifadə olunan əmlakının, onların mənbələrinin, təsərrüfat əməliyyatlarının və fəaliyyət nəticələrinin tərkib və yerləşməsinə görə lazım olan vəsaitin məcmuu
- ☐ Təsərrüfat əməliyyatları

625 Təşkilatın aktivlərinin qüvvədə olan təsnifatını açıqla:

- ☒ Dövriyyədən kənar və dövriyyə aktivləri
- ☐ Əsas və dövriyyə vəsaitləri

- ☐ Əmtəə və materiallar
- ☐ Dövriyyə vəsaitləri
- ☐ İstehsal və tədavi sferasında olan əşyalar (əmək əşyaları, bitməmiş istehsal, məhsul, pul vəsaiti, hesablaşmalarda olan vəsaitlər)

626 Təşkilatın əmlakları hansı mənbələr hesabına formalaşır?

- ☐ Bank kreditləri almaqla
- ☐ Pul vəsaitini cəlb etməklə
- ☐ Kapital cəlb etməklə
- ☒ Xüsusi kapital və hüquqi və fiziki şəxslər qarşısında öhdəliklərlə
- ☐ Nizamnamə kapitalı – formalaşdırmaqla

627 Dövriyyə vəsaitlərinin tərkibinə nələr daxildir?

- ☐ Debitor borcları və pul vəsaitləri
- ☐ Bir ildən çox xidmət edən əşyalar
- ☐ Minimum əmək haqqının 100 qat dəyərindən çox olan əşyalar
- ☐ Dəyərindən asılı olmayaraq bir ildən az xidmət edən əşyalar
- ☒ Ehtiyatlar, debitor borcları, maliyyə qoyuluşları, pul vəsaitləri və s. dövriyyə aktivləri

628 Təşkilatın dövriyyə aktivlərinin tərkibini açıqla:

- ☐ Əsas vəsaitlər, kapital qoyuluşu, əmtəə-material ehtiyatları, debitor borcları
- ☐ Əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşları
- ☐ Əmtəə-material ehtiyatları, kapital qoyuluşu
- ☐ Əsas vəsaitlər, debitor borcları
- ☒ Əmtəə-material ehtiyatları, debitor borcları, qısamüddətli maliyyə qoyuluşları, pul vəsaitləri

629 Aktivlərin tanınması üçün əsas şərt hansıdır?

- ☐ Yüksək likvidlik
- ☐ Uzun xidmət müddəti;
- ☐ Yüksək dəyəri;
- ☐ Maddi-əşya forması;
- ☒ Gələcək iqtisadi fayda;

630 Mühasibat balansında hansı elementlər barədə məlumat əks olunur?

- ☐ Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital
- ☐ Gəlirlər, öhdəliklər və xüsusi kapital
- ☐ Xərclər, dividendlər və xüsusi kapital
- ☐ Gəlirlər, xərclər və dividendlər
- ☒ Aktivlər, öhdəliklər və xüsusi kapital

631 Aşağıdakılardan biri müəssisənin öhdəliklərinə nə aid deyil:

- ☐ Bütçə və vergi orqanları qarşısında olan borclar;
- ☐ Ödəniş üçün olan veksellər;
- ☐ Kreditor borcları;
- ☐ Əməyin ödənişi üzrə borclar;
- ☒ Pul vəsaitlərinin ekvivalentləri;

632 maliyyə bərabərliyinin düsturu aşağıdakılardan hansıdır?

- ☐ Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
- ☐ Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
- ☒ Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;
- ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;

☐ Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;

633 Müəssisə 300 min manata ofis alır. Bu məbləğ nə zaman xərclərə silinməlidir?

- ☐ Binanın istifadə olunmasının ilk ilində;
- ☐ Məhz 300 min manat xərclənən zaman
- ☐ Məhz 300 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
- ☐ 300 min manat məbləğində gəlir əldə olunan sonra;
- ☒ Binanın faydalı istifadə müddətində

634 Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi tətbiq olunmaya bilər:

- ☐ Düzgün cavab yoxdur.
- ☒ Müəssisənin ləğv olunması gözləniləndə;
- ☐ Ədalətli dəyər maya dəyərini üzləyəndə;
- ☐ Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
- ☐ Müəssisə öz fəaliyyətini yeni başlayanda;

635 Amortizasiya hesablanması prosesinin mahiyyətini izah edin:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərində qədər silinməsi
- ☐ Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
- ☐ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
- ☒ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;

636 Hazır məhsul və yenidən satılmaq üçün nəzərdə tutulan mallar aktivlərin hansı qrupuna aiddir?

- ☐ qeyri-maddi aktivlərə
- ☒ ehtiyatlara
- ☐ əsas və dövrü aktivlərinə
- ☐ hesablaşmada olan vəsaitlərə
- ☐ əsas vəsaitlərə

637 Müəssisənin passivlərinin əmələgəlmə mənbələrinə görə təsnifatı necədir?

- ☐ xüsusi kapital və sair passivlər
- ☒ xüsusi və cəlb edilmiş
- ☐ kapital və ehtiyatlar, borc öhdəlikləri
- ☐ hesablaşmalar üzrə öhdəliklər, borclar və bank kreditləri
- ☐ fondlar, ehtiyatlar, mənfəət, məqsədli maliyyələşmə və daxil olmalar

638 MMUS-a əsasən maliyyə hesabatında yol verilmiş əhəmiyyətli səhvlər:

- ☐ Düzgün cavab yoxdur
- ☐ maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
- ☐ hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
- ☒ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
- ☐ maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır

639 MMUS-a əsasən maliyyə hesabatında hesabat tarixindən sonrakı hadisələrə aiddir:

- ☐ bütün cavablar düzgündür
- ☐ maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
- ☐ hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
- ☐ hesabat tarixi və auditor yoxlanılması tarixi baş verən hadisələr
- ☒ maliyyə hesabatlarının hesabatı tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə

640 Qanunverciliyə görə hansı müəssisələr mütləq əDV ödəyicisi olaraq qeydiyyatdan keçməlidirlər?

- ☐ Doğru cavab yoxdur
- ☐ Dövriyyəsi 90000 azn-dən çox olan fiziki şəxslər və 150000 azn-dən çox olan hequqi şəxslər
- ☐ Dövriyyəsi 90000 azn-dən çox olan bütün müəssisələr
- ☐ Dövriyyəsi 150000 azn-dən çox olan bütün müəssisələr
- ☒ Dövriyyəsi 120000 azn-dən çox olan bütün müəssisələr

641 Firma yeni istehsal binası tikmək üçün bankdan uzunmüddətli kredit götürmüşdür. Həmin kreditə görə hesablanmış faiz borcu üçün muhasibat yazılışı verin.

- ☒ Dt Kapital qoyuluşu Kt Uzunmüddətli bank krediti
- ☐ Dt İdarəetmə xərcləri Kt Uzunmüddətli bank krediti
- ☐ Dt istehsalat xərcləri Kt Uzunmüddətli bank krediti
- ☐ Dt Ümumtəsərrüfat xərcləri Kt Uzunmüddətli bank krediti
- ☐ Dt fəvqaladə xərclər Kt Uzunmüddətli bank krediti

642 Aşağıdakı hallardan birində yaranan əlavə kapital olaraq yaranmış vəsaiti firmanın ehtiyat kapitalı hesabına köçürmək mümkündür:

- ☐ Inventarizasiya zamanı ehtiyatların miqdarında artıqgəlmələr qeydə alınmışdır.
- ☐ Yenidənqiymətləndirmə zamanı ehtiyatların qiymətlərində artım qeydə alınmışdır
- ☐ Doğru cavab yoxdur
- ☐ Yenidənqiymətləndirmə zamanı istehsalat binasının qiymətində artım baş vermişdir
- ☒ Firmanın səhmləri nominal dəyərindən baha qiymətlərə satılmışdır

643 İşçinin əmək haqqısından gəlir vergisi tutulmuşdur. Bu əməliyyatın balansə təsir növünü müəyyənləydirin:

- ☐ Doğru cavab yoxdur.
- ☒ Passiv artır, passiv azalır
- ☐ Aktiv artır, passiv artır
- ☐ Aktiv azalır, passiv azalır
- ☐ Aktiv artır, aktiv azalır

644 əmlak alqı-satqısı ilə məşğul olan firma dəyərini 8 ay müddətinə ödəmək şərtlə yeni bir yaşayış binası satın almışdır. Muhasibat yazılışını verin.

- ☐ Dt qeyri-maddi aktivlər KT uzunmüddətli öhdəliklər
- ☐ DT qeyri maddi aktivlər Kt qısamüddətli öhdəliklər
- ☐ Dt uzunmüddətli maddi aktivlər Kt qısamüddətli öhdəliklər
- ☐ Dt Uzunmüddətli maddi aktivlər Kt uzunmüddətli öhdəliklər
- ☒ Dt Ehtiyatlar Kt qısamüddətli öhdəliklər

645 Ehtiyatlara aid olan xüsusiyyətlərdən biri səhvdir:

- ☐ Öz dəyərini istehsal olunan məhsul və ya xidmətin üzərinə birbaşa keçirir.
- ☒ Müəssisə anbarından yalnız istehsalatda sərf olunmaq üçün məxaric olunur.
- ☐ Adətən, material və xammal ehtiyatları, hazır məhsul və satılmaq üçün alınmış mallardan ibarət olur.
- ☐ Müəssisənin muhasibat balansında qısamüddətli aktivlər bölməsində yer tutur.
- ☐ Ən gec 1 hesabat dövrü ərzində dövr etməsi (pula çevrilməsi) nəzərdə tutulur.

646 Aşağıda qeyd olunanlardan biri qeyri-maddi aktiv deyil:

- ☐ Qudvil
- ☐ Lisenziya
- ☒ Səhm
- ☐ Proqram təminatı
- ☐ Patent

647 Dt Uzunmüddətli maliyyə qoyuluşları Kt Hesablaşma hesabı muhasibat yazılışı ilə uçota alınan əməliyyatın məzmununu açıqlayın:

- ☐ Qısamüddətdə satılmaq məqsədilə dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır.
- ☒ Dəyəri nağd ödənilərək başqa firmanın səhmləri alınmışdır
- ☐ Məlsatanlardan alınmış səhmlər geri qaytarılmışdır
- ☐ Kommersiya krediti ilə başqa firmanın səhmləri alınmışdır
- ☐ Qısamüddətdə satılmaq məqsədilə səhm alınmışdır

648 Mövcud qanunvericiliyə uyğun olaraq aylıq əmək haqqısı 180 azn olan işçidən (qanunla müəyyən olunmuş heç bir əlavə güzəşt yoxdur – qaçqın və ya köçkün, müharibə veteranı, əlil deyil) gəlir vergisi hansı qayda ilə tutulmalıdır?

- ☒ İşçidən əmək haqqı ilə yaşayış minimumu (136 azn) arasındakı fərqin 14%-i tutulmalıdır.
- ☐ İşçidən əmək haqqının 30 %-i həcmində vergi tutulmalıdır.
- ☐ İşçidən əmək haqqının 14%-i məbləğində vergi tutulmalıdır.
- ☐ İşçidən gəlir vergisi tutulmamalıdır
- ☐ İşçidən əmək haqqı ilə minimum əmək haqqı (105 azn) arasındakı fərqin 14 %-i tutulmalıdır

649 Overdraft nədir?

- ☐ Müəssisənin banka olan kredit borcunu vaxtında ödəyə bilməməsi zamanı hesablanmış əlavə cərimə faizləridir.
- ☐ Müəssisənin bank hesabının dondurulması əməliyyatıdır
- ☐ Müəssisənin banka borc verməsi əməliyyatıdır.
- ☐ Müəssisənin hesabına bankda işçilərə kredit xəttinin açılmasıdır
- ☒ Müəssisənin bank hesabında olan məbləğdən artıq vəsaitdən istifadə etməsidir.

650 Nəqliyyat vasitəsi 18000 manata satın alınır, onun likvidlik dəyəri 3000 manat qiymətləndirilir. 125 manat məbləğində aylıq amortizasiya ayırmaları maliyyə hesabatında xətti üsulla əks etdirilir. Amortizasiya ayırmalarının illik norması neçə faiz olmalıdır?

- ☐ 20 %
- ☒ 10%
- ☐ 15%
- ☐ 12,5 %
- ☐ 17,5%

651 01 aprel 2010-cu ildə müəssisə 60000 manat məbləğində avtomobil əldə edir. Avtomobilin gözlənilən faydalı istifadə müddəti 10 il təşkil edir. Likvidlik dəyəri isə 10000 manatdır. Amortizasiya ayırmalarının xətti üsuluna müvafiq olaraq amortizasiya ayırmaları kimi əks etdirilən məbləğ 31 dekabr 2010-cu il tarixə nə qədər olacaq?

- ☐ 5000
- ☐ 4000
- ☐ 3500
- ☒ 3750
- ☐ 4500

652 Müəssisə 14000 manat məbləğində ofis avadanlığı satın alır. Avadanlığın gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 2000 manatdır. ikiqat azalan qalıq üsulu ilə amortizasiya hesablandıqda amortizasiyanın daimi illik norması nə qədər olmalıdır?

- ☐ 5 %
- ☐ 30 %
- ☒ 40%
- ☐ 20%
- ☐ 10 %

653 Müəssisə 180000 manatlıq istehsal avadanlığı satın alır. Onun gözlənilən faydalı istifadə müddətinin 5 ildir. Likvidlik dəyəri 30000 manatdır. Amortizasiya xətti amortizasiya üsulu ilə hesablandıqda avadanlığın əldə olunmasından sonra ikinci ildə hesablanmış illik amortizasiya məbləği nəqədər olacaq?

- ☐ 6000
- ☐ 45000
- ☐ 60000
- ☒ 30000
- ☐ 30000

654 01 yanvar 2010-cu ildə müəssisə 25000 manatlıq avadanlıq əldə edir. Gözlənilən faydalı istifadə müddəti 5 ildir. Likvidlik dəyəri isə 5000 manatdır. Amortizasiya ayırmalarının ikiqat azalan qalıq üsulundan istifadə olunur. 2010-cu il üçün amortizasiya ayırmaları məbləği nə qədərdir?

- ☐ 6000
- ☐ 16000
- ☐ 4000
- ☒ 8000
- ☐ 12000

655 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, xərcləri 100000 manatdırsa gəlirləri nə qədərdir?

- ☐ 400000
- ☐ 300000
- ☐ 100000
- ☒ 200000
- ☐ 150000

656 Müəssisənin Aktivləri 1400000 manat, öhdəlikləri 500000 manat kapitalı 800000 manat, gəlirləri 400000 manatdırsa xərcləri nə qədərdir?

- ☐ 150000
- ☐ 200000
- ☐ 500000
- ☒ 300000
- ☐ 100000

657 Müəssisənin Aktivləri 1400000 manat, kapitalı 800000 manat, gəlirləri 400000 manat xərcləri 300000 manatdırsa öhdəlikləri nə qədərdir?

- ☐ 200000
- ☐ 300000
- ☐ 400000
- ☒ 500000
- ☐ 600000

658 Müəssisənin kapitalı 800000 manat, gəlirləri 400000 manat, xərcləri 300000 manat öhdəlikləri 500000 manatdırsa Aktivləri nə qədərdir?

- ☐ 2000000
- ☐ 1600000
- ☐ 1800000
- ☒ 1400000
- ☐ 1200000

659 İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, debet dövriyyə 3000 manatdırsa kredit dövriyyə nəqədərdir?

- ☐ 10000
☐ 3000
☐ 5000
☒ 8000
☐ 6000

660 Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövriyyə 70000 manat kredit dövriyyə 80000 manatdırsa, ilkin qalıq nə qədərdir?

- ☐ 70000
☐ 30000
☐ 50000
☒ 40000
☐ 60000

661 İlin əvvəlinə kassa hesabında qalıq 10000 manat, ilin sonuna qalıq 5000 manat, kredit dövriyyə 13000 manatdırsa debet dövriyyə nəqədərdir?

- ☐ 6000
☐ 7000
☐ 5000
☒ 8000
☐ 10000

662 Malsatanlara borc hesabının son qalığı 50000 manat, debet dövriyyə 70000, ilkin qalıq 80000 manatdırsa kredit dövriyyə nə qədərdir?

- ☐ 50000
☐ 60000
☒ 40000
☐ 70000
☐ 80000

663 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 1140
☒ 1060
☐ 960
☐ 1160
☐ 1260

664 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 300 ədəd x 7 azn 18.07.2014. 450 ədəd x 7.60 azn 26.07.2014 500 ədəd x 8.20 azn. 28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 5220
☒ 5140
☐ 4460
☐ 4900
☐ 5460

665 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 700 ədəd x 3 azn 18.07.2014. 850 ədəd x 3.60 azn 26.07.2014 900 ədəd x 4.10 azn. 28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 4140
☒ 4260

- ☐ 4120
☐ 4620
☐ 4440

666 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 800 ədəd x 2 azn 18.07.2014. 950 ədəd x 2.40 azn 26.07.2014 1000 ədəd x 2.60 azn. 28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 4270
☒ 4530
☐ 4830
☐ 4160
☐ 4750

667 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 23790
☐ 29370
☐ 20937
☐ 29730
☒ 27390

668 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini FIFO metodu ilə hesablayın.

- ☐ 28597
☐ 25789
☐ 29875
☒ 28795
☐ 27895

669 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 100 ədəd x 5 azn 18.07.2014. 150 ədəd x 5.60 azn 26.07.2014 200 ədəd x 6 azn. 28. 07.14 tarixində 200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ [yeni cavab]
☐ 1328
☒ 1128
☐ 1288
☐ 1028
☐ 1300

670 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 300 ədəd x 7 azn 18.07.2014. 450 ədəd x 7.60 azn 26.07.2014 500 ədəd x 8.20 azn. 28. 07.14 tarixində 700 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ 5903
☐ 5093
☒ 5390
☐ 5930
☐ 5039

671 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 700 ədəd x 3 azn 18.07.2014. 850 ədəd x 3.60 azn 26.07.2014 900 ədəd x 4.10 azn. 28. 07.14 tarixində 1300 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ 3964
☒ 4693
☐ 4396
☐ 4936
☐ 4963

672 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 800 ədəd x 2 azn 18.07.2014. 950 ədəd x 2.40 azn 26.07.2014 1000 ədəd x 2.60 azn. 28. 07.14 tarixində 2000 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın

- ☐ 4027
☒ 4720
☐ 4270
☐ 4207
☐ 4072

673 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 1200 ədəd x 8.20 azn 18.07.2014. 1500 ədəd x 8.70 azn 26.07.2014 2200 ədəd x 9 azn. 28. 07.14 tarixində 3200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ 28227
☐ 28722
☐ 22287
☐ 22782
☒ 27872

674 Müəssisə ehtiyat alışı aşağıdakı kimi olmuşdur: 13.07.2014 2100 ədəd x 4.40 azn 18.07.2014. 3150 ədəd x 4.70 azn 26.07.2014 5200 ədəd x 5 azn. 28. 07.14 tarixində 6200 ədəd ehtiyat satılmışdır. Satılan ehtiyatların maya dəyərini AVCO metodu ilə hesablayın.

- ☐ 26998
☐ 28699
☒ 29698
☐ 26899
☐ 28969

675 Aşağıdakı fikrilərdən hansı yanlıştır?

- ☐ Doğru cavab yoxdur
☐ Pul olmayan aktivlərdə baş verən dəyişikliklərlə nağd pulda olan dəyişikliklər tərs mütənasibdir
☐ Xüsusi kapitalda olan dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
☒ Öhdəliklərdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə düz mütənasibdir
☐ Mənfəətdə baş verən dəyişikliklər nağd pulda olan dəyişikliklərlə tərs mütənasibdir

676 Müəssisənin aktivlərinin cəmi 9000, öhdəliklərinin cəmi 4800 manatdır. Xüsusi kapitalın həcmi tapın.

- ☐ 13800
☒ 4200
☐ doğru cavab yoxdur
☐ 9000
☐ 4800

677 Müəssisənin öhdəlikləri 10000 manat, xüsusi kapitalı 70000 manatdırsa, aktivləri nə qədərdir?

- ☐ doğru cavab yoxdur
☐ 70000
☐ 60000
☒ 80000
☐ 10000

678 Müəssisənin aktivləri 100000 manat, xüsusi kapitalı 60000 manatdırsa, öhdəlikləri nə qədərdir?

- ☐ Doğru cavab yoxdur
- ☐ 100000
- ☐ 60000
- ☒ 40000
- ☐ 160000

679 Müəssisənin aktivləri 150000 manat, xüsusi kapitalı 90000 manatdırsa öhdəlikləri nə qədərdir?

- ☐ 90000
- ☐ 150000
- ☐ doğru cavab yoxdur
- ☐ 240000
- ☒ 60000

680 əmək müqaviləsi ilə yeni işə götürülmüş işçilərin uçotu üçün əsas sənəd hesab olunur:

- ☐ İşçinin başqa işə köçürülməsi haqqında əmr (sərəncam)
- ☐ Şəxsi hesab
- ☐ Hesablaşma-ödəniş cədvəli
- ☒ İşçinin işə qəbulu haqqında əmr (sərəncam)
- ☐ İş vaxtından istifadənin uçotu tabeli

681 Müəssisədə işçilərin əmək haqqından zay məhsula görə itki məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 205 “Mallar”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 204 “Hazır məhsul”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”

682 Müəssisədə inzibati-idarə heyətinə əmək haqqının hesablayarkən 533 əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar hesabının krediti bu hesabın debeti ilə müxəbirələşir:

- ☐ 761 “Fövqəladə xərclər”
- ☐ 711 “Kommersiya xərcləri”
- ☐ 202 “İstehsalat ehtiyatları”
- ☐ 751 “Maliyyə xərcləri”
- ☒ 721 “İnzibati xərclər”

683 İşçiyə müvəqqəti əmək qabiliyyətini itirməyə görə verilən müavinətin məbləği aşağıdakı paramterlərdən asılıdır:

- ☒ İş stajından və orta əmək haqqından
- ☐ Həmkarlar təşkilatına üzvlükdən
- ☐ Həmkarlar təşkilatına üzvlükdən və iş stajından
- ☐ Orta əmək haqqından
- ☐ İş stajından

684 Müəssisədə əmək haqqından verilmiş borc məbləği tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəlahesab məbləğlər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditor borclar”

685 Müəssisədə əvvəl verilmiş avans məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəhsəb məbləğlər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”

686 Müəssisədə işçiyə verilmiş təhtəhsəb məbləği əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 233 “Qısamüddətli verilmiş borclar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 243 “Verilmiş qısamüddətli avanslar”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 244 “Təhtəhsəb məbləğlər”

687 Müəssisədə inventarizasiya zamanı əskik gələn material ehtiyatlarının dəyərinin əmək haqqından tutulmuşdur. Bu əməliyyat hansı mühasibat yazılışı ilə rəsmiləşdirilir?

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 761 “Fövqəladə xərclər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 538 “Digər qısamüddətli kreditör borcları”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 201 “Material ehtiyatları”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”

688 Müəssisədə işçilərə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müavinət hesablanmışdır. Mühasibat yazılışını aparın.

- ☐ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 611 “Sair əməliyyat xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

689 İstehsal ehtiyatlarının müəssisənin anbarına gətirilməsi ilə əlaqədar işçilərə əmək haqqı hesablanmışdır. Mühasibat yazılışını aparın.

- ☒ Dt 201 “Material ehtiyatları”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 103 “Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 111 “Torpaq, tikili və avadanlıq – Dəyər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 761 “Fövqəladə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

690 Bankdakı hesablaşma hesabından fəhlə və qulluqçuların əmək haqqı köçürülmüşdür. Mühasibat yazılışını aparın.

- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 222 “Yolda olan köçürmələr”
- ☐ Dt 223 “Bankdakı hesablaşma hesabı”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

691 Müəssisədə istehsalat sexinin işçilərinə əmək haqqının hesablanmışdır. Mühasibat yazılışını tərtib edin.

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 202 “İstehsal xərcləri”
- ☒ Dt 202 “İstehsal xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 711 “Kommersiya xərcləri”
- ☐ Dt 711 “Kommersiya xərcləri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 701 “Satışın maya dəyəri”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”

692 Sosial sığorta və təminat üzrə (3%) məcburi ödənişlər işçinin əmək haqqından tutulmuşdur. Mühasibat yazılışını aparın.

- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- ☐ Dt 522 “Sosial sığorta və təminat üzrə öhdəliklər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

693 əmək haqqından gəlir vergisi tutulmuşdur Mühasibat yazılışını aparın.

- ☐ Dt 901 “Cari mənfəət vergisi üzrə xərclər”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 901 “Cari mənfəət vergisi üzrə xərclər”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 902 “Təxirə salınmış mənfəət vergisi üzrə xərclər”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 523 “Digər məcburi ödənişlər üzrə öhdəliklər”

694 Müəssisənin kassasından nağd qaydada işçilərin əmək haqqı ödənilmişdir. mühasibat yazılışını aparın.

- ☐ Dt 221 “Kassa”, Kt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”
- ☒ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 221 “Kassa”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 521 “Vergi öhdəlikləri”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 223 “Bankdakı hesablaşma hesabı”
- ☐ Dt 533 “Əməyin ödənişi üzrə işçi heyətilə hesablaşmalar”, Kt 225 “Pul vəsaitlərinin ekvivalentləri”

695 İşçilərə əmək haqqının hesablanması və nəzarət edilməsi üçün hasilatın uçotu cədvələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- ☐ Düzgün cavab yoxdur
- ☒ Kütləvi
- ☐ Seriyalı
- ☐ Fərdi
- ☐ Kütləvi və seriyalı

696 Hasilatın uçotu və işəmuзд işçilərə əmək haqqının hesablanması üçün marşrut vərəqələrindən aşağıdakı istehsalatlarda istifadə olunur:

- ☐ Düzgün cavab yoxdur
- ☐ Kütləvi
- ☒ Seriyalı
- ☐ Fərdi
- ☐ Kütləvi və seriyalı

697 Müəssisə tərəfindən başq bir müəssisəyə materialların əvəzsiz verilməsindən maliyyə nəticəsi (zərər) silinib.Bu əməliyyata mühasibat yazılışı verin.

- ☐ Düzgün cavab yoxdur.
- ☐ Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 611 “Sair əməliyyat gəlirləri”
- ☐ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları”
- ☐ Dt 611 “Sair əməliyyat gəlirləri”, Kt 731 “Sair əməliyyat xərcləri”
- ☒ Dt 731 “Sair əməliyyat xərcləri”, Kt 201 “Material ehtiyatları” - Dt 801 “Ümumi mənfəət (zərər)”, Kt 731 “Sair əməliyyat xərcləri”

698 Müəssisədə torpaq, tikili və avadanlıqların satışından zərər aşağıdakı mühasbat yazılışı ilə əks etdirilir:

- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 611 "Sair əməliyyat gəlirləri"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 111 "Torpaq, tikili və avadanlıq – Dəyər" - Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 731 "Sair əməliyyat xərcləri"

699 Müəssisənin sərəncamında qalan mənfəət hesabına ehtiyat kapitalına ayırmalar aparılır. əməliyyata mühasibat yazılışı verin.

- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat"
- ☒ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 333 "Qanunvericilik üzrə ehtiyat" - Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"
- ☐ Dt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)", Kt 334 "Nizamnamə üzrə ehtiyat"

700 Bankdakı hesablarda olan xarici valyuta üzrə mənfə məzənnə fərqi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir.

- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 223 "Bank hesablaşma hesabları"
- ☒ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 223 "Bank hesablaşma hesabları" - Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 343 "Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)", Kt 731 "Sair əməliyyat xərcləri"
- ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 223 "Bank hesablaşma hesabları"